

**CƏLİL
MƏMMƏDQULUZADƏ**

BİBLİOQRAFIYA


919:U15
M 51

İSA HƏVİBBƏYLİ

CƏLİL
MƏMMƏDQULUZADƏ

BİBLİOQRAFİYA

233952



Bakı - «Elm» - 2005

İsa Həbibbəyli. Cəlil Məmmədquluzadə. Bibliografiya.
Bakı, «Elm», 2005, 160 s.

Rəyçi

*Yavuz Axundlu – filologiya elmləri doktoru,
professor*

Elmi redaktoru

İman Cəfərli – filologiya elmləri namizədi

Redaktoru:

*Vaqif Məmmədov – Azərbaycan Yazarçılar
Birliyinin üzvü*

ISBN 5-8066-1711-4

Kitabda görkəmlı Azərbaycan yazarçısı Cəlil Məmmədquluzadonun (1869-1932) bədii-publisist əsərlərinin və kitablarının, həmcinin ədibin haqqında yazılmış iri həcmli əsərlərin bibliografiyası verilmişdir.

4406000000
655 (07) – 2005

© «Elm» nəşriyyatı, 2005

**BÖYÜK DEMOKRAT YAZIÇI
CƏLİL MƏMMƏDQULUZADƏ
(1869-1932)**

Çoxəsrlilik Azərbaycan ədəbiyyatının ölməz klassikləri sırasında Cəlil Məmmədquluzadə görkəmlı yer tutur. Böyük demokrat yazarçını Azərbaycanda müxtəlif adlarla tanıırlar: **CƏLİL MƏMMƏDQULUZADƏ** – bənzərsiz nasir, kiçik hekayənin böyük ustası, adlı-sanlı dramaturq, vətəndaş publisist, azərbaycançılıq ideyasının əsas yaradıcılarından biri, Azərbaycan ədəbiyyatında «Molla Nəsrəddin» ədəbi məktəbinin, tənqidçi realizminin banisi kimi geniş şöhrət qazanmış qüdrətli yaziçı və tanınmış icimai xadimdir.

MOLLA NƏSRƏDDİN – ilk növbədə yazarçının əsas gizli imzalarından biridir. Az sonra bu ad Mirzə Cəlinin ədəbi təxəllüsünə əvvəlmişdir. Nəinki Azərbaycanda, bütün Şərqdə birincili satirik və rəngli karikaturalı mətbuat orqanı olan məşhur «Molla Nəsrəddin» jurnalının redaktoru və naşiri olması bu adı böyük sənətkar üçün daha da doğmalaşdırılmışdır. Bu adda həmçinin Cəlil Məmmədquluzadənin yaradıcılığının cövhəri, aparıcı istiqaməti sayılan vətəndaşlıq cəsarəti, müdriklik, həzircəvablılıq, uzaqqörənlik kimi keyfiyyətlər də etiva olunmuşdur.

MİRZƏ CƏLİL – Azərbaycanda «mirzə» ifadəsi yazı-pozu ilə, bədii yaradıcılıqla məşğul olanların adlarının əvvəlinə əlavə olunur. Lakin belə xöşbəxilik hər sənətkara nəsib olmur. Bu mənəni kəlam son iki əsrə yaxın müddətdə yazış-yaradan yüzlərlə yaziçı arasında cəmi bir neçə sənətkarın adında öz əksini tapmışdır. Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh, Mirzə Ələkbər Sabir, Mirzə Əbdürəhim Talıbov «mirzə» rütbəsini qazana bilmişlər. Yeni ədəbi məktəb yaratmaq, kiçik hekayənin böyük ustası kimi məşhurlaşmaq, mübariz bir jurnalda əsrin dördədə biri qədər böyük bacarıqla rəhbərlik etmək Məmmədquluzadəyə də Mirzə Cəlil adını daşımaq şərəfini bəxş etmişdir. Milli ədəbiyyatda mirzə adını daşıyan sənətkarları birləşdirən əsas cəhət olan millilik, ziyyalılıq və vətəndaşlıq Mirzə Cəlinin şəxsiyyətində və yaradıcılığında özünün ən yüksək zirvəsinə çatmışdır. O, mənsub olduğu

xalqın yorulmaz, fədakar, ayıq-sayıq, uzaqgörən, vətəndaş mirzədir. Bədii-publisist əsərlərini əsasən Cəlil Məmmədquluzadə və Molla Nəsrəddin imzası ilə yanan, sağlığından başlamış bu günü kimi bütün kitablarında, tərcümeyi-hal sənədlərində müəlliflik, şəxsiyyət bildirlən məqamlarda Cəlil Məmmədquluzadə kimi təsdiq olunan böyük adıbə Mirzə Cəlil adını xalq vermişdir. Əvvəlcə ona yaxın müasirləri və məslək dostları belə müraciət etmiş, sonra bütün xalq özünün böyük yazıçısını xüsusi bir ehtiramla bu cür adlandırmışdır.

Adı çəkilən Mirzələrin, o cümlədən Mirzə Cəlilin adındakı «mirzə» sözü «ustad» mənasını daşıyır. Bu ad indiki mənada ən azı xalq yazıçısı tituluna bərabərdir.

Cəlil Məmmədquluzadə – Molla Nəsrəddin – Mirzə Cəlil ayrı ayrı tələffüz qaydalarına tabe olan sözlərdir. Lakin onların hamısı bir mühüm mətləbi çox dolğun şəkildə ifadə edir: Qüdrətli vətəndaş yaziçi!

Cəlil Məmmədquluzadə görkəmli yazıçı və ictimai xadim kimi Azərbaycan xalqının və ədəbiyyatının milli-mənəvi ifşixarıdır. Onun adı bəşər mədəniyyətinin, dünya bədii fikrinin görkəmli və parlaq ədəbi simaları ilə yanaşı çəkiləndə də qürurla səslənir.

Azərbaycanın dövlət müstəqilliyi, milli istiqlalı uğrunda mübarizə aparanların da cərgəsində Cəlil Məmmədquluzadə ön cəbhəni, qabaq siranı təmsil edir. O, sözün böyük mənasında milli ədəbi-ictimai fikirdə millət və Vətən uğrunda mübarizənin ön cərgəsindədir.

Mirzə Cəlil Məmmədquluzadə 22 fevral 1869-cu ildə² Azərbaycanın qədim mərkəzlərindən sayılan Naxçıvan şəhərində

¹ İsa Həbibbəyli. Cəlil Məmmədquluzada. Bakı, «Şərq-Qərb» nəşriyyatı, 1994, səh. 4

² Atası Məmmədqulu Məşədi Hüseynqulu oğlu 20 iyun 1880-ci ildə Qori Seminariyasının direktoruna göndərdiyi ərizədə oğlu Cəlil Məmmədquliyevin 11 yaşında (Bax: Gürcüstan Dövlət Xalq Maarifi Muzeyi, ZMS fondu, Q-100, vərəqə 14) və 10 iyun 1881-ci il tarixli ərizədə 12 yaşında (Yənə orada, Q-129, vərəq 31) olduğunu qeyd etmişdir. Seminariya direktorluğunun «yaşı çatmadığı üçün qəbul olunmır» cavablarından sonra, 21 iyun 1882-ci ildə

anadan olmuşdur.³ Atası Məmmədqulu Məşədi Hüseynqulu oğlu (1840-1905) məktəb üzü görməsə də ibtidai səviyyədə savadı, müsəlmanlıq görüşləri olan halal və zəhmətkeş insanlardan biri kimi övladlarının, o cümlədən gənc Cəlilin dünyagörüşünün formallaşmasında mühüm rol oynamışdır. Məmmədqulu kişiinin gözətçilik etdiyi Naxçıvan duz mədənindəki fəaliyyəti və ailəsinin yaşatmaq üçün Şahab məhəlləsində açdığı baqqal dükəni Cəlil Məmmədquluzadənin sadə, zəhmətkeş insanların həyatı ilə yaxından tanış olmasına, kiçik ailə mühitindən böyük şəhər mühitindən pəncərə açmasına münasib şərait yaratmışdır. Onun 1873-1978-ci illərdə təhsil aldığı mollaxana məktəbi ərob, fars dillərini öyrənməsinə, Şərq tarixi və ədəbiyyatı haqqında ilkin məlumatlar əldə etməsinə, ailə mühitində yiyləndiyi halallıq və paklıq təbiyəsinin daha da dərinləşməsinə müsbət təsir göstərmişdir. Naxçıvan şəhər üçsinifli məktəbində aldığı ibtidai təhsil, burada

yazılmış üçüncü ərizədə C. Məmmədquliyevin yaşı bu təhsil ocağının tələbinə uyğun olaraq 3 il artırılmış, buna uyğun olaraq seminariyaya təqdim etmək üçün alınmış 3 avqust 1882-ci il tarixli sağlamlıq vəsiqəsində, 14 avqustda verilmiş 184 №-li doğum haqqında şəhadətnamədə 1866-ci il tarixi göstərilmişdir. Əvvəlki iki ərizədən xəbərsiz olan professor Əziz Şərif 1955-ci ildə üçüncü ərizəni tədqiqatdan sonra hər yerde 1866-ci il tarixinə istinad edilmişdir. Lakin bu tarix adının özünün tərcüməyi hal qeydlərinə və arxiv sənədlərinə uyğun galmadıydından şübhə doğurmuş, yeni sənədlər tapıldıqdan sonra təvəllüd tarixi kimi 1869-cu il dəqiqləşdirilmişdir.

Cəlil Məmmədquluzadənin 15 iyun 1907-ci il tarixli nigah kağızında, 6 iyun 1912-ci ildə Tiflisdən aldığı pasportda, 22 aprel 1929-cu ildə tərtib etdiyi şəxsi anket vərəqəsində, habelə adının vəfatına dair nekroloqlarda 1869-cu il tarixi öz əksini tapmışdır.

³ Cəlil Məmmədquluzadənin təvəllüd tarixinə dair daha geniş məlumat almaq üçün bax: İ. Həbibbəyli. 1565 nömrəli şəxsi iş. «Azərbaycan» jurnalı, B., 1986. №5, səh. 177-179; yənə onun: Cəlil Məmmədquluzadə nə vaxt anadan olmuşdur. «Ədəbiyyat və incəsənat» qəzeti, 20 aprel 1990, №14 (2409); yənə onun: XX yüzüñin başlarında yaşayan Azərbaycan yazıçılarının bioqrafları. Türkiyə, Ərzurum, 1992, səh. 34; yənə onun: Üçüncü ərizədəki yanlışlıq. «Azərbaycan» qəzeti, 27 aprel 1993-cü il, №78 (591); Ə. Mirzəhəmov. Z. Əsgərli. Ədəbiyyat (X sinif üçün dərslik). B., «Maarif», 2001, səh. 190. Naxçıvan ensiklopediyası. Bakı, «Elm», 2002, səh. 305 və s.

keçirilən dünyəvi fənlər, dərs deyən savadlı, təcrübəli müəllimlər, həyata keçirilən maraqlı tədbirlər onun ideya-mənəvi təkamülündə dərin izlər buraxmışdır. Xüsusən, Naxçıvan şəhər üçsinifli ibtidai məktəbinin müdürü, Qafqaz vilayətlərində böyük maarofi yol keçib zəngin təcrübə qazanmış Konstantin Nikitin (1832-1894), Qori Müəllimlər Seminariyasını əla qiymətlərlə bitirmiş Əliməmməd Xəlilov (1862-1896), xalqçı-demokrat, coğrafiya müəllimi Georgi Uturqauri, ana dili və şəriət müəllimi, teatr həvəskarı Mirza Sadiq Qulubəyov (1823-?) və başqalarının sayosunda Cəlil Məmmədquluzadənin həyat və cəmiyyət, habelə biliklər aləmi barədəki təsəvvürləri xeyli dərəcədə dərinləşmişdir. Ona görə də ibtidai təhsil illəri Cəlil Məmmədquluzadə üçün «ışıqlı aləmə ilk addım»⁴ kimi dəyərləndirilmişdir.

Qori Müəllimlər Seminariyasında keçən təhsil illəri (1882-1887) daha təsirli və cəlbedici idi. Burada o, müxtəlif millətlərdən olan A.O.Çernyayevski (1840-1894), D.D.Semyonov (1834-1902), N.N.Novospasski, N.O.Lomouri (1852-1915), habelə azərbaycanlı müəllimlər Mirzə Əbdüssəlam Axundzadə (1843-1907), Səfəralıbəy Vəlibəyov (1861-1902) kimi adlı-sənəli pedaqoqlardan dərs almış, onların ədəbi-maarifçi, pedaqoji-metodiki görüşlərindən faydalananmışdır. Gənc Cəlil Seminariyada keçirilmiş mədəni-kulübi tədbirlərdə fəal iştirak etmiş, inşa və tərcümə dərslərində bacarıq göstərmiş, ədəbi gecələr üçün ssenarilər, sınaq dərsləri üçün icməllər⁵ yazmış, teatr tamaşalarında həvəskar aktyor sıfətiylə səhnəyə çıxmışdır. Avropa, rus və Azərbaycan ədəbiyyatının qabaqcıl ənənələrini öyrənib mənimseməş, realist ədəbi istiqamətə daha çox maraq bəsləmişdir. Beləliklə, Seminariya Cəlil Məmmədquluzadə üçün mühüm ideya-tərbiyə⁶ və dünyagörüş məktəbi funksiyasını uğurla yerinə yetirmiş, onu «həqiqi xalq müəllimi» səviyyəsinə çatdırmışdır.

Cəlil Məmmədquluzadə 1887-1897-ci illər arasında Naxçıvanda pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, 1887-ci ilin sentyabr-

oktyabr aylarında İrəvan quberniyasının Uluşanlı kənd ibtidai məktəbində müəllimlik etmişdir. Baş Noraşen məktəbinin müdürü Əliməmməd Xəlilovun köməyi ilə 13 oktyabr 1887-ci il tarixdən bu təhsil ocağına döyişilən cavan pedaqoq xalq arasında nüfuzlu müəllim kimi hörmət qazanmışdır. Bədii yaradıcılığa Baş Noraşenə ikən başlayan Cəlil Məmmədquluzadə 1889-cu ildə burada ilk qələm təcrübəsi olan «Çay dəstgahı» alleqorik dramını yazmışdır. «Çay dəstgahı» dramı elə həmin ildə Baş Noraşen ibtidai məktəbində müəllimlərin və tələbələrin iştirakı ilə tamaşaya qoyulmuşdur.⁷ Daha sonra Nehrəm kənd ikisinişli məktəbində pedaqoji fəaliyyətini davam etdirən Cəlil Məmmədquluzadə bu mərhələdə (1890-1897) əsl xalq müəllimi kimi tanınmışdır. Nehrəm kənd məktəbində qızları təhsilsə cəlb etməsi, diyarşunashlıq muzyei yaratması, ipəkçilik peşəsini öyrətmək üçün xüsusi məşğələlər təşkil etməsi, kəndlilərin əməyini yüngülləşdirmək məqsədilə Tiflisdən dəmir kotan gətirilməsinə nail olması⁸ onun hörmət və nüfuzunu daha da artırılmışdır. Bu dövrə eyni zamanda yerli həvəskarlarla birlikdə Naxçıvanda teatr tamaşaları hazırlayıb göstərən, əslində teatr hərəkatına rəhbərlik edən Cəlil Məmmədquluzadə mənsub olduğu xalqın maariflənməsi ilə yanaşı, milli oyanışı və mədəni təəqqisi yollarında da yorulmadan çalışmışdır. Bədii yaradıcılıq işini davam etdirən cavan yazıçı həyatının Nehrəm dövründə «Kişmiş oyunu» pyesini (1892), «Danabaş kəndinin əhvalatları» povestini (1894) tamamlamış, müasirləri arasında yeni tipli bir yazıçı kimi də tanınmağa başlamışdır.

Moskvaya və Peterburqa səfər edən (1895) Cəlil Məmmədquluzadə imperiya daxilində gedən prosesləri izləmiş, doğma xalqını daha geniş miqyasda maarifə cəlb etmək üçün yollar axtarmış, latin əlifbasına keçmək barədə danışıqlar aparmışdır.

⁴ Əziz Mirzəmədov. Azərbaycan Molla Nəsrəddini. Bakı, «Yazıcı», 1980, səh. 10
⁵ Cəlil Məmmədquluzadənin sınaq dərslərinin icməli. Gürcüstan Xalq Muarif Muzeyi, ZMS fondu, iş №265, vərəqə 5-6

⁶ Əziz Şərif. «Molla Nəsrəddin» necə yarandı. Bakı, Azərnəşr, 1986, səh. 67

Nehrəmdə müəllim ikən Həlimə Nağı qızı ilə ailə həyatı qurmuş (1896), bu nigahdan ilk övladı Münəvvər Məmmədquluzadə (1897-1965) dünyaya gəlmışdır. Bununla belə, Həlimə xanımın 1897-ci ildə dünyasını dəyişməsi ilə əlaqədar olaraq C.Məmmədquluzadə Nehrəm normal məktəbindəki fəaliyyətini dayandırmışdır.

İrəvanda və Naxçıvanın hüquq orqanlarında keçən qisamüddəti fəaliyyət dövrü (1897-1903) Cəlil Məmmədquluzadənin həyatı, cəmiyyət hadisələrini, müxtəlif taleli sadə insanların xarakterlərini, mösiatını öyrənmək baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Məşhur «Poçt qutusu» hekayəsi 1903-cü ildə cavan yaziçinin dərin həyatı müşahidələrinin məhsulu kimi meydana çıxmışdır.

Mirzə Cəlil ikinci dəfə 1901-ci ildə Nazlı xanım Kəngərli ilə ailə həyatı qurmuşdur. Lakin bu ailə həyatı uzun sürməmiş, Nazlı xanım 1904-cü ildə Tiflisdə vafat etmişdir.

Cəlil Məmmədquluzadə 1903-cü ilin dekabr ayından etibarən Qafqazın əsas inzibati və mədəni mərkəzi sayılan Tiflis şəhərində yaşayıb İsləm olmuşdur. Tanınmış publisist və ictimai xadimi Məhəmmədağa Şahtaxthının (1846-1931) Tiflisdə nəşr etdirdiyi «Şərqi-Rus» qəzetində əməkdaşlıq etməklə mətbuat dünyasına colb edilmişdir. «Şərqi-Rus» redaksiyasında gənc Cəlil mühüm qəzetçilik məktəbi keçmiş, dövrün görkəmlə ələbi qüvvələri ilə tanış olmuş, bir çox hekayələri, məqalələri və tərcümələrini bu qəzətdə dərc etdirmişdir. «Şərqi-Rus» qəzeti bağlandıqdan sonra publisist Ömər Faiq Nemanzadə və tacir Məşədi Ələsgər Bağırovla birlikdə o, Məhəmmədağa Şahtaxthiya məxsus olan mətbəəni almış və ələşdirmiştir. «Poçt qutusu» hekayəsi 1905-ci ildə «Qeyrət» adlandırılan həmin mətbəədə kitab halında çapdan çıxmışdır.

«Molla Nəsrəddin» jurnalı Cəlil Məmmədquluzadənin şah əsəridir. Büyük ədibin redaktorluğu ilə birinci sayı 7 aprel 1906-ci ildə Tiflis şəhərində nəşr olunan məşhur «Molla Nəsrəddin» jurnalı Qafqaz xalqlarının, geniş mənada müsəlman Şərqiinin, xüsusən Azərbaycanın milli oyanışı və dirçəlişində mühüm rol oynamışdır.

«Molla Nəsrəddin» jurnalı 1917-ci ilə qədər Tiflisdə, 1921-ci ilde Təbriz şəhərində, 1922-1931-ci illərdə Bakıda nəşr olunmuş, satirik ədəbiyyatın və mətbuatın inkişafında böyük təsir göstərmişdir.

Cəlil Məmmədquluzadə 1907-ci ildə Qarabağın məşhur xanlarından olan Əhmədbəy Cavanşirin qızı, tanınmış qadın ziyalisi Həmidə xanım Məmmədquluzadə ilə ailə həyatı qurmuşdur. Onun bu nigahdan iki övladı – Midhət və Ənvər Məmmədquluzadələr dünyaya gəlmışdır. Midhət Məmmədquluzadə (1908-1932) Azərbaycan Politexnik İnstututunun Hidrotexniki qurğular fakültəsini bitirmiş, Dövlət Plan Komitəsində Mingəçevir su-elektrik stansiyasının layihəsini hazırlayan komissiyanın elmi katibi vəzifəsində çalışmışdır. Ənvər Məmmədquluzadə (1911-1979) Azərbaycan Tibb Universitetini bitirmiş, Böyük Vətən Müharibəsi illorında sovet ordusunun tərkibində İranə getmiş, talyein hökmü ilə həyatının qalan hissəsini həmin ölkədə yaşamışdır. Hazırda Mirzə Cəlilin nəvərlərindən Midhət Cavanşiri Polşada, Məhəmət Dadipur və Nizhət Şəcəri Fransada, İrena Süleymani İranda yaşayırlar.⁹

XX əsrin əvvəllərindən etibarən Cəlil Məmmədquluzadə bədii yaradıcılıqla da ardıcıl məşqul olmuşdur. Qüdrətli yazıcıının «Usta Zeynal» (1905), «Dəllək» (1906), «İranda hürriyyət» (1906), «Fatma xala» (1906), «Qurbanəlibəy» (1906), «Quzu (1914)», «Nigarəncılıq» (1916), «Konsulun arvadı» (1918) və sair hekayələri onu kiçik janrıñ böyük istadı kimi tanıtmışdır.

Ədibin teatr və dramaturgiya sahəsindəki fəaliyyəti də ona geniş şöhrət qazandırmışdır. Xüsusən, məşhur «Ölüler» tragikomediyasının hazırlanması (1909) və Bakıda uğurla tamaşaşa qoyulması (1916) onun ədəbi şöhrətini artırılmışdır. «Kamança» (1920) və «Anamın kitabı» (1920) pyesləri ilə o, Azərbaycan dramaturgiyasını zənginləşdirmiştir.

⁹ Bax: İsa Həbibbəyli. Mirzə Cəlilin nəsil şəcərəsi. «Qobustan» jurnalı, Bakı, 1999, №2, səh. 23-34

Cəlil Məmmədquluzadə 1920-ci ilin sentyabr ayından 1921-ci ilin may ayınadək Cənubi Azərbaycanın Təbriz şəhərində yaşayıb fəaliyyət göstərmişdir. Burada çətin şəraitdə «Molla Nəsrəddin» jurnalının səkkiz sayının nəşr edilməsi böyük əks-səda doğurmuşdur. «Ölülər» əsəri Təbriz teatrının səhnəsində uğurla göstərilmişdir (1 may 1921-ci il). Nəticədə Cənubi Azərbaycanda realist-satirik ədəbiyyat və mətbuat inkişaf etmiş, karikatura sənətinin meydani genişlənmişdir.

Azərbaycanda sovet hakimiyətinin qurulmasını Cəlili Məmmədquluzadə hərarətlə qarşılamışdır. Buna əsas səbəb özünü fəhlə-kəndli dövləti adlandıran yeni hökumətin məramı və məqsədləri ilə yaziçinin niyyətlərinin bir çoxunun üst-üstə düşməsi idi. Ona görə də ədib 1921-1927-ci illərdə gənc Sovet hökumətinin tədbirlərindən yaxından iştirak etmiş, cəmiyyətin inkişafına öz köməyini osiringəməmişdir. Onun redaktorluğu ilə nəşr olunan «Yeni yol» qəzeti respublikada latin əlifbasının tətbiq olunması yollarında əsl fədakarlıq göstərmişdir. Azərbaycan Müəllimlərinin Beşinci Qurultayında (1925) və Türkoloji qurultayda (1926), bir çox yubiley, mərasim və ədəbi gecələrdə ədib diqqət mərkəzində olmuşdur. Nəhayət, Mirzə Cəlil Azərbaycan Mərkəzi İcrayıyyə Komitəsi üzvlüyüne namizədiyyə qəbul edilmişdir (1926).

Bununla belə, cəmiyyətə bəslənilən ümid və inam dövrü uzun sürməmişdir. İctimai xadim və yaziçi kimi böyük nüfuz qazanması müəyyən dairələrdə ona paxilliq və qısqanchığın artmasına səbəb olmuşdur. Cəlil Məmmədquluzadə 1928-ci ildən sonrakı mərhələdə yeni cəmiyyətin sərt ideoloji tələbləri ilə, təzyiqlərlə üz-üzə gəlmış, mənəvi terrorra məruz qalmışdır. Belə ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 9 aprel 1929-cu il tarixli plenumunda «din əleyhinə oxunaqlı, kütləvi, ucuz jurnal kimi yenidən təşkil etmək» adı altında «Molla Nəsrəddin» jurnalının fəaliyyətini məhdudlaşdırmaq, müstəqil nəzərə çarpan, «Redaktorun orqanı» adlandırılan məcmuəni Mübariz Allahsızlar İttifaqının orqanına çevirmək haqqında qəbul edilmiş

qərar¹⁰ Baş redaktoru dərindən sarsılmışdır. Bunun ardınca dövrü mətbuatda Mirzə Cəlilə qarşı böhtan və təzyiq kompaniyası təşkil edilmiş, o, «milli xırda burjua ədəbiyyatı nümayəndəsi», «Cığırdaş», «Azərbaycan dilini korlayan yaziçi» kimi damğalanmış, «Molla Nəsrəddin» jurnalının «şəkil, bədii, ictimai cəhətdən üzlü-astarlı dəyişdirilməsi»¹¹ tələbi irəli sürülmüşdür. Hətta Azərbaycan SSR Baş Mətbuat İdarəsinin 1931-ci ildə rəsmi təşkilatlara göndərdiyi məlumatda Cəlil Məmmədquluzadə və redaksiyanın digər əməkdaşları «siyasi cəhətdən geri qalmış, bisavad və siyasetlə maraqlanmayan adamlar»¹² adlandırılmış, Əzim Əzizimzadə «sinsi mübarizə və sosializm quruculuğu epoxasının obrazını verməyi bacarmayan istedadsız rəssam»¹³ kimi xarakterizə olunmuşdur. Bütün bunların nəticəsində 1931-ci ildən etibarən «Molla Nəsrəddin» jurnalına ayrılmış dövlət maliyyə yardımı kəsilmişdir. Cəlil Məmmədquluzadə «Molla Nəsrəddin» jurnalının Baş redaktorluğu vəzifəsindən getməyə məcbur qalmışdır. Həmişə qaynar fəaliyyətlə əhatə olunmuş qocaman yaziçinin ömrünün son dövründə soyuq qış günlərində əlyazmalarını sobaya ataraq yandırması keçirdiyi dərin sarsıntıların, mövcud quruluşa etirazın ifadəsi idi.

Bəs çətin, mürəkkəb vəziyyətə baxmayaraq, Cəlil Məmmədquluzadə sovet dövründə bədii yaradıcılığını davam etdirmişdir. Onun «Danabaş kəndinin məktəbi» pyesi, «Lənat», «Oyunbazlar» səhnəcikləri (1921), «Dəli yiğincığı» (1926), «Yığıncaq» (1929), «Ərr» (1930) tragicomediyaları bu mərhələnin möhsuludur. Ədibin son dram əsərləri əsasən yeni cəmiyyətdəki

¹⁰ Azərbaycan KP-nin qurultayları, konfransları və MK plenumunun qətnamə və qərarları, I c., B., «Azərnəşr», 1987, səh. 492

¹¹ Ə.Qarabağlı. «Molla Nəsrəddin» ittihad etmək vaxtıdır. «Kommunist» qəzeti, 18 noyabr 1929-cu il

¹² İbad Əliyev. «Molla Nəsrəddin» jurnalının vəziyyəti və yaradıcılıq yolu haqqında məlumat vərəqəsi. Azərbaycan MDTA, fond 57, siyahıl, iş 916, vərəqə 26-29

¹³ Yənə orada, vərəq 28

çəşqinliq və sərt ideologiyalaşdırma siyasetinin bədii dərkində və tənqidinə həsr olunmuşdur.

Bundan başqa, Cəlil Məmmədquluzadə «Şərq fakültəsi», «Taxil həkimi», «Hamballar», «Şer bülbülləri», «İki ər», «Zirrama», «Şəhər və kənd», «Qoşa balıncı», «Bəlkə də qaytardılar» və s. hekayələrini də sovet dövründə qələmə almışdır. Yaziçinin hekayələri 1927-ci ildə çap olunmuş «Bəlkə də qaytardılar» adlı kitabına toplanmışdır. C. Məmmədquluzadənin ustاد qələmindən çıxmış, Azərbaycan xatırə ədəbiyyatının şah əsəri kimi dəyərləndirilir. «Xatiratım» memuarı (1926) da bu mərhələdə yazılmışdır.

Cəlil Məmmədquluzadə 4 yanvar 1932-ci ildə Bakı şəhərində vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur. Ədibin adı respublikamızda əbədiləşdirilmişdir. Bakıda, Naxçıvan şəhərində və Cəlilabad rayonunda heykəlləri ucaldılmışdır. Əsərləri kütləvi tirajla nəşr olunmuşdur. Anadan olmasının 100 və 125 illik yubileyləri Azərbaycanda dövlət səviyyəsində təntənə ilə qeyd edilmişdir.

Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatı tarixinə böyük demokrat ədib, vətəndaş milli yazıçı, kiçik hekayənin böyük ustadı kimi daxil olmuşdur. Özünəqədərki çoxəsrlıq ədəbi fikirdə yaranıb formalaşma prosesi keçirmiş milli ideyalar Cəlil Məmmədquluzadənin yaradıcılığının timsalında yüksək səviyyədə inkişaf edərək Azərbaycan ədəbiyyatının həmişəlik bədii sərvətinə çevrilmişdir. Mollanəsrəddinçi millilik anlayışında Azərbaycan xalqının milli-mənəvi özünüdürkəi, biçarə Vətənən müqəddərəti, sadə, sırazi, binəsib insanların oyanışı və dirçəlişi, ana dilinin geniş dairədə öz yerini tapması və s. kimi məsələlər üstünlük təşkil edir. Vətəndaş ədibin fikrinə «Vətən, vətən, vətən! Dil, dil, dil! Millət, millət, millət! Dəxi bu dairələrdən kənar bəni-noi bəşər üçün özgə nicat yolu yoxdur».¹⁴

¹⁴ Cəlil Məmmədquluzadə. Seçilmiş əsərləri (tərtib edən, ön söz və izahların müəllifi İ. Həbibbəyli). B., «Çinar-çap», 2003, sah. 450

Qüdrətli yaziçi Azərbaycan ədəbiyyatına təkcə milli istiqlal ideyalarını və motivlərini gətirməklə kifayətlənməmiş, özü də şəxson millitəmizin və məməkətəmizin istiqlalı yolunda hər cür fədakarlıq göstərmişdir. Cəlil Məmmədquluzadə ədəbiyyatda və ictimai həyatda Azərbaycanın milli oyanışı, dirçəlişi və müstaqilliliyi uğrunda mübarizənin möhkəm bünövrəsini yaratmışdır. Sonrakı dövrlərin milli istiqlal düşüncələri və hərəkatları həmin bünövrə zəminində ucalmış və zaman-zaman yayılmış, inkişaf etmişdir.

Cəlil Məmmədquluzadənin dərin milli-ictimai məzmunu malik olan hər əsəri sanki böyük ədibin öz xalqına bəxş etdiyi mənali bir «hürriyət payı»dır. Ədibin redaktorluğu ilə nəşr olunmuş «Molla Nəsrəddin» jurnalında Azərbaycan xalqı ilə yanaşı, Qafqaz xalqlarının, Avropa və Şərq ölkələrinin hayatı, milli azadlıq mübarizəsi əks etdirilmişdir.

Mirzə Cəlil Məmmədquluzadənin bədii nəşri Azərbaycan ədəbiyyatında yeni ədəbi hadisə idi. Real həyat hədисələrinin tipik bədii vasitələrlə təqdim edilməsi, adı, sırazi, zəhmətkeş insanların maraqlı və qaribə taleyinin təsviri, milli oyanış və dirçəlişə çağırış sədə, koloritli dil və üslub yazıçının bədii nəşrinin əsasını təşkil edir. Ustad yazıçının mahir qələminin uğurlu nəticəsi olan «Danabaş kəndinin əhvalatları» (1894) Azərbaycan bədii nəşrinin şah əsəri sayılmağa layıqdir. Bu, Danabaş kəndinin timsalında bütövlükdə Azərbaycan kəndinin, əsərin əsas qəhrəmanı olan Məhəmmədhəsən əminin simasında Azərbaycan kəndlisiinin düşündürүү, iibrətamız əhvalatlarıdır. Məhəmmədhəsən əmi təkcə Cəlil Məmmədquluzadənin yaradıcılığında yox, geniş mənada Azərbaycan ədəbiyyatında kiçik adamın böyük ədəbiyyata birinci təbii gəlişi idi. Zor gücünə kəndliləri özünə «bəy» deməyə məcbur etmiş kəndxuda Xudayar obrazı konkret tarixi şəraitdəki ictimai ədalətsizliyi və haqsızlığı ümumiləşdirilmiş şəkildə, realistcəsinə əks etdirən tipik obraz kimi dərin iz buraxır. Bütün çətinliklərə baxmayaraq «qoy Xudayar bəy anqırsın tayıni tapsın»¹⁵ kimi sərt münasibət ifadə etməyi bacaran

¹⁵ Cəlil Məmmədquluzadə. Seçilmiş əsərləri, 6 cild, I cild, Bakı, 1982, sah. 31

Zeynəb Azərbaycan ədəbiyyatında ilk cəsarəti qadın obrazı kimi yadda qalır.

Əsərdəki «Bir yüngülvari müqəddimə» təkcə «Danabaş kəndinin əhvalatları» povestinin proloqu deyil, bütövlükdə Cəlil Məmmədquluzadə yaradıcılığının ilk sənət manifestidir. Burada Mirzə Cəlilin realizmə sədaqəti, fərdi xarakterlər yaratmaq bacarığı, özünəməxsus mövzusu və ideyası, təbii danışıqlı xatırladan bədii təhkiyəsi bayan olunur. Əsərin əsas hissəsinə təşkil edən «Eşşəyin itməkliyi» yalnız ulağını deyil, sahiblik hissini, hüququnu, ixtiyarını itmiş kiçik adamların böyük ədəbiyyata birinci təbii gəlişi idi. Bütövlükdə bu əsər haqlı olaraq qeyd edildiyi kimi «gülməli bir macəra deyil, əslində yanıqlı bir ictimai faciədir».¹⁶

Povestin adındakı «Danabaş kəndi» ifadəsi geniş mənada ümumiləşmiş Azərbaycan kəndinin, hətta eyni proseslərin yaşandığı türk-müsəlman dünyası kəndinin bədii ifadəsidir.

Azərbaycan ədəbiyyatında kiçik hekayənin də böyük, güdrəlli yaradıcısı Cəlil Məmmədquluzadədir. Dahi yazıcının məşhur «Poçt qutusu» hekayəsi milli ədəbiyyatda hekayə janrinin ən kamil nümunəsi kimi dəyərləndirilir. Bu yığcam əsər Cəlil Məmmədquluzadənin kiçik bir hekayənin hüdudları daxilində az qala roman mövzusu ola biləcək ictimai mətləbləri ifadə etmək imkanlarının barometri, əyani göstəricisidir. Divanxananı yaxşı tanımağa məcbur edildiyi halda, poçt qutusunun, poçtxanananın mahiyyətini bilməyən Novruzəlinin ialeyinin təqdimi əsasında ədib Azərbaycan kəndlisinin böyük müdafiəçisi olduğunu nəzərə çarpdırmışdır. Hekayədəki aşağıdakı dialoq Novruzəlinin timsalında Azərbaycan kəndlisinin XX əsrin əvvəllərindəki vəziyyətini dolğun ifadə edir:

«Xan üzünü qonağa tutdu:

-Novruzəli, poçtxananı tanıırsan?

Novruzəli cavab verdi:

-Ay xan, mən kətdi adamam, mən nə bilirom poçtxana nədi?

-Çox əcəb, nəçənnik divanxanasını ki, tanıırsan?

-Bəli, xan, başına dönüm, tanııram, niyə tanımır. Keçən həftə mən elə gəlməmişim nəçərnin yanına şikayət. Xan, and əlsün sənən başına, bizi katda çox incidir...»¹⁷

Savadsız, sadə, avam Novruzəli obrazı həm də mənəvi saflığı, sədaqəti ilə yadda qalır.

«Poçt qutusu» Azərbaycanda kiçik hekayə janrinin ilk böyük, mükəmməl programıdır. Azərbaycan ədəbiyyatında hekayə janrinin formalşma və inkişafına «Poçt qutusu» hekayəsi ciddi təsir göstərmişdir.

Məşhur «Usta Zeynal» hekayəsi (1905) ədəbiyyatımızda kiçik janrin daha bir tipik nümunəsidir. Avam, məmən, «bir mala və bir xurcundan savayı özgə bir mal-dövləti» olmayan, kasib Usta Zeynal halal və pak insandır. «Usta Zeynal» hekayəsindən göstirilmiş aşağıdakı parça onun xarakterini müəyyən etməyə, başa düşməyə imkan verir:

«Qurban üzünü Usta Zeynal tutub soruşdu:

-Usta, küpəniz irəlidən çatdaq idı, ya təzəlikdə sinib?

... Usta Zeynal başladı aşağı yenməyə və küpəni əlinə götürüb üzünü tutdu Qurbana:

-Qurban, bu küpə bizim deyil, bizimki köhnədi və bir az bundan yekədi.

...Usta Zeynal haman küpəni Qurbanın əlindən alıb, mat-mat baxdı Qurbanın üzünə və dərin bir ah çəkib dedi:

-Qurban, allah sənə lənət eləsin! Erməninin küpəsində su götürüb gəc qayırdın və dünya-aləmi murdar elədin. Allah sənə lənət eləsin.

...Usta Zeynal üzünü turşudub iki dəfə tüpirdü yerə, bir dəfə Qurbanın üzünə və həyətdən çıxıb getdi oturdu arxin kənarında və başladı əllərini yumaga və sonra gəlib Qurbana dedi ki, şeyləri yığışdırınsın».¹⁸

¹⁶ Mir Cəlal. «Danabaş kəndinin əhvalatları» haqqında. Bax: Cəlil Məmmədquluzadə. Danabaş kəndinin əhvalatları (müqəddimə). B., Uşaqgəncəş, 1953, sah. 24

¹⁷ C.Məmmədquluzadə. Seçilmiş əsərləri (tərtib edən, ən sözün və izahların müəllili İ.Həbibbəyli). B., «Çəlioğlu», 2004, sah. 85

¹⁸ Yena orada, sah. 112

Cəlil Məmmədquluzadə «Poçt qutusu» və «Usta Zeynal» kimi hekayələri ilə həm XX əsrin əvvəllərindəki real mənzərəni canlandırmış, sadə, mənəvi cəhətdən saf, avam, dindar və sədaqətlı insanların təbii obrazlarını yaratmış, həm də milli oyanışa və maarifçiliyə olan zərurəti qəti şəkildə ifadə etmişdir.

«İranda hürriyyət» hekayəsi (1906) mövzusu, düşündürücü və cəlbəci ideya-məzmunu ilə əsl milli özünüdərk nümunəsidir. Ailəsinə çörək pulu qazanmaq üçün İrandan gölib İrəvan şəhərində çalışan Kərbəlayı Məmmədəlinin burada ikinci dəfə evlənməsi, vətəndəki-Ərəblər kəndindəki ailəsi ilə əlaqəsinin kösilməsi kimi sadə, adı əhvalatların sonunda keçən əsrin əvvəllərindəki içimai-siyasi hadisələrin mənalandırılması böyük demokrat ədibə həmvətənlərinin hürriyyət kimi mətbəblərin mahiyyətini başa düşməməsinin səbəblərini aydınlaşdırmağa imkan verir. Hekayədəki «axı kim eşidibdi k, o taydan bura hürriyyət gəlsin?! O taydan bu üzə həna gələr, səbza, badam içi gələr, tütün, çay, tiryək... bələ zadalar gələr. Yoxsa, vallah, mən ömrümədə bir dəfə də eşiməmişəm ki, hürriyyət gələ. Heç bu tərəflərdə hürriyyət alış-verisi eliyəni də mən eşiməmişəm»¹⁹ kimi tezis xarakterli dərin məzmunlu fikirlər artıq milli oyanışın və azadlığın «gündölkədə» olduğunu əyani şəkildə nümayiş etdirir.

Cəlil Məmmədquluzadənin «İranda hürriyyət» hekayəsi ədəbiyyatımızda bədii vəsítələrlə ifadə olunmuş, hər dövr üçün müasir səslənən «hürriyyət payı»dır.

«Dəllək», «Qurbanəlibəy», «Pirverdinin xoruzu», «Saqqallı uşaq», «Quzu», «Nigarəncılıq», «Konsulun arvadı» hekayələri Azərbaycan əməyiyyətinin XX əsrin əvvəllərindəki sosial-ictimai problemlərini realistcəsinə əks etdirən dəyərli bədii nümunələr kimi mühüm əhəmiyyətə malikdir.

«Danabaş kəndinin məktəbi» povestində milli maarifçiliyə çağırış motivləri öz əksini tapmışdır. Cəlil Məmmədquluzadə bu əsərində maarifçi ideyaların xalq həyatına ərəb-fars, yaxud rus

modelləri ilə deyil, milli vəsítələrlə gətirilməsinin zəruriliyini əsaslaşdırılmışdır.

«Bəlkə də qaytardılar», «Taxıl hakimi», «Şer bülbülləri», «Proletar şairi», «Zirrama», «Oğru inək», «Şəhər və kənd», «Şərq fakültəsi» hekayələrində Sovet hakimiyyətində 20-30-cu illərdə baş verən proseslər məharətlə əks etdirilmişdir. Xüsusən, iyirminci illərin ortalarından sonra yazılmış hekayələrində yaziçi, sovet cəmiyyətindəki çəşqinqılıq və vahiməni, içtimai ədalətsizlikləri özünəməxsus üstüortülü bədii vəsítələrlə əks etdirməyi bacarmışdır. Məsələn, «Oğru inək» hekayəsində pambıq oğrusu kimi tanınan Musa kişinin inəyini də oğurluğa alışdırmasının təsviri ümumiləşmiş şəkildə yeni cəmiyyətdəki yalan və əliyəriliyi ifadə etməyə imkan vermişdir. Yaziçi bu qənaatə gəlmüşdür ki, təzə quruluşda «oğurluq darülfünundan nəinki tək birə insanlar oğurluq diplomları alırlar, hələ bəlkə heyvanlar da insanlardan geri qalmırlar».²⁰ Yaxud, «Həmballar» hekayəsində Cəlil Məmmədquluzadə «Kommunist hökuməti var qüvvətini və hövəsini məmələkəti düzəltməyə» sərf etməkdə olduğu vaxt ölkədə süründürməciliyin, özbaşınalığın, hərcəməciliyin hökm sürməkdə olduğunu göstərməyi özünə borc bilməşdir. Nəhayət, zahirən yeni quruluşun müdafiəsi məqsədilə yazıldığı güman edilən «Bəlkə də qaytardılar» hekayəsində də yaziçi sovet cəmiyyətinin sinfi lərqləri çox kəskin nəzərə almasından doğan içtimai eybəcərlikləri məharətlə sezdirmiştir.

Cəlil Məmmədquluzadənin nəşr əsərləri ilə Azərbaycanda bədii nəşr, xüsusən kiçik hekyə və povest bir janrı kimi qəti olaraq formalashmışdır. Ədibin nəşr əsərləri milli nəsrimizin sonrakı inkişafına müsbət təsir göstərmişdir.

Cəlil Məmmədquluzadənin dram əsərləri Azərbaycan dramaturgiyasının inkişafında yeni mərhələ təşkil edir. Milli dramaturgiyanın bünövrəsini qoymuş Mirzə Fətəli Axundovun (1812-

¹⁹ C.Məmmədquluzadə. Seçilmiş əsərləri (tərtib edən, ön sözün və izahların müəllili İ.Həbibbəyli). B., «Çəşioğlu», 2004, səh. 124



1878) janrı və mahiyyət etibarılı drama yaxın olan komediyalardan fərqli olaraq, Cəlil Məmmədquluzadənin komediyaları faciövi xarakter daşıyan tragikomediyalarıdır. İlk dram əsəri olan şerlə yazılmış «Çay dəstgahı» (1889) ədəbiyyatımızda birinci allegorik və mənzum dram əsəridir. Zahirən zəif və əyləncəli təsir bağışlayan bu ilk qələm təcrübəsi ilə cavan müəllif «Kimdir günahkar» kimi dərin ictimai məzmuna malik suallara cavab axtardığını nümayiş etdirmiştir. Bu əsər milli uşaq dramaturgiyasının ilk nümunəsi kimi də mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan dramaturgiyasının nadir və bənzərsiz nümunəsi olan «Ölülər» tragikomediyası (1909) Azərbaycanın və ümumən türk-müsəlman dünyasının cəhalət və mövhumat əsəratindən xilası davasında atılmış atom bombası dəqər təsirli bir bədii əsərdir. «Ölülər» bütövlükde türk-müsəlman dünyasında, o cümlədən Azərbaycandakı mənəvi buxovları, əsəratı və fanatizmi böyük cəsarətlə yixib dağıdan, vurub uçuran dahiyano əsərdir. Əsərdəki Kefli İskəndər obrazı keçən əsrin əvvəllərində Azərbaycan əməmiyyətində nəzərə çarpan milli ziyanlı təbəqəsinin ümumişmiş obrazıdır. Ali təhsil almış, oxumuş ziyahlardan olan İskəndər ətrafında baş verən hadisələri dərindən dərk edir və bütün bunları həmvətənlərinə çatdırmaq, onların gözünü açmaq üçün var qüvvə ilə ciddi-cəhd göstərir. Lakin fanatizmin dərin girdabına düşmüş «şəhər əhli» onu anlamamaq, başa düşmək səviyyəsində deyildir. Atası Hacı Həsən, anası Kərbəlayı Fatma xanım, şəhər sakinləri Məşədi Oruc, Məşədi Baxşalı, Hacı Kərim, Hacı Kazım, Mir Bağır ağa kimi «diri ölü'lər» İskəndərə dəli kimi baxırlar. Onlar İskəndərin adamları «ölü diriltmək» adı ilə yoldan çıxaran, aldadıb namusunu və şəxsiyyətlərini tapdalayan, İsfahan lotusu Şeyx Nəsrullahın iç üzünü açan təsirli sözlərinə inanmaq istəmirlər.

Şeyx Nəsrullah obrazı «Ölülər» əsərində bütövlükde yalançı, fırıldaqçı din xadimlərinin əməllərini ümumişdirir. Təssəf kि, onun «ölü diriltmək» oyunu əsasında qurduğu planın bir çox məqamları baş tutur. Lakin böyük çətinliklə olsa da, nəhayət, İskəndər qatı fanatizm cəbhəsini yararaq Şeyx Nəsrullahın iç üzünü açır, onu ifşa edə bilir. Yaziçinin əsas qayəsi islam dinini Şeyx

Nəsrullah kimi İsfahan lotularından qorumaqdan, təmizləməkdən ibarətdir.

«Ölülər» əsərindəki qəbiristanlıq səhnəsi Cəlil Məmmədquluzadənin dahiyanə şəkildə düşündüyü, kəş etdiyi dramatik möqamdır. Bu səhnə müsəlman əməmiyyətindəki fanatizm və cəhalətin ən acı təzahürlərini meydana çıxarıır.

Cəlil Məmmədquluzadənin «Ölülər» əsərindəki İskəndərin bacısı Nazlı və qardaşı Cəlal yeni nəslə təmsil edirlər. Dramaturq əsərdə onların gözünü açmaq, fanatizm buxovuna düşmələrinə imkan verməmək niyyətini izləmişdir. Əsərdəki dilmanc Ədi bəy, telegrafçı Heydər ağa kimi episodik obrazlar keçən əsrin əvvəllərində yenicə formallaşmışqadə olan yerli ziyanlı qüvvələrin bəzi əlamətlərini nümayiş etdirirler.

Əsərin əsas qəhrəmanı olan keşli İskəndərin monoloqu Cəlil Məmmədquluzadənin bütün fikirləri və düşüncələrini ümumişşəkildə mənalandırır. Bu, Azərbaycan ədəbiyyatında dərin məzmunlu, ən təsirli və iibrətamız monoloqdur. İskəndərin məşhur monoloqu təkcə «tarix kitabına qanla yazılmış səhifə» olaraq qalmır, bu monoloq tarixin bütün mərhələlərində hər dəfə səhnədə səsləndikcə hər dövrün özünəməxsus canlı ölü'lərini «diri-diridəşin etmək» imkanlarına malik olan, silahdan da güclü səslənən kəsərlə ittihamnamadır: «Baxın! Baxın! Yaxşı baxın! Dikkətlə baxın! Sizin tarix kitablarınızda bu, qanla yazılmış bir səhifədir. Sizdən sonra gələnlər bu kitabı vərəqləyib, bu səhifəni görəndə siz yada salıb deyəcək: tuf sizin üzünüzə!»²¹

«Ölülər» əsəri ilk dəfə 1916-ci ildə Bakıda tamaşaşa qoyulmuşdur. Güclü müasirlik imkanlarına malik olan bu tragikomediya indi də teatrlarımızın repertuarında mühüm yer tutur.

Cəlil Məmmədquluzadənin «Kamança» pyesi (1920) mövzusu və ideyasına görə xüsusi aktuallığa malikdir. Şuşa şəhərində qələmə alınmış bu pyesdəki hadisələr əsərdə qeyd olunduğu kimi «Qarabağda, dağın ətəyində, kəndin kənarında» cərəyan edir. Pyesdə

²¹ Cəlil Məmmədquluzadə. Seçilmiş əsərləri, 6 cild, II cild, Bakı, Azərnəşr, 1983, səh. 60

erməni-Azərbaycan münaqişəsi dövrünün hadisələrindən bəhs olunur. Burada real hərb səhnələri təsvir edilməsə də döyüşdən əvvəlki, yaxud sonrakı vəziyyətlərin təsviri, təqdimi vasitəsilə mövcud qarşıdurmaların gedışatından xəbor tutmaq mümkün olur. Bütün bunlara görə «Kamança» pyesi Azərbaycan ədəbiyyatında Qarabağ münaqişəsinə həsr olunmuş birinci bədii əsərdir. Daha bir qiymətli cəhət də ondan ibarətdir ki, «Kamança» pyesi erməni-Azərbaycan münaqişəsinin baş verdiyi günlərdə, həmin dövrdə Qarabağda yaşayan ədibin real hayatı müşahidələri əsasında yazılmışdır.

«Kamança» pyesində «atlı dəstəsi sərkərdəsi» Qəhrəmanın yüzbaşının və onun Vətən torpaqlarının müdafiəsi üçün hər cür fədakarlığa hazır olan silahdaşlarının vətənpərvərlik və insan-pərvərlik kimi xüsusiyətlərindən bəhs olunur. Həmvətənlərinin ermənilər tərəfindən vahşicəsinə qətlə yetirilməsinə baxmayaraq, hırsını və hissərini böyük çətinliklə cilovlayaraq əsir düşmüs ermənini-kamançacı Baxşını bağışlaya bilməsi Qəhrəmanın yüzbaşının və onun mənsub olduğu xalqın ən yüksək insanı keyfiyyətlərindən biri kimi təqdim edilir. Əsərdə Kamançanı da bədii obraz səviyyəsinə qaldırması Cəlil Məmmədquluzadənin dərin humanizmini və əsl sənətkarlıq məharətini nümayiş etdirir. Bütün bunlarla bərabər, C.Məmmədquluzadə «Kamança» pyesinin azərbaycanlı qəhrəmanlarının hər zaman Vətən yolunda mərdlik və əsərət nümunəsi göstərə biləcəklərini də nəzərə çarpdırmışdır. Bütövlükdə isə humanist yazılıçı millətlərarası münaqişələri «namərd dünya»nın işləri kimi mənalandırmışdır.

Sovet hakimiyyəti illərində yazılmış «Lal», «Oyunbazlar» və «Lənət» səhnəciklərində (1921) köhnəliyin və geriliyin, mövhumatın və cəhalətin tənqidi öz əksini tapmışdır. Bu kiçik həcmli əsərlərdə maarifə, milli məktəbə, dünyəvi təhsilə, fəal vətəndaşlıq mövqeyinə çağırış motivləri canlandırılmışdır. «Danabaş kəndinin məktəbi» pyesində (1921) yazılıçı elmi, məktəbi, maarif işi, cəhaləti və savadsızlığı isə qaranlıq kimi mənalandırmışdır. C.Məmmədquluzadə 1928-ci ildə tamaşaşa qoymaq üçün kome-

diyanı Dövlət Türk Akademik Dram Teatrına «Danabaş kəndinin müəllimi» adı ilə təqdim etmişdir.²²

Cəlil Məmmədquluzadənin «Anamın kitabı» tragikomediyası (1920) ədəbiyyatımızda milli istiqlala, azərbaycanlıq əqidəsi, düşüncəsi və idealına həsr olunmuş ən ciddi və təsirli dram əsəridir. «Anamın kitabı»- Azərbaycanın milli istiqlalı haqqında XX əsr boyu yazılmış silsilə əsərlərin mənəvi Anasıdır. Əgər Azərbaycan ədəbiyyatında kiçik hekayə Mirzə Cəlilin «Poçt qutusu»ndan çıxmışdırsa, azərbaycanlıq və milli istiqlaliyyət ideyaları da bütöv bir konsepsiya kimi «Anamın kitabı»ndan doğulmuşdur. Milli müstəqillik və birlik, soykökə dərin bağlılıq, milli ideal və istiqlal uğrunda mübarizə kimi aktual məsələlər «Anamın kitabı» əsərinin mövzusunu və qayosunu təşkil edir. Nəticə etibarılı «Anamın kitabı»- əsərdəki üç qardaşın komediyası, Ananın faciəsi, Gülbaharın dramıdır.²³

Mirzə Əbdüləzimin övladları olan ruspərəst Rüstəm bəy, İranpərəst Mirzə Məmmədəli, Osmanlıpərəst Səməd Vahid üçün Vətən və Ana kimi müraciətərə anlayışlar mənasını itirmişdir. Yaziçi təbii və təsirli vasitələrlə belə müraciətərə amalların itirildiyi şəraitdə insanın düçər olduğu daxili puçluğu, mənəvi aşınmanın, içtimai iflası canlı şəkildə təqdim etmişdir. Əsərdə eyni ata-ananın ayri-ayrı məsləkə mənsub övladları olmağın məhvə möhkumluğu, milli birliyin, Vətən qardaşlığının zoruriliyi və üstünlüyü ön mövqeyə çəkilmişdir. Dramaturq böyük ürək yanğısı ilə göstərir ki, ayri-ayrı əqidələrə qulluq edən bu «qardaşların» Cəmiyyət-xeyriyyənin iclasında qaldırıqları məsələlərin xalqa heç bir faydası yoxdur. Rüstəm bəy üçün Rus, yaxud Slavyan lüğəti hazırlamaqdən, Mirzə Məmmədəlidən ötrü xüsuf və küsuf, yəni ayın və günün tutulmasına dair dərslər verməkdən, Səməd Vahidə görə elmi qafiyə ilə möşğul olmaqdan və osmanlı şivəsində şerlər yazmaqdan başqa hər şey puç və əfsanədir.

²² Bax: Azərbaycan MEA Əlyazmaları İnstitutunun fondu, A-6, Q-339 (3137), varaq 1

²³ İsa Həbibbəyli. Cəlil Məmmədquluzadə: mühiti və müasirleri. Bakı, Azərnəşr, 1997, sah. 369

Cəlil Məmmədquluzadə «məsləkayı qardaşlar» mövzusuna rus çarizminin yerli millətlərin savadlı adamlarına şübhəli münasibəti motivini də əlavə etmişdir. Senzor Mirza Cəfər bəy Rus çarizminin tabeliyində olan xalqlara bəslədiyi şübhələri və yaratdığı vahiməni oxuculara çatdırır. Bu motiv vasitəsilə Rusiya hökumətinin Azərbaycan-Türkiyə münasibətlərini və müstəqil Azərbaycan dövləti yaradılması ideyasını daim nəzarətdə saxladığı xüsusi olaraq müəllif tərəfindən nəzərə çarpdırılır. Yoxlama məqsədilə «qardaşların» evinə gəlmisi Senzor Mirza Cəfər boyin aşağıdakı boyanatlı çarizmin şübhə və vahimələrinin bütün mahiyyətini aydınlaşdırır: «Xub, sizdən gərək pünhan olmaya ki, sizin bir para bədxahlarınızın hökumət nəzərində sizi belə qələmə veriblər ki, siz üç qardaş söz bir və həmfikir olmuşunuz ki, əvvəla, Rusiya islamlarını Türkiyə dövlətinə tərəf çəkib, ittihadi-müslümin cəmiyyətində iştirak edəsiniz. Saniyən, axır zamanlarda Azərbaycanda əmələ gələn Hübbi-vətən və Ədəmi-mərkəziyyət fırqəsinin amali yolunda çalışmaqdınız ki, bir tərəfdən Qafqaz Azərbaycanını, digər tərəfdən İran Azərbaycanını ki, ibarət olsun Təbriz, Tehran, Gilan, Osmanlı və İran Kürdüstanı, Urmu və qeyrili - bu vilayətləri bir-birinə ilhaq edib, müstəqil Azərbaycan hökuməti əmələ götürəsiniz. Və salışan, bu fikirdən də uzaq deyilsiniz ki, musavat və hürriyyət əsaslarını... müntəşir edirsiz ki, min il yuxuda olan camaat hökumətin əsərət zəncirini qırıb, özləri üçün bir nicat yolu tapsınlar». ²⁴

Zəhrabəyim ananın özgə məmləkətlərdə təhsil və təriyə almış övladlarını birliyə, qarşılıqlı anlaşmaya dəvət etmək səyləri heç bir fayda vermir. Vətəninə və ailəsinə bağlı olan ana üçün bundan ağır faciə ola bilməz. Zəhrabəyim ana övladlarının özgə millətlərə xidmət etməsinə, ayrı düşməsinə, ortaq məxrəcə gələ bilməmələrinə dözə bilməyən əsl Azərbaycan qadının kamil bəddi obrazıdır. Övladlarının əməlləri və rəstərini qəbul etməyən ananın cismən ölümü onun mənəvi qələbəsi kimi səslənir.

²⁴ Cəlil Məmmədquluzadə. Seçilmiş əsərləri. B., «Çinar-çap» nəşriyyatı, 2003, səh. 289-290

Cəlil Məmmədquluzadə xalq, milli birlik, vətən motivlərini «Anamın kitabı» əsərindəki Zəhrabəyim ananın, Gülbaharın və həbələ Qənbər, Qurban, Zaman kimi çobanların vasitəsilə mənalandırılmışdır. Əsərdəki çobanlar milli mənəviyyəti və mösişli etibarılı xalq adət-ənənələrini, doğma torpağa bağlılığı bütün incəliyi ilə yaşayır və təqdim edirlər.

Əbdüləzim bəyin övladlarından yalnız Gülbahar ana Vətəna, doğma xalqa sadıqdır. Cəlil Məmmədquluzadənin Gülbahar obrazı Azərbaycan ədəbiyatında Vətən və millət, milli birlik və istiqlal amalının dramatik üvertürasıdır. Gülbaharın monoloqu ədəbiyyatımızda ən təsirli və ən mükəmməl milli birlik və vətənpərvərlik himnidir: «Qaldı bircə kitab: bu da anamın kitabı. Budur, atam öz əlilə yazdıığı vəsiyyət... Yer, göy, aylar və ulduzlar göylərdə seyr edib gəzə-gəzə genə əvvəl-axır günün başına dolanırlar. Çünkü bunlar hamısı qədim əzəldə gündən qopub ayrılmış parçalardır.

Mən etiqad edirəm ki, mənim də balalarım dünyada hər yanı gəzib dolansalar, genə əvvəl-axır onlar Zəhranın ətrafında gərək dolanalar. Çünkü ay və ulduzlardır. Vay o kəsin halına ki, təbiətin həmin qanununu pozmaq istəyə. Onun insafı və viedəni ona müdəməl-həyat əziyyət edərək, nə qədər canında nəfəs var, peşiman olacaq». ²⁵

Cəlil Məmmədquluzadənin «Anamın kitabı» əsəri böyük təriyəvi əhəmiyyətə malik olan milli-mənəvi özünüdərək, Vətəncilik, milli birlik və müstəqillik dərsliyidir. «Anamın kitabı» - Azərbaycanın təkcə XX əsrin əvvəllerindəki deyil, həm də XXI əsrin başlangıcındakı tale kitabıdır. Əsər çox güclü və geniş müasirlik imkanlarına malikdir.

«Anamın kitabı» - milli ədəbiyyatımızın ən mükəmməl azərbaycannaməsidir. Cəlil Məmmədquluzadə bu əsərlə həm də azərbaycançılıq ideyası və ideologiyasının banisi olduğunu isbat etmişdir.

Cəlil Məmmədquluzadənin yaradıcılığında xüsusi yer tutan «Dəli yığıncağı» tragikomediyası (1926) xalqın onun dilini, milli

²⁵ Yənə orada, səh. 301-302

psixologiyasını, adət-ənənəsini bilməyən, Həzrəti Əşrəf kimi mərkəzdən göndərilərək idarə olunan yadelli hakimlərin və Lalbyuz kimi yabançı hökimlərin buxovundan azad edilməsini gündəliyə çıxaran, böyük vətəndaşlıq cəsarəti lə yazılmış qiymətli əsərdir.

«Pul» əslməsindən başqa yerli xalqın dilində heç bir söz bilməyən Həzrəti Əşrəf xarici müdaxilənin və əsəratın acı təzahürlərini meydana qoyur. Əmristantan golmiş və xalqın dilini başa düşməyən hökim Lalbyuz obrazı da cəmiyyətdəki eybəcərlilikləri mənalandırmağa imkan açır. Ağlılı və tədbirli olan Lalbyuzun ona yad olan xalqı müəyyən səviyyədə başa düşə bildiyi halda, sırlıdaqçı ruhanilərin və tacirlərin öz xalqının içərisindən çıxmış ağlılı adamları dəli vəziyyətinə salmaları yazıcıının ürək ağrısını ifadə edən təsirli dramatik səhnələrə çevrilmişdir.

Ədib bu əsərində ədalətsiz, eybəcər icimai mühitin ağlılı insanları dəliyə çevirdiyini, şərə, züləm meydan açığını göstərmüşdür. Əsərdəki Hacı Məmmədəli, Hacı Xudaverdi, Hacı Cəfər Kompani kimi tacirlər millətin dördü-sorunu düşünməkdən uzaq olub, yalnız varlanmaq xülyaları ilə yaşayırlar. Vaiz Fazıl Məmməd və onun kimilər isə yaranmış vəziyyətdən istifadə edib, özlərinin eys-işrətlə bağlı çirkin niyyətlərini həyata keçirirlər. Ona görədir ki, Pirpiz Sona, Formasiyon Rüstəm, Həmzad Qurban kimi ağlılı adamlar dəli vəziyyətinə salınmışlar. Hətta arvadı Pirpiz Sonanı qorumaq, yaxud xilas etmək üçün Molla Abbas da özünü sünə şəkildə dəlliyyi vurmağa məcbur edilmişdir. Burada təsvir edilən «dəllilik» əslində şərti anlayışdır, xəstəliyi, ruhi çatışmazlığı deyil, əksinə, ağlıdan bələni mənalandırır. Dramaturqun təsvir etdiyi dəlixana bir tərəfdən cəmiyyətdə baş verən mürəkkəblik və hərcəməliyi əks etdirir, digər tərəfdən isə ağlılı adamların «yığıncağı», müzakirə və mühakimə məclisi təsiri bağışlayır.

Hədisələr zaman və məkan etibarılı dəyişdirilsə, guya XIX əsr İran Azərbaycanını əhatə etse də əslində «Dəli yığıncağı» tragikomedyasında keçən sən iyirminci illərində Şura Azərbay-

canında baş vermiş proseslər əhatə edilmiş, bütövlükdə yeni qurulmuş cəmiyyət «dəli yığıncağı» adlandırılmışdır.

Son illərdə aşkar edilərək Cəlil Məmmədquluzadənin külliyyatına əlavə edilmiş dörd pərdəli «Ər» pyesi (1930) sovet hakimiyətinin başlangıç illərində Azərbaycanda gedən icimai prosesləri, yeni quruluşun və mühitin doğurduğu vahimə və çəşqinliyi, mənəvi boşluq və ümidsizlik meyllərini dolğun surətdə əks etdirir. Yaziçı bu əsərdə fırqə namızadı, darülfünun tələbəsi Cahangirin simasında mövcud cəmiyyətə ümid bəsləyən, lakin mənəvi boşluq, xaos mühitində çəşbaş qalmış yenilikçi cavanların ümumiləşmiş obrazını yaratmışdır. Əsərdəki professor Mirzə Ərvahallaxan iyirminci illərdə ali məktəblərdə çalışan, cəmiyyət quruculuğundan çox elm öyrənməyə üstünlük verən yaşılı müəllimlərin həyatı və düşüncələrini özündə cəmləşdirir. Buradakı əsəb xəstəxanasında baş verən hadisələr cəmiyyət həyatındaki gərginlik və anlaşılmazlığın, mənəvi-ruhi boşluğun açılmasına xidmət edir. Mürşübəy obrazının timsalında sanki qarşidan gələn 37-ci ilin vahiməli, səksəkəli ab-havası göz öünüə gətirilmişdir. Azad boy obrazı isə milli, müstəqil, demokratik dövlət quruculuğuna çağırışın carxısı kimi təqdim olunur. Bütünlükdə C.Məmmədquluzadə «Ər» pyesi ilə Azərbaycan cəmiyyətinin onu dəyişdirməyə, qurub möhkəməndirməyə qadir olan, xalqın öz içindən çıxmış layiqli bir əra-başçıya möztac olması ideyəsini irəli sürür.

C.Məmmədquluzadənin «Yığıncaq» pyesi də sovet cəmiyyətinin ilk onilliyində Azərbaycan cəmiyyətində gedən mürəkkəb icimai prosesləri, yalançı və zorakı töbliğatın eybəcər təzahürlərini realistcəsinə əks etdirir.

Mirzə Cəlil Məmmədquluzadənin ədəbi-icimai fəaliyyətində on uca zirvəni təşkil edən «Molla Nəsrəddin» jurnalı böyük demokrat ədibin əsərlərində qaldırılan əsas ideyaların və problemlərin məcmusudur. «Molla Nəsrəddin» jurnalı XX əsrin əvvəllərində yaşayıb-yaratmış molla-nəsrəddinçi ədiblərimizin əsərlərinin çoxçildlik külliyyatıdır. «Molla Nəsrəddin» jurnalı - milli mətbuatımızın şah əsəri, millətimizin və milli dövlətimizin dörn mənali istiqlal kitabıdır. Bu gün «Molla Nəsrəddin» dərgisinin

sayılarını ayrı-ayrılıqda, olduğu kimi, şəkilləri və yazıları ilə birlikdə, hətta indiki tarixlərlə yenidən nəşr edib paylaşıq, oxucular onu sənki təzə çıxmış jurnal kimi böyük maraqla qəbul edirlər. Çünkü «Molla Nəsrəddin» jurnalının ideyaları və mübarizəsi bu gün də aktual, müasir və gərəklidir.

Qəti şəkildə demək mümkündür ki, Cəlil Məmmədquluzadə Azərbaycan satirik publisistikasının yaradıcısıdır. Ədibin «Molla Nəsrəddin» jurnalı səhifələrində dərc olunmuş yüzlərlə selyetonları və publisist məqalələri ilə milli satirik publisistika özünün kamil səviyyəsinə yüksəlmışdır. C. Məmmədquluzadənin qələmindən çıxmış «Sizi deyib gəlmışəm», «Necə qan ağlaması», «Rus məxfisi», «Niya məni döyürsünüz», «Millət», «Azadiyi-vicdan», «Avampəsəd nitqlər», «Qondarma bəylər», «Fırqələr davası», «Rişə», «Yer yoxdur» və sair kimi mükəməl satirik publisistika nümunəsi olan məqalələr də ifadə olunan mətbəblər və ideyalar zamanın sözü səviyyəsində səslənir. «Molla Nəsrəddin» jurnalı Azərbaycavın xalqının milli oyanışına mübariz bir ordu qədər xidmət etmişdir.

Cəlil Məmmədquluzadə eyni zamanda Azərbaycanda satirik qrafikanın, karikatura sənətinin də əsasını qoymuşdur. O, əhalinin böyük bir hissəsinin yazıp-oxumaq bacarmadığını nəzərə alaraq, geniş xalq kütləsinə xidmət etmək üçün «Molla Nəsrəddin» jurnalında bir neçə səhifənin rəngli karikaturalardan ibarət olmasını təmin etmişdir. Həmin karikaturaların mövzusu və ideyasını, əsas cizgilərini «Molla Nəsrəddin» jurnalının rəssamlarına Cəlil Məmmədquluzadə özü vermişdir. Əzim Əzimzadə, Oskar Şmerlinq, Iozef Rotter, Qəzənsəf Xalıqov, İsmayılov Axundov və başqaları kimi görkəmlı karikatura ustaları «Molla Nəsrəddin» məktəbində yetişib formalaşmışdır.

«Molla Nəsrəddin» jurnalı - Azərbaycanda xüsusi ədəbi məktəb yaratmış qüdrətli mətbuat organıdır.

Cəlil Məmmədquluzadə bədii-ictimai fikirdə azərbaycanlıq ideologiyasının əsas yaradıcılarından biri hesab olunur. Mirzə Cəlil özü isə böyük Azərbaycan idealının Məcnunu və mücahididir. Böyük demokrat əbidiñ yaradılılığı dərin, mənali və həyəcanlı bir Azərbaycannamədir. Mirzə Cəlilin publisistikasının

-26-

şah əsəri sayılmağa layiq olan məşhur «Azərbaycan» məqaləsi (1917) milli oyanış və siyasi intibah dövrünün həqiqi bədii manifestidir. «Azərbaycan» məqaləsi - xalqımızın müstəqil və demokratik dövlət quruculuğu prosesindəki ümummilli vəzifələrinin publisist tərcüməni, carxını, vətəndaşlıq harayının ifadəsidir. «Azərbaycan» məqaləsi - Azərbaycan məmləkəti coğrafiyasının vətəndaş ədib Cəlil Məmmədquluzadənin mahir qələmi ilə çəkilmiş nadir publisist xəritəsidir. «Azərbaycan» məqaləsindəki aşağıdakı publisist parça hər bir azərbaycanlı üçün həmişəlik ana dili, milli coğrafiya və tarix dörsliyi programıdır: «Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumaram. Özümüzən soruşuram ki;

- Mənim anam kimdir?

Öz-özümə də cavab verirəm ki:

- Mənim anam rəhmətlik Zəhrabanu bacı idi.
- Dilim nə dilidir?
- Azərbaycan dilidir.
- Yəni vətənim haradır?
- Azərbaycan Vilayətidir.
- Haradır Azərbaycan?
- Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən. Qalan hissələri də Gilandan tutmuş qədim Rusiya hökuməti ilə Osmanlı hökuməti daxilindədir».²⁶

Vətəncilik, milli müstəqillik və dirçəliş, tarixi ərazilərin bərpə edilməsi, ana dili, milli-demokratik cəmiyyət quruculuğu kimi məsələlər Cəlil Məmmədquluzadənin azərbaycanlıq prinsiplərinin əsasını təşkil edir.

Son vaxtlar Cəlil Məmmədquluzadənin ayrı-ayrı əsərlərinin, yaxud ədəbi-ictimai baxışlarının düzgün qiymətləndirilmədiyi məqamlara da təsadüf olunur. Həmin «təftişçilər» böyük ədibin dinc münasibətinə də canfəşanlıqla göz gəzdirirlər. Azərbaycanda

²⁶ Cəlil Məmmədquluzadə. Əsərləri, 4 cild, III cild (tərtib edən və izahların mülliili İ.Habibbəyli). Bakı, «Öndər», 2004, sah. 4

dini dəyərlərimizə hazırlı qayış dövründə «Molla Nəsrəddin» ikinsizlikdə ittihəm edirlər. Halbuki başda C. Məmmədquluzadə olmaqla bütün mullanəsreddinçilər islam dinini «Ölülər» əsərində təsvir olunan «İsfahan lotuları»nın, şeyx nəsrlullahların, yalançı, fırıldaqçı din təmsilçilərinin əsarətindən xilas etməyə çalışmışlar. Cəlil Məmmədquluzadənin özünün bu barədə yazdıqları hər şeyi açıq-aşkar ortaya qoyur, əlavə izahata heç bir ehtiyac qalmır. Böyük ədibin 1906-ci ildə «Molla Nəsrəddin» jurnalının dördüncü sayında dərc olunmuş «Niye məni döyürsünüz?» adlı felyetöründə deyilirdi: «Əvvəla, mən molla ola-ola müsəlman qardaşlarımı vəz edən vaxt deyirəm: bir allaha sitayıf edin, bir də peyğəmbərə və imamlara itaət edin. Amma Siz (mollalar-İ.H.) deyirsiniz: Allaha sitayıf edin, peyğəmbərə də, imamlara da, mollalara da, dərvişlərə də, ilan oynadanlara da, fala baxan, tas quran, dua yanan, cadukun, həmzad, əcinnə, kəlilə, dimnə, şeytan, div, mərrix, sərrix, tərrix... - bunların cümləsinə sitayıf edir!

... Mən də Mollayam, Siz də molla. Amma mən müsəlman qardaşlara deyirəm: - Ey müsəlmanlar, gözünüzü açınız, mənə baxımız. Amma siz mollalar deyirsiniz: - Ey müsəlmanlar, gözünüzü yumunuz və mənə baxınız...»²⁷

Cəlil Məmmədquluzadə bir qədər sonra 1911-ci ildə fikrini daha açıq ifadə edərək, məqsədinin din pərdəsi altında xalqı fanatizm girdabına salan yalançı dinçilərin iç üzünü açıb göstərməkdən, millətinin onların əsarətindən xilas etməkdən ibarət olduğunu bəyan etmişdir: - «Molla Nəsrəddinin məqsədi nə dina sataşmaqdır, nə təzə bir məzəhəb icad eləməkdir. Molla Nəsrəddinin qəsdi vəhşi adətlərin ortaçıdan götürülməyi yolunda çalışmaqdır».²⁸

Böyük ədibin və ümumən mullanəsreddinçilərin əsərlərindəki tənqidin xarakteri də bir çox hallarda düzgün dərk olunmur.

²⁷ Cəlil Məmmədquluzadə. Əsərləri, 6 cild, III cild, Bakı, Azərnşər, 1984, sah. 16

²⁸ Cəlil Məmmədquluzadə. Əsərləri, 6 cild, IV cild, Bakı, Azərnşər, 1985, sah. 157

Hətta çox yanlış olaraq mullanəsreddinçi satırını Mirzə Cəlilin xalqını təhqir etməsi kimi mənalandırılanlar da vardır. Əvvəla, yaxşı diqqət edilsə, aydın görünər ki, Cəlil Məmmədquluzadə və digər mullanəsreddinçilər ayrılıqda götürülmüş Novruzəlini, yaxud Usta Zeynalı, ... ayrı-ayrı fərdələri deyil, onları cəhalət girdabına düşər etmiş, bələlərə salmış üsul-idarəni, rejimi, mənəvi əsarəti yaradınları ifşa etmişdir. Əcnəbilərin seyrə balonları çıxdığı bir zamanda Növruzəlinin divanxanəni tanııb poçtxanaya bələd olmamasının, yaxud Danabaş kəndinin camaatının məktəbin funksiyasının nadən ibarət olduğunu bilməməsinin əsl səbəbkarları kimlər idilərsə, Cəlil Məmmədquluzadələr onların qanımı idilər. İkincisi isə insan kimi Novruzəlinin, Usta Zeynalı... xarakterindəki işığı, sədəqəti, mənəvi saylığı, daxili paklığı, halallığı Mirzə Cəlil böyük sevgi ilə, ürək yanğısı ilə qələmə almışdır. Millətpərvər ədibimiz Mirzə Cəlil Məmmədquluzadə Novruzəlilərin haqları, oyanışı, milli özü-nüdəki uğrunda əzablı yollardan keçmiş, vətən və millət yolunda, «Azərbaycandakı vətənpərvərlik meydanında» can qoymuşdur. Və əsl böyük vətəndaşlıq harayı və narahatlığı ilə «hər kimin ürəyində bir cüzi din, namus, vətən hissi varsa, oranın (Azərbaycanın - İ.H.) qeydində qalmağa» çağırılmışdır. Fikrimizə, Cəlil Məmmədquluzadənin və ümumən mullanəsreddinçilərin yaradıcılığında tənqidin xarakterini düzgün dəyərləndirməmək bütövrükədə ədəbiyyatın inkişafında xüsusi mərhələ olan tənqidin realizm ədəbi cərəyanının mahiyyətinin lazımlıca dəyərləndirilməsi ilə bağlıdır. Görkəmlı Firudinbəy Köçərlinin hələ 1906-ci ildə söylədiyi aşağıdakı mülahizələr Mirzə Cəlilin yaradıcılığında tənqidin mahiyyətini başa düşməyə imkan yaradır: «Molla Nəsrəddin» nöqsanlara gülmək yolu ilə müsəlman cəmiyyətini islahat etməkdən ibarət olan məqsədini tamamilə yerinə yetirir».²⁹

Cəlil Məmmədquluzadə Azərbaycan içtimai fikrində həmişə «böyük demokrat» adlandırılmışdır. Ancaq bu ad altında daha çox keçmiş ideologiyanın şərtlərinə uyğun olaraq yazıçının «burjuua mətbuatına» qarşı mübarizəsi, ateizmi, beynəlmiləlciliyi

kimi həqiqi demokratiyaya əslində dəxli olmayan qondarma mətbələrdən bəhs olunmuşdur. Beləliklə, Cəlil Məmmədquluzadənin demokratik görüşləri demək olar ki, öyrənilməmiş qalan, elmi həllini gözləyən məsələlərdəndir. Ədibin «Təzə partılər», «Azadəyi-vicdan», «Xöşbəxtlik», «Firqələr davası» və sair məqa-lorında Azərbaycan cəmiyyətində çoxpartiyalı sistem, insan haqları, konstitusiya hüquqları, demokratik seçki kimi məsələlər haqqında yetkin qənaətlər ifadə olunmuşdur. Bununla Cəlil Məmmədquluzadə həm də cəmiyyətşunas ədib və içtimai xadim olduğunu bir daha təsdiq etmişdir. Tiflisdə Müsəlman Milli Komitəsinin yığıncağında oxumaq üçün yazılmış «Cümhuriyyət» (1917) məqaləsi Mirzə Cəlilin cəmiyyətşünaslıq görüşlərinin yekunu və zirvəsidir. «Cümhuriyyət» məqaləsi – Cəlil Məmmədquluzadə demokratizminin nizamnaməsidir. Büyük demokrat ədib bu program xarakterli əsərində «padşahlıq taxtından yığılan Nikolayın ... idarəsi dağılandan sonra» ölkədə yaranmış mürəkkəb vəziyyətdə çəşqin qalmış, yol axtaran azərbaycanlılara – həmvətənlərinə respublika tipli müstəqil dövlət qurmaq uğrunda səy göstərməyi zəruri saymışdır: «Cümhuriyyət, yəni latinca «Respublika» elə bir hökumət deyirlər ki, orada məmləkətin idarəsi camaatın öz idarəsində və ixtiyarındadır».³⁰

Cəlil Məmmədquluzadə «Cümhuriyyət» məqaləsində təklif etdiyi dövlət quruculuğunun əsas prinsiplərini də həmvətənlərinə şərh və bəyan etmişdir: «Məmləkət müəyyən qanunlar gücü ilə idarə olunur. O qanunları yanan və təsdiq edən millətin məbusları, yəni vəkilləridir. Məmləkətin rəsisi prezident deyilir. Prezident ya millət özü seçilir, ya parlaman, yəni millət vəkilləri seçilir. Prezident məmləkəti idarə etməyə özüñə köməkçi hesabında vozirlər təyin edir.

Cümhuriyyət idarəsinin seçkisinin dörd vacib şərti var... Bu şərtlərin əvvəlinci ümumilikdir. Yəni məmləkətdə yaşayan nüfuzun cəmisi seçkidiə iştirak etməlidir... şərtlərin ikincisi seçkinin müsavi olmasıdır, yəni səslərin bərabərliyi. Məsələn, mən əgər xan

³⁰ Cəlil Məmmədquluzadə. Cumhuriyyət (tərtib edən və müqəddimənin müəllifi İ.Həbibbəyli). Naxçıvan, «Qeyrat» nəşriyyatı, 2002, sah. 97

və bəyəm, mənim də səsim birdir, sən çoban və rəsiyyətsən, sənin də səsin birdir. Üçüncü şərt seçkinin düzbdəzlüyüdür... Dördüncü şərt seçkinin gizli olmasıdır».³¹

C.Məmmədquluzadənin vaxtı «cümhuriyyətin vacib əsasları» adlandırdığı prinsiplər öz dövründə olduğu kimi, bu gün də aktualdır. Məhz indi Azərbaycan Cəlil Məmmədquluzadənin arzu etdiyi şəkildə müstəqil və demokratik cümhuriyyət quruculuğunu uğurla davam etdirmək və daha möhkəmləndirmək imkanı qazanmışdır.

Mirzə Cəlil Məmmədquluzadənin milli oyanış, tərəqqi və dirçəlliş, milli istiqlal, Vətəncilik məsələlərinə həsr edilmiş, həmişə aktual və müasir səslənən ölməz bədii-publisist əsərləri Azərbaycanda hazırlı milli və müstəqil dövlət quruculuğuna, milli-mənəvi özünüdərk prosesinə uğurla xidmət edir.

Əsərlərinin nəşri baxımından görkəmli Azərbaycan yazıçısı Mirzə Cəlil Məmmədquluzadənin «bəxti» götirmiştir. Doğrudur, böyük ədib öz sahiliyində əsərlərini çap etdirmək yollarında xeyli zəhmətlər çəkmış, maneələrə rast gəlmış, tam külliyyatının çapına nail ola bilməmişdir. Müasirlərinə yazdığı ayrı-ayrı məktublardakı «Məhəmmədhəsən əminin eşşayıni» («Danabaş kəndinin əhvalatları» povesti nəzərdə tutulur – İ.H.) istəyirəm yazüb göndərəm, senzor izn versin. İrəvanda çap etdirim. Hərçənd ağlım kəsmir camaat oxusun»,³² yaxud «Hekayələri Orucovlara («Orucov qardaşları» mətbəəsinə – İ.H.) göndərmək fikrindəyəm, yayda söz vermişəm. Hərçənd Tiflisdə Zeynal da xahiş edir ki, ona verim»³³ kimi sətirlər Mirzə Cəlilin həmişə əsərlərinin nəşri qayğıları ilə daim məşğul olduğunu göstərir. «Xatiratım» memuarındaki aşağıdakı fikirlər isə böyük demokrat yazıçının bu cəhətdən hətta müəyyən vaxtlarda ümidsiz olduğunu da göz önünə götürir: «...Yazmaq istəyirdim! Cox istəyirdim yazmaq!

³¹ Yənə orada, sah. 98-99

³² Mirzə Cəlil və Məmmədquluzadələr. Məktublaşma (müqəddiməçi Elçin. toplayıcı, tərtib edən, sözardının və izahların müəllifi İsa Həbibbəyli). Bakı, «Çinar-çap» nəşriyyatı, 2003, sah. 13

³³ Yənə orada, sah. 37

Amma bilmirdim niyə yazım və kimdən yazım? Çünkü ümidiyər deyildim ki, yazdıqlarımı çap eləməyə və intişara qoymağə hökumət izn verəcək. Və görürdüm ki, necə ki, qəzət icazosunu almaq mümkün deyil, habelə də əlyazmasını da kitab surətində birdəfəlik çap eləməyə də sansor idarəsi mane olur. Bə çərçə no? Yazırdım ki, görək nə vaxt bu yazıları çapa vermək mümkün olacaq».³⁴

Bütün bunlara baxmayaraq, XX əsr boyu əsərləri ən çox nəşr olunan yazıçıların sırasında Cəlil Məmmədquluzadə ən cərgədə durur. Görkəmlı yazıçının əsərlərinə naşirlər tərəfindən çox müraciət edilməsinin əsas səbəbi ilk növbədə onun yaradıcılığında millilik, yüksək vətəndaşlıq, tipiklik, ideyalılıq, vətənpərvərlik, sadəlik kimi xüsusiyyətlərin qabarıq ifadə olunması ilə əlaqədardır. Bunun nəticəsidir ki, hələ Cəlil Məmmədquluzadənin sağlığında Azərbaycanda kitab nəşrinin yenicası intişar tapıldığı ilk illərdən etibarən yazıçının ayrı-ayrı əsərləri qəzət və jurnal səhifələrində yayımlanmaqla yanaşı, kiçik kitablar halında da vaxtaşırı nəşr edilmişdir. Mirzə Cəlilin keçən əsrin əvvəllərində məslək dostu Ömrə Faiq Nemanzadə və xeyriyyəçi tacir Məşədi Ələsgər Bağırovla birlikdə təsis etdikləri «Qeyrət» nəşriyyatında «Poçt qutusu» (1905), «Usta Zeynal» (1906), «İranda hürriyət», «Qurbanəliyə» (1907) hekayələrindən hər biri ayrıca kitab halında çap edilib geniş oxucu kütlosuna çatdırılmışdır. Məşhur məllanısrəddinçi rəssam Oskar Şmerlinq (1864-1938) adı çəkilən kitablardan axırıncı üçünə çox düşündürücü və cəlbedici karikaturalar çıxmışdır. Bu kitablar Qafqaz Təhsil Dairəsinin xüsusi təpsiri ilə xalq məktəblərində geniş şəkildə yayılmış və böyük rəğbətlə qarşılanmışdır. Hətta 1916-cı ildə Tiflisdə «Gürcü» nəşriyyatının mətbəəsində çapdan buraxılmış cəmi on bir səhifədən ibarət olan «Nigarəncılıq» kitabı da ədəbi mühitdə ciddi əks-səda doğurmusdur. Hər biri cəmi bir hekayədən tərtib olunan bu kiçik kitablardakı xalq həyatına bağlılıq, düşündürücü, ibrətamız ideya-məzmun, milli kolorit, fəal vətəndaşlıq mövqeyi,

sədə, nağılvəri dil və üslub Cəlil Məmmədquluzadəni qısa vaxtda xalqın geniş kütlələrinin taleyindən xəbər verən görkəmlı yazıçı kimi tanıdib məshhurlaşdırılmışdır. Bundan başqa, keçmiş sovet cəmiyyətinin elan etdiyi, lakin çoxu kağız üzərində qalan ali prinsiplərlə Cəlil Məmmədquluzadənin gerçək sənət məramınınında bir çox hallarda təsadüfi səsənləşməsi Sovet Azərbaycanında ədibin çoxcildliklərinin kütləvi tirajla nəşrinə dövlət səviyyəsində qayğı göstərilməsinə səbəb olmuşdur. Daha doğrusu, Mirzə Cəlilin yaradıcılığındaki geriliyin, cəhalətin, qadın əsərətinin, mövhumatın tənqidü kimi motivlərdən öz məqsədlərini həyata keçirmək üçün gen-bol istifadə etmək niyyəti ilə Sovet hökuməti yazıçının əsərlərinin nəşrinə həmisiə səxavətlə yanaşmışdır. Beləliklə, həyatının 1920-1930-cu illərə aid mərhələsində də C. Məmmədquluzadənin əsərlərinə maraq nəinki sönməmiş, hətta qüvvətlənmişdir. Belə ki, bu mərhələdə Mirzə Cəlilin «Baqqal Məşədi Rəhim» (1925), «Molla Fərzəli» (1925), «Sirkə» (1925), «Şer bülbülləri» (1925), «Konsulun arvadı» (1926) hekayələri kiçik kitabçalar halında nəşr edilib yayılmışdır. Hətta Cəlil Məmmədquluzadənin ilk hekayələr toplusu da «Bəlkə də qayıtdılar» adı ilə 1927-1928-ci illərdə əvvəlcə əsgə olısfə ilə, sonra isə latin qrafikası ilə nəşr edilmiş, yazıçının yaradıcılığı ilə nisbatən əhatəli tanışlıq üçün münasib imkan yaradılmışdır. Ədibin 1909-cu ildə tamamlanmış, 1916-ci ildə Bakıda böyük uğurla tamaşaşa qoyulmuş məşhur «Ölülər» tragikomediyasını yazıçı yalnız sovet hakimiyyəti illərində - 1925-ci və 1929-cu illərdə iki dəfə dalbadal çap etdirmək imkanı qazanmışdır. Mətnşünaslıq baxımından bəzi qüsurlarına baxmayaraq, bu nəşrlər «Ölülər»i Azərbaycanın hər yerində oxumaq və yamaq üçün əlverişli meydan açmışdır.

Cəlil Məmmədquluzadənin vəfatından sonra böyük ədibin əsərlərinin nəşri bir neçə mərhələdə həyata keçirilmişdir. Birinci mərhələ Mirzə Cəlilin dünyasını dəyişdiyi 1932-ci ildən Azərbaycanın müstəqilliyi ərəfəsinə qədərki böyük bir dövrü əhatə edir. Həmin mərhələdə Cəlil Məmmədquluzadənin əsərlərinin toplanılması istiqamətində ardıcıl və səmərəli iş aparılmış, yazıçının əsərləri sistemli şəkildə tərtib edilərək nəş-

³⁴ Cəlil Məmmədquluzadə. Əsərləri. VI cild (tərtib edənlər Ə.Mirahmədov, T.Həsənzadə). Bakı, Azərnəşr, 1985, səh.152

olunmuşdur. Ədibin əsərlərinin ayrı-ayrı nəşrlərinə müqəddimələrin yazılıması, kitablara qeyd və izahların əlavə olunması həmin nəşrlərin elmi xarakter daşımاسını səciyyələndirir. Bu cəhətdən tanınmış ədəbiyyatşunaslar Həbibulla Səməzdəzənin və Əziz Mirəhmədovun xüsusi və fədakar xidmətləri yüksək qiymətə layiqdir. Həbibulla Səməzdəzə Cəlil Məmmədquluzadənin «Danabaş kəndinin əhvalatları» povestinin³⁵ və «Dəli yiğincası» tragikomediyasının əlyazma variantlarını əldə edib, 1936-1938-ci illərdə ayrı-ayrı kitablar şöklində çap etdirmişdir. O, həmçinin C. Məmmədquluzadənin «Əsərləri»nin komediyalardan və hekayələrdən ibarət iki cildini qısa müddətdə təkbaşına hazırlayıb 1936-ci ildə tanınmış tənqidçi Əli Nazimin müqəddiməsi ilə oxuculara çatdırılmışdır.³⁶ Bu, Mirzə Cəlilin bədii irsinin sistemli və elmi nəşrinin başlangıcı, etibarlı təməlidir. Sonrakı bütün nəşrlər bu ikicildliyin zəminində meydana çıxmışdır. Filologiya elmləri namizədi, dosent Həbibulla Səməzdəzə həmin ikicildlik nəşrlə özünü ciddi mətnşunas, zəhmətkeş bir mirzəcəlilşunas kimi təsdiq etmişdir. O, az sonra, 1947-ci ildə tanınmış ədəbiyyatşunas Əziz Mirəhmədovla birlikdə «Əsərlər»in üçüncü cildini da hazırlayıb bu qiymətli nəşri tamamlamışdır. Görkəmli yazıçı və ədəbiyyatşunas Mirzə Cəlalin dərin məzmunlu müqəddiməsi ilə nəşr olunmuş üçüncü cilddə Cəlil Məmmədquluzadənin məqalələri və səfəyətonları toplanmışdır. Bu cild üzərindəki səmərəli mətnşünashq işi Əziz Mirəhmədov (1920-2002) üçün Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığının əhatəli tədqiqi, əsərlərinin nəşri baxımından baş məşq rolunu oynamışdır. Sonralar Əziz Mirəhmədov Cəlil Məmmədquluzadənin ədəbi-jurnalistik fəaliyyəti haqqında sanballı bir doktorluq dissertasiyası yazıb uğurla müdafiə etmiş, «Azərbaycan Molla Nəsrəddini» monoqrafiyası ilə mirzəcəlilşünaslığa böyük elmi

təhsil vermişdir. Cəlil Məmmədquluzadənin üçüncüliyi³⁷ və altıncıliyinin³⁸ çapa hazırlanması və nəşri məsələlərini Əziz Mirəhmədov yaxın həmkarı Turan Həsənzadə ilə birlikdə böyük fədakarlıqla həll etmişdir. «Molla Nəsrəddin» jurnalının yenidən faksimile nəşrlərinin, Cəlil Məmmədquluzadə və Həmidə xanımın məktublarının³⁹ da kitab halında nəşr hazırlanmasında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Əziz Mirəhmədovun müstəsna xidmətləri vardır. Mollanəsrəddinci ədəbiyyatın nəşri sahəsində çalışan yeni nəsil mətnşunaslar, o cümlədən bu sahədə daha ardıcıl fəaliyyət göstərən filologiya elmləri namizədi Turan Həsənzadə məhz Əziz Mirəhmədovun mətnşünashq məktəbində yetişib formalaşmışlar. Bütün bunlara görə Əziz Mirəhmədov son otuz ilin əsas, ən görkəmli mirzəcəlilşünasıdır. ədibin bədii-publisist irsinı xüsusi fədakarlıqla tərtib edib nəşr etdirən əsas mətnşunas alımdır.

Görkəmli ədəbiyyatşunas, professor Əziz Şərif (1895-1988) mirzəcəlilşünaslığının əsas yaradıcılarından biri olmaqla bərabər, həm də ədibin ayrı-ayrı əsərlərinin toplamlıb aşkarla çıxarılması, xüsusən rus dilində nəşrinə bütöv bir ömür sərf etmiş fədakar tərcüməçi, ciddi mətnşunas və böyük naşirdir. Əziz müəllim yazışının 1905-ci ildə «Kavkazskiy raboci listok» qəzetində dərc edilmiş «Binəsiblər» və «Xeyir-dua» adlı məqalələrini, habelə «Kaspı» qəzetində çap olunmuş mətbuu yazılarını aşkarla çıxarmış və ədəbi ictimaiyyətə çatdırmışdır.⁴⁰

Əziz Şərif böyük demokrat ədib Cəlil Məmmədquluzadənin əsərlərinin rus dilinə tərcüməsi ilə yarım əsrənən çox ardıcıl surətdə

³⁵ Həbibulla Səməzdəzə, Molla Nəsrəddinin bir əsəri haqqında. «Ədəbiyyat qəzetisi», Bakı, 9 yanvar 1935-ci il.

³⁶ Cəlil Məmmədquluzadə, Əsərləri, I c., (Əli Nəzminin müqəddiməsi ilə). B., Azərnəşr, 1936; Əsərləri, II c. («Bir neçə sözlə». B., Azərnəşr, 1936

³⁷ Cəlil Məmmədquluzadə, Əsərləri, 3 cilddə. I c. (tərtib edənlər Əziz Mirəhmədov və Turan Həsənzadə, müqəddimə Mirzə İbrahimov). B., Elmlər Akademiyasının nəşriyyatı, 1966; Əsərləri, II və III cildlər (hamin tərtibatda). B., 1967

³⁸ Cəlil Məmmədquluzadə, Əsərləri, 6 cilddə (tərtib edənlər Ə. Mirəhmədov və Turan Həsənzadə; müqəddimə: Ə. Mirəhmədov). B., Azərnəşr, 1982-1985

³⁹ Həmidə və Cəlil Məmmədquluzadələr. Məktublar (tərtib edəni, müqəddimənin və izahların müəllifi Əziz Mirəhmədov. Xüsusi redaktorlu İsa Həbibbəyli). B., «Gənclik», 1994

⁴⁰ Əziz Şərif. Cəlil Məmmədquluzadə haqqında yeni material. «Sovet Gürcüstanı» qəzeti, 9 may 1941-ci il; «Ədəbiyyat və incəsənat qəzeti», 1956, №15

məşgül olmuşdur. Cəlil Məmmədquluzadənin bədii-publisist əsərlərinin rus dilində tərcüməçiləri arasında orijinalın ruhuna, milli koloritə ən çox uyğun olan tərcümələr Əziz Şərifə məxsusdur. Xatirələrindən məlum olur ki, o, «Zirrama» hekayəsindəki «zirrama» sözünün ən münasib qarşılığını tapmaq üçün bir ilə yaxın düşünüb-dəşinmiş, yaradıcılıq axtarışları aparmış, nəhayət, müxtəlif variantlar içindən «pustoxlist» ifadəsini qəbul etmişdir. Moskva Dövlət Universitetinin kafedra müdürü, professor Əziz Şərifin fədakar tədqiqatçılıq və tərcüməcilik işi sayəsində «Molla Nəsrəddin» necə yarandı» kimi sanballı monoqrafiya ilə bir sırada Mirzə Cəlilin əsərləri Bakıda⁴¹ və Moskvada⁴² rus dilində kitab halında çapdan çıxmış, keçmiş İttifaq məkanına və dünyaya yayılmışdır.

Görkəmli yazıçı və tanınmış ədəbiyyatşunas Mir Cəlal Paşayevin (1908-1978) bir ədib və ictimai xadim kimi Cəlil Məmmədquluzadənin zəngin ırsinin və çoxxəhətli fəaliyyətinin tədqiqi və nəşri sahəsində müstəsnə xidmətləri vardır. Cəlil Məmmədquluzadə haqqında ən obyektiv, dərin, keçmiş ideologiyadan uzaq qiymətli elmi əsərləri Mir Cəlal Paşayev yazmışdır. Xüsusən, yazıçı-alimin «Anamın kitabı»nda «vətənpərvərlik» (1942), «Cəlil Məmmədquluzadənin hekayələri» (1944), «Cəlil Məmmədquluzadə yaradıcılığının məskur mənbələri» (1947), «Danabaş kəndinin şhvalatları» (1953), «Cəlil Məmmədquluzadə» (1960), «Ölməz «Ölürlər» haqqında» (1963), «Kiçik hekayələrin böyük ustası» (1965), «Cəlil Məmmədquluzadənin realizmi haqqında» (1966), «Məzлum Şərqiň böyük ədibi» (1966), «Cəlil Məmmədquluzadə yaradıcılığında xəlqilik» (1966) kimi əsərləri Azərbaycan ədəbiyyatşunaslığının bir qoluna çevrilmiş mirzəcəlilşünaslığa sanballı elmi töhfələr kimi dəyərləndirməyə layıqdir. Mir Cəlal müəllim Cəlil Məmmədquluzadəyə «kamil ustad»⁴³ kimi yüksək qiymət vermişdir.

⁴¹ Дж. Мамедкулизаде. Уста Зейнал. Баку, 1982; Бородатый ребёнок. Б., 1983. Избранные произведения в двух томах. Б., 1966

⁴² Дж. Мамедкулизаде. Курбанали-бек. Москва, 1950; Почтовый ящик. М., 1958; Избранное. М., 1959 и др.

⁴³ Mir Cəlal. Kamil ustad. «Kommunist» qəzeti, 24 dekabr 1944-cü il

Professor Mir Cəlalin müxtəlif illərdə Cəlil Məmmədquluzadənin «Əsərləri»nin üçüncü cildində (1947), yazıçının «Danabaş kəndinin şhvalatları» povestinin (1953) və «Ölürdər» pyesinin (1963) ayrıca kitab halında nəşrlərinə, «Dram və nəşr əsərləri» adlı kitabına (1958) yazdığı müqəddimələr mirzəcəlilşünaslığın qiymətli nümunələri olmaqla yanaşı, həm də nəşr edilən kitabların dolğun və əhatəli təqdiminə uğurla xidmət etmişdir.

Mirzəcəlilşünaslığın bir elmi istiqamət kimi formalasmasına ciddi təkan verən, «Böyük demokrat» monoqrafiyasını yaratmış xalq yazıçısı, akademik Mirzə İbrahimovun (1911-1993) ədibin əsərlərinin üçcildiliyinə yazdığı dərin məzmunlu və geniş həcmli «Cəlil Məmmədquluzadə» adlı müqəddimə görkəmli satirik yazıçının mükəmməl elmi-ədəbi portreti sayılmağa layıqdir. Bu qiymətli müqəddimə-məqalə Mirzə Cəlilin üçcildiliyində toplanmış əsərlər, ədibin zəngin yaradıcılıq yolunu, ideya-mənəvi təkamülini yaxından izləmək istəyənlərə etibarlı surətdə bələdçilik edir. Məqalədə Cəlil Məmmədquluzadə «parlaq bir əbədi məktəb»⁴⁴ yaralılmış qüdrətli sənətkar kimi dəyərləndirilmişdir.

Əsərinin görkəmli sabırşunas kimi tanınmış Azərbaycan MEA-nın müxbir üzvü Abbas Zamanov (1911-1993) mirzəcəlilşünaslığı da sanballı töhfələr vermişdir. Abbas müəllim Mirzə Cəlilin əsərlərinin ən fəal və ardıcıl fəaliyyət göstərən redaktoru kimi diqqəti çəlb edir. Cəlil Məmmədquluzadənin «Dram və nəşr əsərləri» (1958), «Felyetonlar, məqalələr, xatirələr, məktublar» (1961) kitablarında professor Abbas Zamanovun redaktorluq səliqəsi aşkar nəzərə çarpır. Abbas Zamanov eyni zamanda Həmidə xanım Məmmədquluzadənin «Mirzə Cəlil haqqında xatirələrim» kitabını da ilk dəfə olaraq Azərbaycan və rus dillərinə nəşr etdirməklə mirzəcəlilşünaslığa əvəzsiz xidmət göstərmişdir.⁴⁵ Cəlil Məmmədquluzadə barəsindəki qiymətli məqalələr və nadir xatirə-

⁴⁴ Mirzə İbrahimov. Cəlil Məmmədquluzadə. Bax: Cəlil Məmmədquluzadə. Əsərləri, 3 cild, 1 c., Bakı, 1966, soh. 1

⁴⁵ Həmidə Məmmədquluzadə. Mirzə Cəlil haqqında xatirələrim. Bakı, 1967; 1981

lər də birinci dəfə Abbas Zamanovun rəhbərliyi və fəaliyyəti sayəsində ədəbi ictimaiyyətə çatdırılmışdır.⁴⁶

XX əsrin səksəninci illərinin ikinci yarısından etibarən Cəlil Məmmədquluzadənin əsərlərinin tədqiqi və nəşri sahəsində ikinci mərhələ başlanılmışdır. Bir tərəfdən elmi-ədəbi mühitdə Mirzə Cəlilə sünü şəkildə «təftişçi» mövqədən yanaşmaq meyillərinin nəzərə çarpması, müxtəlisf bəhanələrlə yaziçini gözdən salmağa cəhd göstəriləmisi, habelə keçid dövründə kitab nəşri sahəsində respublikada yaranmış çətinliklər bu mərhələdə yaziçinin əsərlərinin nəşrini bir növ arxa plana keçirmişdir. Bunun nəticəsidir ki, 1986-1991-ci illərdə Mirzə Cəlilin yalnız «Məktəb kitabxanası» seriyası ilə kiçik həcmli bir kitabı oxuculara çatdırılmışdır.⁴⁷

Digər tərəfdən isə həmin dövrdə Cəlil Məmmədquluzadənin naməlum əsərlərinin üzə çıxarılb nəşr edilməsi sahəsində səmərəli axtarışlar aparılmışdır. Bu əsərlərin müəllifinin axtarışları sayəsində yaziçinin ilk dəfə qeyd olunan mərhələdə tapılıb, tərtib edilib, oxuculara təqdim olunan dördpərdəli «Ər» pyesi,⁴⁸ «Oyunbazlar» və «Lənat»⁴⁹ səhnəcikləri müəyyən çətinliklə dövri mətbuatda və ayrıca kitab halında⁵⁰ nəşr olunsa da elmi-ədəbi mühitdə sükütlə qarşılanmışdır.

Görkəmli Azərbaycan yaziçisi Cəlil Məmmədquluzadənin əsərləri Avropa və Şərqi dillərinə tərcümə edilmişdir. Ədibin ayrı-ayrı hekayələri ingilis, fransız, ərəb, ukrayna, gürçü, özək, qırğız, tacik və başqa xalqların dillərində səslənmişdir. Mirzə Cəlilin «Danabaş kəndinin əhvalatları» povesti, «Ölülər» pyesi və

⁴⁶ Cəlil Məmmədquluzadə. Məqalələr və xatirələr (tərtib edənlər A.Zamanov, R.Ibrahimova, Ə.İbadoglu; redaktoru A.Zamanov). Bakı, Azərbaycan EA-nın nəşriyyatı, 1967

⁴⁷ Cəlil Məmmədquluzadə. Seçilmiş əsərlər (tərtib edəni və ön sözün müəllifi prof. Firudin Hüseynov). Bakı, «Maarif» nəşriyyatı, 1987

⁴⁸ Cəlil Məmmədquluzadə. Ər (çəpə hazırlayanı İ.Həbibbəyli). «Azərbaycan» jurnalı, 1987, №6

⁴⁹ Cəlil Məmmədquluzadə. Lənat. «Sovet Naxçıvanı» qəzeti, 7 dekabr 1986, №283 (14.624); Oyunbazlar. «Sovet Naxçıvanı», 30 dekabr 1986, №293 (14.634); «Qobustan» jurnalı, 1986, №4

⁵⁰ Cəlil Məmmədquluzadə. Pyeslər. (Ər, Lənat, Oyunbazlar) Tərtib edəni, ön söz və şəhərlərin müəllifi İsa Həbibbəyli. «Bakı Universiteti» nəşriyyatı, 1990

hekayələri İranda fars dilində kitab halında nəşr edilmişdir. Tanınmış Türk yazarı İldəniz Qurvulan Cəlil Məmmədquluzadənin əsərlərindən seçmələri kitab kimi Türkçə oxucularına çatdırılmışdır.

Hələlik Cəlil Məmmədquluzadə haqqında xarici ölkələrdə cəmi bir neçə kitab nəşr olunmuşdur. Görkəmli ədəbiyyatşunas Abbas Zamanovun İranda fars dilində⁵¹, İsa Həbibylinin Ərzurumda türk dilində⁵², Moskvada rus dilində⁵³. Pakistan'da urdu dilində⁵⁴ çap edilmiş kitabları böyük ədibi dünya ictimaiyyətinə tanıtmağa xidmət edir. Pakistan'da urdu dilində çap olunmuş kitabə həmçinin Cəlil Məmmədquluzadənin «Danabaş kəndinin əhvalatları» povesti, «Ölülər» komedyası, «Poçt qutusu», «Usta Zeynal», «Pirverdinin xoruzu», «Xanın təsbehisi», «Şəhər və kənd», «Konsulun arvadı», «Quzu», «Saqqallı uşaq», «İki alma» hekayələri və «Dil» adlı məqaləsi də əlavə olunmuşdur. Əsərləri urdu dilində pakistani yaziçi və tədqiqatçı Nəzmiyyə Rəfiqə tərcümə etmişdir. Azərbaycan Respublikasının Pakistan'dakı səfiri dosent Eynulla Mədəllinin bu nəşrə yazdığı ön sözə Cəlil Məmmədquluzadə ırsının Qərb və Şərqi ədəbiyyatındaki yeri və mövqeyi böyan edilmişdir.

Cəlil Məmmədquluzadə ırsinin tədqiqi və nəşri məsələsinə yeni maraq Azərbaycan Respublikasının Prezidenti, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə dövlət səviyyəsində ədibin 125 illik yubileyinin böyük təntənə ilə qeyd olunmasından sonra ciddi surətdə artmağa başlamışdır. Bu mərhələdən etibarən Mirzə Cəlil Məmmədquluzadə haqqında yeni və sanballı tədqiqat əsərləri meydana çıxmış, yaziçinin əsərlərinin nəşrinə münasibətdəki sükut buzu simmişdir. Cəlil Məmmədquluzadənin dram əsərlərinin tamaşaşa qoyulması

⁵¹ Abbas Zamanov Cəlil Məmmədquluzadə (fars dilində). İran, Tehran, 1978

⁵² İsa Həbibbəyli. Seçkin Azərbaycan yazarı Cəlil Məmmədquluzadə. Türkiyə, Ərzurum, 1994

⁵³ İsa Həbibbəyli. Азербайджанской сатирик Джалил Мамедкулизаде. Москва, «Наука», 1999

⁵⁴ İsa Həbibbəyli. Görkəmli Azərbaycan yazarı Cəlil Məmmədquluzadə əsərləri ilə. Pakistan, Islamabad, «Lila Publications» nəşriyyatı, 2004

sahosunda də məhz bu dövrdən ciddi irəliliyəş müşahidə olunmaqdadır. İlk dəfə olaraq Cəlil Məmmədquluzadənin əsərlərindən seçilmiş nümunələr əsasında çap olunmuş «Cümhuriyyət» kitabı⁵⁵ ilə yaziçinin ırsının latin əlifbası ilə nəşrinin ilkin təntənəli qoyuluşudur. Dövlət sisarişi kimi «Çinar-çap»⁵⁶ və «Çəsioglu»⁵⁷ nəşriyyatlarında çap edilmiş «Seçilmiş əsərlər» adlı kitablar yazıçının ırsının latin qrafiyasi ilə nəşri sahosunda irəliyə doğru atılmış faydalı addimlardır. Məmmədquluzadələr ailəsinin bütün üzvlərinin məktublarından ibarət olan və məlum məktublarla yanaşı 119 məktubu ilk dəfə oxuculara çatdırın «Mirzə Cəlil və məmmədquluzadələr. Məktublaşma»⁵⁸ adlı orijinal nəşr məmmədquluzadəşünaslıqda yeni hadisə hesab olunmağa layiqdir. Xüsusən, Əziz Mirəhmədovun redaktorluğu ilə hazırlanmış «Molla Nəsrəddin» jurnalının faksimile çapının birincisi (1996), ikinci (2002) və üçüncü (2005) cildlərinin latin qrafiyasi ilə nəfis nəşri⁵⁹ böyük elmi-ədəbi hadisə sayılmağa layiqdir. Bütün bunlarla bərabər, qeyd edilən nəşrlər mövcud boşluğu aradan qaldırmağa, xüsusən yeni nəslin Mirzə Cəlilin bədii-publisist irsi ilə tanışlığına müəyyən şərait yaratса da real ehtiyacı tam ödəmək imkanlarına malik deyildi. Bu mənada Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərinin latin əlifbası ilə nəşr edilməsi haqqındaki mühüm əhəmiyyətə malik olan

⁵⁵ Cəlil Məmmədquluzadə. Cümhuriyyət (tərtib edəni və ön sözün müəllifi İsa Həbibbəyli). Naxçıvan, «Qeyrət» nəşriyyatı, 2002

⁵⁶ Cəlil Məmmədquluzadə. Seçilmiş əsərləri (tərtib edəni, müqəddimə və izahların müəllifi İsa Həbibbəyli). B., «Çinar-çap», 2003

⁵⁷ Cəlil Məmmədquluzadə. Seçilmiş əsərləri (tərtib edəni, müqəddimə və izahların müəllifi İsa Həbibbəyli). B., «Çəsioglu», 2004

⁵⁸ Mirzə Cəlil və Məmmədquluzadələr. Məktublaşma. (Ön söz xalq yazıçısı Elçin, toplayanı, tərtib edəni, sözardının və izahların müəllifi İsa Həbibbəyli). B., «Çinar-çap», 2003

⁵⁹ «Molla Nəsrəddin» I cild (tərtib edəni Turan Həsənzadə, redaktoru və ön sözün müəllifi Ə.Mirəhmədov). Bakı, Azərnəşr, 1996; «Molla Nəsrəddin», II cild (tərtib edəni T.Həsənzadə, redaktoru Ə.Mirəhmədov). B., Azərnəşr, 2002; «Molla Nəsrəddin» III cild (tərtib edəni T. Həsənzadə, redaktoru T. Kərimli, müqəddiməci İ.Həbibbəyli). Bakı, «Çəsioglu», 2005

sərəncamı⁶⁰ digər sənətkarlarla yanaşı Cəlil Məmmədquluzadənin də ırsinin tam, külliyyat halında, bütün yönleri ilə nəşr edilib xalqa çatdırılmasına geniş üfüqlər açmışdır. Artıq oxuculara təqdim olunmuş Cəlil Məmmədquluzadənin «Əsərləri»nin dörd cildlik külliyyatı⁶¹ klassik ədəbiyyatın nəşrinə göstərilən həmin böyük dövlət qayğısının sayəsində meydana çıxmışdır. Bu nəşr Cəlil Məmmədquluzadənin latin əlifbası ilə çap olunan birinci tam külliyyati kimi mühüm əhəmiyyətə malikdir. Bu nəşrdə ilk dəfə olaraq Cəlil Məmmədquluzadənin «Ər» pyesi, «Lənat» və «Oyunbazlar» adlı səhnəcikləri, 2 hekayəsi, «Molla Nəsrəddin» jurnalında dərc olunmuş 176 felyetonu, 35 məqaləsi, 2 tərcüməsi, oxuculara çatdırılmışdır. Bundan başqa, Mirzə Cəlilin və Həmidə xanım Məmmədquluzadənin 60-dan çox naməlum məktubu da birinci dəfə bu nəşrə daxil edilmişdir. Eyni zamanda, Cəlil Məmmədquluzadəyə aidiyyatı tam təsdiq olunmayan, əksinə Məmməd Səid Ordubadiyə məxsus olduğunu daha çox ehtimal etdiyimiz «Azərbaycan padşahları» və «Ana dil» adlı məqalələrin çoxcildliyə daxil edilməsi lazımlı bilinməmişdir.

Cəlil Məmmədquluzadənin satirik və lirik şerlərinə də ilk dəfə olaraq bu nəşrdə ayrıca bölmədə yer ayrılmışdır. Məlum olduğu kimi, Mirzə Cəlilin satirik şerlərindən nümunələr ilk dəfə «Mollanəsrəddinçi şairlər» kitabında⁶² oxuculara təqdim olunmuşdur. Həmin kitabda Cəlil Məmmədquluzadəyə aid edilən 14 şer verildiyi halda, hazırkı dördcildlikdə ədibin 30 şeri öz əksini tapmışdır.

Mühüm əhəmiyyəti nəzərə alınmaqla vaxtilə Cəlil Məmmədquluzadə tərəfindən tərtib edilmiş «Molla Nəsrəddin» jurnalının

⁶⁰ «Azərbaycan dilində latin qrafiyasi ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» Azərbaycan Respublikası prezidentinin 12 yanvar 2004-cü il tarixli sərəncamı. Bax: «Azərbaycan» qəzeti, 13 yanvar 2004, № 9 (3624)

⁶¹ Cəlil Məmmədquluzadə. Əsərləri, 4 cildlə (tərtib edəni, müqəddimənin və izahların müəllifi İ.Həbibbəyli). Bakı, «Öndər» nəşriyyatı, 2004

⁶² Bax: «Mollanəsrəddinçi şairlər» (tərtib edəni prof. A.Zamanov və K.Əliyev, redaktoru A.Zamanov). Bakı, «Yazıçı», 1986. səh. 11-28

Cənubi Azərbaycan üzrə abuna dəstərləri də yeni nəşrdə özünü
yer tapmışdır.⁶³

Göründüyü kimi, Cəlil Məmmədquluzadənin «Əsərləri»nın
yeni dördcildlik nəşri latın qrafikali əlifba ilə çap olunmuş ilk
çoxcildlik nəşr olmaqla yanaşı, həm də əvvəlki nəşrlərə müqayisədə
daha mükəmməl, təkmilləşdirilmiş, çoxsaylı yeni əsərlərlə
zənginləşdirilmiş tam külliyyat kimi özünəməxsus mühüm
əhəmiyyət kəsb edir. Bu çoxcildlik nəşrin meydana çıxmazı Cəlil
Məmmədquluzadə ırsinin kitab halında təqdiminə müstəqil
Azərbaycan dövlətinin qayığının əməli nəticəsidir. Geniş oxucu
kütłüsü üçün nəzərdə tutulmuş bu dördcildlik Cəlil Məmmədquluzadənin
həyatı və ədəbi fəaliyyəti ilə daha əhatəli tanışlıq üçün
münasib şərait yaradır. Daxil edilmiş çoxsaylı yeni ədəbi-publisist
əsərlər və nadir məktublar tədqiqatçıları da Mirzə Cəlilin
çoxəhətli yaradıcılığı haqqında yenidən düşünüb-dəşinməga,
təhlidən keçirməyə çağırır.

Qüdrətli ədibimiz Cəlil Məmmədquluzadənin əsərlərinin bu
çoxcildlik nəşri müstəqil Azərbaycanın yeni nəşillərinə əsl mənada
yüksek vətəndaşlıq, həqiqi millilik, yetkin azərbaycanlılıq, böyük
mənada insanporvərlik dərsi açılamaq imkanlarına malikdir.

Ötən yüz ilidən artıq bir dövrə Cəlil Məmmədquluzadənin
müxtəlif janrlarda yazılmış əsərlərinin tədqiqi və nəşrini əks etdiyən
biblioqrafiyasının hazırlanıb oxuculara çatdırılması sahəsində
də müəyyən işlər həyata keçirilmişdir. Filologiya elmləri nəmizədi Fərman Bayramovun nəşr etdiirdiyi «Biblioqrafiya»⁶⁴ böyük
demokrat ədəbin həyat və yaradıcılığının tədqiqi və əsərlərinin
nəşri sahəsində yaziçının anadan olmasının yüz illik yubileyi
dövrünə qədərki çap işlərini əhatə edir. Oxulara təqdim
etdiyimiz yeni nəşr isə Cəlil Məmmədquluzadənin dörd cildlik
külliyyatında ilk dəfə çap üzü görmüş çoxsaylı bədii -publisistik
əsərlərinin də nəzərə alınması ilə tərtib edilmiş daha tək mil-

və əhatəli biblioqrafsik salnamədir. Bu nəşrdə görkəmli yazıçı
haqqında son yüzillikdə sap olunmuş, elmi və bədii əsərlər
biblioqrafiyası da öz əksini tapmışdır. Çoxillik axtarışların nəticəsində
meydانا çıxmış bu kitab qüdrətli sənətkarın ömür və
sənət yolunu öyrənmək istəyənlər üçün faydalı və mötbəə
başlığı ola biləcəkdir.

Ümid edirik ki, müstəqil Azərbaycanın yeni nəşilləri Cəlil
Məmmədquluzadə ırsinin toplanması və nəşri işinə özlərinin əlavələrini
edəcəklər. Mirzə Cəlilin əsərlərinin elmi surətdə işlənmiş,
müxtəlif əlyazma variantları ilə tutuşdurulub müqayisə edilmiş
tam akademik nəşrinin hazırlanıb çap olunması kimi mühüm,
zəruri vəzifənin həyata keçirilməsinə cəmi bir addım qalır.

Böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin ölməz,
parlaq əsərləri dünən olduğu kimi bu gün də Azərbaycan xalqının
inkişafına xidmət edir. Sabah da Cəlil Məmmədquluzadə milləti
və məmələkəti ilə bir olacaq, həmişə müstəqil Azərbaycanın
inkişafı yollarına işq salacaqdır.

⁶³ «Abuna dəftəri» ilk dəfə tam halda İ.Həbibbəylinin «Cəlil Məmmədquluzadə: mühiti və müasirləri» kitabında (B., 1997, səh. 548-564) çap olunmuşdur.

⁶⁴ Fərman Bayramov. Cəlil Məmmədquluzadə Biblioqrafiya. Bakı, Azərnəşr, 1966.

CƏLİL MƏMMƏDQULUZADƏ ƏSƏRLƏRİNİN
BİBLİOQRAFIYASI

NƏSR ƏSƏRLƏRİ

1. *Danabaş kəndinin əhvalatları*

Bakı, Azərnəşr, 1936

2. *Poçt qutusu*

«Şərqi-Rus» qəzeti, 16-18 yanvar 1904, № 5-6

3. *Kişmiş oyunu*

«Şərqi-Rus» qəzeti, 1904, № 70, 71, 72, 74

4. *Usta Zeynal*

Tiflis, 1906, «Qeyrət» nəşriyyatı

5. *İranda hürriyyət*

Tiflis, 1906, «Qeyrət» nəşriyyatı

6. *Dəllək*

«Molla Nəsrəddin» jurnalı, 7-14 aprel 1906-ci il, № 1-2

7. *Pirverdinin xoruzu*

«Molla Nəsrəddin» jurnalı, 1906, № 10

8. *Fatma xala*

«Molla Nəsrəddin» jurnalı, 1906, № 26-27

9. *Qurbanəli bay*

Tiflis, «Qeyrət» nəşriyyatı, 1906

10. *Təzzə xəbor*

«Molla Nəsrəddin» jurnalı, 30 iyun 1908-ci il, № 26

11. *Quzu*

Bakı, Azərnəşr, 1951

12. *Molla Fəzələli*

«Yeni yol» qəzeti, 13 oktyabr 1925

13. *Nigarançlıq*

Tiflis, «Şirkət» mətbəəsi, 1916

14. *Konsulun arvadı*

Bakı, «Yeni yol» qəzeti, 1 yanvar 1926, № 1 (412)

15. *Danabaş kəndinin məktəbi*

C. Məmmədquluzadə. «Əsərləri» (1936), ikinci cild

16. *Xanın təsbehi*

«Kommunist» qəzeti, 1923, № 61

17. *Qəssab*

«Kommunist» qəzeti, 4 mart 1923, № 51

18. *Zirrama*

«Maarif və mədəniyyət» jurnalı, 1923, № 1

19. *Rus qızı*

«Yeni yol» qəzeti, 2, 6 dekabr 1925, № 275-278

20. *Sirkə*

«Molla Nəsrəddin» nəşriyyatı, 1925-ci il

21. *Yan tüüy*

«Yeni yol» qəzeti, 1926, № 120-121

22. *Sərg fakültəsi*

«Ədəbi parçalar» jurnalı, 1926, № 1

23. *Saqqallı uşaq*

«Yeni yol» qəzeti, 11 aprel 1926-ci il

24. *Buz*

«Yeni yol» qəzeti, 18 may 1926, № 113

25. *Hamballar*

«Yeni yol» qəzeti, 24 may 1926-ci il, № 118

26. *Taxıl həkimi*

«Yeni yol» qəzeti, 12 fevral 1926-ci il, № 37

27. *Bəlkə də qaytardılar*

«Yeni yol» qəzeti, 12 may 1926, № 108

28. *Şer bülbülləri*

«Bəlkə də qaytardılar» kitabı, 1927, səh. 102-109

29. *Bağgal Məşədi Rəhim*

Bakı, «Molla Nəsrəddin» nəşriyyatı, 1925, 15 səhifə

30. *Qəza müxbiri*

«Kəndli» qəzeti, 10 may 1926, № 26

31. *Oğru inək*

«Yeni kənd» jurnalı, 1927, № 2-3

32. *İki şr*

«Şərq qadını» jurnalı, 1927, № 10-11

33. *Yuxu*

«Şərq qadını» jurnalı, 1927, № 1

34. *Qiyamət*

Cəlil Məmmədquluzadə. Əsərləri, II cild 1936

35. *Ucuzluq*

Əsərləri, II cild. Bakı, 1936, səh.367-369

36. *Proletar şairi*

Əsərləri, 1936, II cild, səh.278-279

37. *İki qardaş*

Əsərləri, II cild, Bakı, «Azərnəşr», 1936, səh. 273-274

38. *Şəhər və kənd*

Əsərləri, II cild, 1936, səh.275-276

39. *İki alma*

Əsərləri, ikinci cild, Bakı,1936

40. *Sarı*

Əsərləri, II cild Bakı, 1936, səh.299-301

41. *Zəlzələ*

Əsərləri, II cild. Bakı, 1936, səh.343-347

42. *Qoşa balınc*

Əsərləri, II cild, Bakı, 1936, səh. 357-366

43. *Atlar dayandı*

Əsərləri, II cild. Bakı, 1936, səh.370-380

44. *Toy*

Hekayələr, Bakı, 1948,səh.203-206

45. *Eydi- rəmazan*

Əsərləri, II cild, Bakı, 1936, səh. 352-356

DRAM ƏSƏRLƏRİ

1. *Cay dəsgahı*

Əsərləri, 1936, I cild, səh.5-20

2. *Kışmiş oyunu*

«Revolyusiya və kultura» jurnalı, 1940, № 1

3. *Ölülər*

Əsərləri, 1936, I cild, səh.23-29

4. *Kamança*

«Ədəbiyyat» qəzeti, 20 yanvar 1935, № 2

5. *Anamın kitabı*

Əsərləri, 1936, I cild, səh. 163-273

6. *Oyunbazlar*

«Sovet Naxçıvan» qəzeti, 7 dekabr 1986, № 283

7. *Danabaş kəndinin müəllimi*

Əsərləri, 1936, I cild, səh. 103-160

8. *Ləl*

Əsərləri, 1954, II cild, səh.88-96

9. *Lənət*

«Sevət Naxçıvanı» qəzeti, 30 dekabr 1986, № 293

10. *Dəli yığıncağı*

Əsərləri, 1936, I cild, səh. 267-324

11. *Yığıncaq*

«Revolyusiya və kultura» jurnalı, 1939, № 5

12. *Ər*

«Azərbaycan» jurnalı, 1987, № 6

ŞEİRLƏR

1. *Lisan bələsi*

«Molla Nəsrəddin» jurnalı, 1906, № 1

2. *Xoş ol zaman ki, xalq yatıb bizəban idi*

«Molla Nəsrəddin» jurnalı, 21 aprel 1906, № 3

3. *Qız və nənə*

«Molla Nəsrəddin», 28 aprel 1906, № 4

4. «*Molla Nəsrəddin*»in qızı cavabı

«Molla Nəsrəddin» jurnalı, 28 aprel 1906, № 4

5. *Axunda müracət*

«Molla Nəsrəddin» jurnalı, 12 may 1906, № 6

6. *Lay-lay*

«Molla Nəsrəddin» jurnalı, 12 may 1906, № 6

7. *Dedilər*

«Molla Nəsrəddin» jurnalı, 12 may 1906, № 6

8. *O kimdir?*

«Molla Nəsrəddin» jurnalı, 12 may 1906, № 6

9. *Görəndə*

«Molla Nəsrəddin» jurnalı, 9 iyun 1906, № 10

10. *Ey axund*

«Molla Nəsrəddin» jurnalı, 30 iyun 1906, № 13

11. *Utanma*

«Molla Nəsrəddin» jurnalı, 7 iyul 1906, № 14

12. *No bilim*

«Molla Nəsrəddin» jurnalı, 7 iyul 1906, № 14

13. *Lazımdır utanmaq*

«Molla Nəsrəddin» jurnalı, 8 sentyabr 1906, № 23

14. *Ey kömüll*

«Molla Nəsrəddin» jurnalı, 15 sentyabr 1906, № 24

15. *Yoldan keçər ikən*

«Molla Nəsrəddin» jurnalı, 22 sentyabr 1906, № 25

16. *Olaçqsan*

«Molla Nəsrəddin» jurnalı, 29 sentyabr 1906, № 26

17. *Oyanmadım*

«Molla Nəsrəddin» jurnalı, 27 oktyabr 1906, № 30

18. *Ey yazıq*

«Molla Nəsrəddin» jurnalı, 10 noyabr 1906, № 32

19. *Nədir?*

«Molla Nəsrəddin» jurnalı, 1 dekabr 1906, № 35

20. *Nəzm*

«Molla Nəsrəddin» jurnalı, 1 dekabr 1906, № 35

21. *Ağarıbdır*

«Molla Nəsrəddin» jurnalı, 15 dekabr 1906, № 37

22. *Zaman ol zaman idi*

«Molla Nəsrəddin» jurnalı, 22 dekabr 1906, № 38

23. *Gərək*

«Molla Nəsrəddin» jurnalı, 29 dəkabr 1906, № 39

24. *Nağıl*

«Molla Nəsrəddin» jurnalı, 10 mart 1907, № 10

25. *Ay gülüm nanay*

«Molla Nəsrəddin» jurnalı, 17 mart 1907, № 11

26. *Biz*

«Molla Nəsrəddin» jurnalı, 5 aprel 1907, № 18

27. *Qafqaz xəbərləri*

«Molla Nəsrəddin» jurnalı, 19 may 1907, № 20

28. *Sən qanmasan*

«Molla Nəsrəddin» jurnalı, 25 noyabr 1907, № 44

29. *Yorğan*

«Molla Nəsrəddin» jurnalı, 23 iyun 1908, № 25

30. *Mürəbbə*

«Molla Nəsrəddin» jurnalı, 1 may 1910, № 16

P.S. «Şeirlər» bölməsindəki sıra nömrəsi aşağıda qeyd olunan əsərlər ilk dəfə Cəlil Məmmədquluzadənin əsərləri külliyyatının 2004-cü ildə noşr edilmiş dördeclik nöşrində (Bakı, «Öndər nəşriyyat», tərtib edəni və ön sözün müəllifi İsa Həbibbəyli, 1 cild) çap olunmuşdur:

5; 7; 8; 9; 10; 13; 15; 18; 21; 24; 25; 26; 27; 28; 29.

TƏRCÜMƏLƏR

1. Lev Tolstoy. **Zəhmət, ölüm və naxoşluq** (rus dilindən tərcümə). «Şərqi-Rus» qəzeti, 21 yanvar 1904, № 17

2. Xanzadə. **Arvad**. (rus dilindən tərcümə). «Şərqi -Rus» qəzeti, 28-30 may və 2 iyun 1904, № 62-64

3. Marağalı Zeynalabdin. **«Səyahətnameyi-İbrahimbəy» romanından parça**. Ağalar.
«Molla Nəsrəddin» jurnalı, 7 aprel 1906, № 1

P.S. Xanzadənin «Arvad» hekayəsinin, M.Zeynalabdinin «İbrahimbəyin səyahətnaməsi» romanından parçanın tərcüməsi haqqında bibliografiq məlumat ilk dəfə bu nöşrdə verilir.

FELYETÖNLAR

1. *Sizi deyib gəlmisəm*

«Molla Nəsrəddin» jurnalı, 7 aprel 1906, № 1

2. *Lisan bələsi*

«Molla Nəsrəddin» jurnalı, 7 aprel 1906, № 1

3. *Atalar söyü*

«Molla Nəsrəddin», 7 aprel 1906, № 1

4. *Molla Nəsrəddinin telegramları*

«Molla Nəsrəddin», 7 aprel 1906, № 1

5. *Tiflis xəbərləri*

«Molla Nəsrəddin», 14 aprel 1906, № 2

6. *Çerivanski ilə yoldaşının söhbatı*

«Molla Nəsrəddin», 14 aprel 1906, № 2

7. *Bizim «obrazovannı»lar*

«Molla Nəsrəddin», 14 aprel 1906, № 2

8. *Molla Nəsrəddinin cavabı*

«Molla Nəsrəddin», 14 aprel 1906, № 2

9. *Hamama*

«Molla Nəsrəddin», 14 aprel 1906, № 2

10. *Qəbrdən məktub*

«Molla Nəsrəddin», 21 aprel 1906, № 3

11. *Molla Nəsrəddinin xəlvət cavabı*

«Molla Nəsrəddin», 21 aprel 1906-ci il № 3

12. Lügət

«Molla Nəsrəddin», 21 aprel 1906-ci il, № 3

13. Poçt qutusu

«Molla Nəsrəddin», 21 aprel 1906, № 3

14. Niyə moni döyürsünüz?

«Molla Nəsrəddin», 28 aprel 1906-ci il, № 4

15. İran təqvimindən

«Molla Nəsrəddin», 28 aprel 1906, № 4

16. Bir para hikmətli danışqlar

«Molla Nəsrəddin», 28 aprel 1906, № 4

17. İdarəmizin əhvalatından bir neçə söz

«Molla Nəsrəddin», 5 may 1906, № 5.

18. Məktub

«Molla Nəsrəddin», 12 may 1906, № 6

19. Dövlət dumasına vəkil seçkisi

«Molla Nəsrəddin», 12 may 1906-ci il, № 6

20. Bakıtlara

«Molla Nəsrəddin», 19 may 1906-ci il, № 7

21. Niyə mon dərsdən qaçdım?

«Molla Nəsrəddin», 19, 26 may, 16 iyun 1906, № 7-8,11

22. Cox qəribə

«Molla Nəsrəddin», 26 may 1906-ci il, № 8

23. Hansı elmlər lazımlı

«Molla Nəsrəddin», 26 may 1906, № 8

24. Təzə təlim kitabı

«Molla Nəsrəddin», 9 və 23 iyun 1906, № 10 və 12

25. Müsəlman məclisi

«Molla Nəsrəddin», 16 iyun 1906-ci il, № 11

26. Nəsihat. Camaat vəkillərinə

«Molla Nəsrəddin», 16 iyun 1906-ci il, № 11

27. Molla Nəsrəddinin hesab məsələləri

«Molla Nəsrəddin», 23 iyun 1906, № 12

28. Əbdürəhim əfəndi

«Molla Nəsrəddin», 30 iyun 1906, № 13

29. Axund ilə keşisin vəzi

«Molla Nəsrəddin», 7 iyul 1906-ci il, № 14

30. İran konsulları

«Molla Nəsrəddin», 14 iyul 1906, № 15.

31. Nə eləmək?

«Molla Nəsrəddin», 21 iyul 1906-ci il, № 16

32. Tərəqqi əlamətləri

«Molla Nəsrəddin», 28 iyul 1906, № 17

33. Qoloşapova

«Molla Nəsrəddin», 28 iyul 1906, № 17

34. Qoloşapovun geri çağırılması

«Molla Nəsrəddin», 4 avqust 1906, № 18

35. Vətən məhəbbəti

«Molla Nəsrəddin», 4 avqust 1906, № 18.

36. *Müslimən içində gördüklorim*
 «Molla Nəsrəddin», 11 avqust 1906, № 19
37. *İfratın manfiəti*
 «Molla Nəsrəddin», 18 avqust 1906, № 20
38. *Bir gürcüyə cavab*
 «Molla Nəsrəddin», 25 avqust 1906, № 21
39. *Abırın və kilab*
 «Molla Nəsrəddin», 25 avqust 1906, № 21
40. *Səyahətnamə. Reynqartın səyahət kitabından*
 «Molla Nəsrəddin», 19 avqust 1906, № 21
41. *Yarılış görüşmək*
 «Molla Nəsrəddin», 8 sentyabr 1906, № 23
42. *Çətin məsələyə cavab*
 «Molla Nəsrəddin», 8 sentyabr 1906, № 23
43. *Nəsihəti-hükəmə*
 «Molla Nəsrəddin», 8 sentyabr 1906, № 23
44. *Keçən günlər*
 «Molla Nəsrəddin», 15 sentyabr 1906, № 24
45. *Cavab*
 «Molla Nəsrəddin», 22 sentyabr 1906, № 25
46. *Sirin rusı damşan*
 «Molla Nəsrəddin», 22 sentyabr 1906, № 25
47. *İranlılara*
 «Molla Nəsrəddin», 29 sentyabr 1906, № 26
48. *İran fəhlələrinin pulu hara gedir?*
 «Molla Nəsrəddin» jurnalı, 6 oktyabr 1906, № 27
49. *İbrət qalanlara*
 «Molla Nəsrəddin», 6 oktyabr 1906, № 27
50. *«Rəhbər»*
 «Molla Nəsrəddin», 13 oktyabr 1906, № 28
51. *Oruc yeyənlər*
 «Molla Nəsrəddin», 20 oktyabr 1906, № 29
52. *Orucu batıl elayən şeylər*
 «Molla Nəsrəddin», 27 oktyabr 1906, № 30
53. *Məclisi-milli*
 «Molla Nəsrəddin», 27 oktyabr 1906, № 30
54. *Bir adam lazımdır*
 «Molla Nəsrəddin», 3 noyabr 1906, № 31
55. *Meymənular*
 «Molla Nəsrəddin», 3 noyabr 1906, № 31
56. *Danabaş kəndindən*
 «Molla Nəsrəddin», 3 noyabr 1906, № 31
57. *Minciq*
 «Molla Nəsrəddin», 10 noyabr 1906, № 32
58. *Şeytana cavab*
 «Molla Nəsrəddin», 17 noyabr 1906, № 33
59. *Məscidlərimiz*
 «Molla Nəsrəddin», 24 noyabr 1906, № 34

60. «İrşad»

«Molla Nəsrəddin», 1 dekabr 1906, № 35

61. Tiflisdə mədrəseyi-ruhaniyyə

«Molla Nəsrəddin», 1 dekabr 1906, № 35

62. Qarñyoğunlar

«Molla Nəsrəddin», 8 dekabr 1906, № 36

63. Gimnaziyada təzə məscid

«Molla Nəsrəddin», 15 dekabr 1906, № 37

64. Doqquz yaşımda

«Molla Nəsrəddin», 15 dekabr 1906, № 37

65. İranın Batum konsuluna başıbağlı məktub

«Molla Nəsrəddin», 29 dekabr 1906, № 39

66. Meşədə

«Molla Nəsrəddin», 29 dekabr 1906, № 39

67. İdarədən

«Molla Nəsrəddin», 29 dekabr 1906, № 39

68. Qazancımız

«Molla Nəsrəddin», 6 yanvar 1907, № 1

69. Meşədə gördükklərim

«Molla Nəsrəddin», 13 yanvar 1907, № 2

70. «Nəşri-maarif» cəmiyyəti

«Molla Nəsrəddin», 13 yanvar 1907, № 2

71. Yuxu

«Molla Nəsrəddin», 13 yanvar 1907, № 2

72. Həmşəri

«Molla Nəsrəddin», 19 yanvar 1907, № 3

73. Lügəti-Molla Nəsrəddin

«Molla Nəsrəddin», 19 yanvar 1907, № 3

74. Meşədə gördükklərim

«Molla Nəsrəddin», 27 yanvar 1907, № 4

75. Məhəmmədəli şah və bütperəstlər

«Molla Nəsrəddin», 3 fevral 1907, № 5

76. Tapmaca

«Molla Nəsrəddin», 3 fevral 1907, № 5

77. Baş yarmaq

«Molla Nəsrəddin», 10 fevral 1907, № 6

78. İravan seminariyası və qazının nitqi

«Molla Nəsrəddin», 17 fevral 1907, № 7

79. İdarədən. Meşədə gördükklərim

«Molla Nəsrəddin», 17 fevral 1907, № 7

80. Binamusluq

«Molla Nəsrəddin», 3 mart 1907, № 9

81. Xoşbəxtlər

«Molla Nəsrəddin», 3 mart 1907, № 9

82. Ustalıpin

«Molla Nəsrəddin», 3 mart 1907, № 9

83. Leontiyev

«Molla Nəsrəddin», 17 mart 1907, № 11

84. *Quli-biyabanlar*

«Molla Nəsrəddin», 24 mart 1907, №12

85. *Quba meydəm*

«Molla Nəsrəddin», 24 mart 1907, № 12

86. *Məzhdəb azadlığı*

«Molla Nəsrəddin», 31 mart 1907, № 13

87. *Mövqusat məsələsi*

«Molla Nəsrəddin», 7 aprel 1907, № 14

88. *Xoş təqrib*

«Molla Nəsrəddin», 7 aprel 1907, № 14

89. *Cəmiyyəti-xeyriyyə*

«Molla Nəsrəddin», 14 aprel 1907, № 15

90. *Məslək*

«Molla Nəsrəddin», 14 aprel 1907, № 15

91. *Zarafat*

«Molla Nəsrəddin», 21 aprel 1907, № 16

92. *Qayırma hədislər*

«Molla Nəsrəddin», 21 aprel 1907, № 16

93. «*Tərcümənin fitvəsi*

«Molla Nəsrəddin», 28 aprel 1907, № 17

94. *Oxucularımıza*

«Molla Nəsrəddin», 28 aprel 1907, № 17

95. *Gəncə mollalarına*

«Molla Nəsrəddin», 5 may 1907, № 18

96. *Molla Cəfərqulu*

«Molla Nəsrəddin», 12 may 1907, № 19

97. *Erməni və müsəlman övrətləri. Bu işlərin çarəsi*

«Molla Nəsrəddin», 19 may 1907, № 20

98. *Gülmək*

«Molla Nəsrəddin», 19 may 1907, № 20

99. *Millət qurbanları*

«Molla Nəsrəddin», 26 may 1907, № 21

100. *Qafqaz Şeyxül İslamına iki dənə açıq məktub*

«Molla Nəsrəddin», 2 iyun 1907, № 22

101. *Bir neçə günlüyü*

«Molla Nəsrəddin», 25 iyun 1907, № 23

102. *Həm qırx beş min manat?*

«Molla Nəsrəddin», 1 iyul 1907, № 24

103. *Cəfəngiyat*

«Molla Nəsrəddin», 8 iyul 1907, № 25

104. «*Dəbistan*»

«Molla Nəsrəddin», 8 iyul 1907, № 25

105. *Qız uşağı*

«Molla Nəsrəddin», 8 iyul 1907, № 25

106. *Papaq*

«Molla Nəsrəddin», 15 iyul 1907, № 26

107. *Bizim işlərimiz*

«Molla Nəsrəddin», 24 iyul 1907, № 27

108. *Təbriz işləri*

«Molla Nəsrəddin», 24 iyul 1907, № 27

109. *Cəfərin anası*

«Molla Nəsrəddin», 29 iyul 1907, № 28

110. *Bakı döryası*

«Molla Nəsrəddin», 29 iyul 1907, № 28

111. *Cümə günləri*

«Molla Nəsrəddin», 29 iyul 1907, № 28

112. *Qurbağalar*

«Molla Nəsrəddin», 5 avqust 1907, № 29

113. *Bir boçka su. Bakıda Çorni qorod fəhlələrinə*

«Molla Nəsrəddin», 12 avqust 1907, № 30

114. *Göz yaşları*

«Molla Nəsrəddin», 12 avqust 1907, № 30

115. *Keçəllər*

«Molla Nəsrəddin», 12 avqust 1907, № 30

116. *Qorxuram*

«Molla Nəsrəddin», 12 avqust 1907, № 30

117. *Xanumlara*

«Molla Nəsrəddin», 20 avqust 1907, № 31

118. *Bakının əlaci*

«Molla Nəsrəddin», 20 avqust 1907, № 31

119. *Vəkil*

«Molla Nəsrəddin», 17 sentyabr 1907, № 35

120. *Cuhudun məktubu*

«Molla Nəsrəddin», 24 sentyabr 1907, № 36

121. *İsbati-həqq*

«Molla Nəsrəddin», 24 sentyabr 1907, № 36

122. *Cəfəngiyat*

«Molla Nəsrəddin», 24 sentyabr 1907, № 36

123. *Uşaqbazlıq*

«Molla Nəsrəddin», 2 oktyabr 1907, № 37

124. *Lay-lay*

«Molla Nəsrəddin», 2 oktyabr 1907, № 37

125. *Aşına sədasi*

«Molla Nəsrəddin», 8 oktyabr 1907, № 38

126. *Oğlanlarımız oxutmayın*

«Molla Nəsrəddin», 20 oktyabr 1907, № 39

127. *Darülfünun*

«Molla Nəsrəddin», 26 oktyabr 1907, № 40

128. *Şükr və sənə*

«Molla Nəsrəddin», 4 noyabr 1907, № 41

129. *Başmaq*

«Molla Nəsrəddin», 4 noyabr 1907, № 41

130. *Zəncir*

«Molla Nəsrəddin», 11 noyabr 1907, № 42

131. *Batdağ*

«Molla Nəsrəddin», 18 noyabr 1907, № 43

132. *İnşaallah*

«Molla Nəsrəddin», 18 noyabr 1907, № 43

133. *Xəməs*

«Molla Nəsrəddin», 25 noyabr 1907, № 44

134. *Məryəm xanım*

«Molla Nəsrəddin», 2 dekabr 1907, № 45

135. *Bəqüüs-səltənə*

«Molla Nəsrəddin», 2 dekabr 1907, № 45

136. *Salam-məleyk*

«Molla Nəsrəddin», 2 dekabr 1907, № 45

137. *Ölüör*

«Molla Nəsrəddin», 9 dekabr 1907, № 46

138. *Fərrux bəy Vəzirov*

«Molla Nəsrəddin», 16 dekabr 1907, № 47

139. *Oyun-oyuncaq*

«Molla Nəsrəddin», 16 dekabr 1907, № 47

140. *İran işləri*

«Molla Nəsrəddin», 16 dekabr 1907, № 47

141. *Məsləkimiz*

«Molla Nəsrəddin», 23 dekabr 1907, № 48

142. *İlin axarı*

«Molla Nəsrəddin», 30 dekabr 1907, № 49

143. *Eydi-əzha*

«Molla Nəsrəddin», 6 yanvar 1908, № 1

144. *Ticarət və ekonomi xəbərləri*

«Molla Nəsrəddin», 6 yanvar 1908, № 1

145. *Halva*

«Molla Nəsrəddin», 6 yanvar 1908, № 1

146. *Rəvayət*

«Molla Nəsrəddin», 6 yanvar 1908, № 1

147. *Fitvalar*

«Molla Nəsrəddin», 13 yanvar 1908, № 2

148. *Ləpə*

«Molla Nəsrəddin», 13 yanvar 1908, № 2

149. *Küp*

«Molla Nəsrəddin», 20 yanvar 1908, № 3

150. *Ot*

«Molla Nəsrəddin», 27 yanvar 1908, № 4

151. *Yuxu*

«Molla Nəsrəddin», 27 yanvar 1908, № 4

152. *Mirt-mirt*

«Molla Nəsrəddin», 10 fevral 1908, № 6

153. *Cavab*

«Molla Nəsrəddin», 17 fevral 1908, № 7

154. *Haradadırlar?*

«Molla Nəsrəddin», 24 fevral 1908, № 8

155. *Mikroblar*

«Molla Nəsrəddin», 2 mart 1908, № 9

156. *İran işleri*
«Molla Nəsrəddin», 2 mart 1908, № 9
157. *Din məsələsi*
«Molla Nəsrəddin», 9 mart 1908, № 10
158. *Bakı müsəlmanları*
«Molla Nəsrəddin», 16 mart 1908, № 11
159. *Ana dili*
«Molla Nəsrəddin», 16 mart 1908, № 11
160. *Murdar*
«Molla Nəsrəddin», 30 mart 1908, № 13
161. *Divar*
«Molla Nəsrəddin», 6 aprel 1908, № 14
162. *Filosoflar*
«Molla Nəsrəddin» jurnalı, 13 aprel 1908, № 15
162. *Çanaq (İran vüquatına dair)*
«Molla Nəsrəddin», 28 aprel 1908, № 17
163. *Ziyarət*
«Molla Nəsrəddin», 28 aprel 1908, № 17
164. *Qurtarış*
«Molla Nəsrəddin», 5 may 1908, № 18
165. *Dil*
«Molla Nəsrəddin», 12 may 1908, № 19
166. *Anam-bacım*
«Molla Nəsrəddin», 19 may 1908, № 20
167. *Təfəvüt (Lağlağı)*
«Molla Nəsrəddin», 19 may 1908, № 20
168. *Cuval*
«Molla Nəsrəddin», 26 may 1908, № 21
169. *Dəlləl*
«Molla Nəsrəddin», 26 may 1908, № 21
170. *Sürmə*
«Molla Nəsrəddin», 9 iyun 1908, № 23
171. *Oraq*
«Molla Nəsrəddin», 9 iyun 1908, № 23
172. *Heyz*
«Molla Nəsrəddin», 16 iyun 1908, № 24
173. *Dayan*
«Molla Nəsrəddin», 16 iyun 1908, № 24
174. *Səkkiz yüz molla*
«Molla Nəsrəddin», 23 iyun 1908, № 25
175. *Babılər*
«Molla Nəsrəddin», 30 iyun 1908, № 26
176. *Müsəlman*
«Molla Nəsrəddin», 7 iyul 1908, № 27
177. *Pasport*
«Molla Nəsrəddin», 7 iyul 1908, № 27
178. *Vodka*
«Molla Nəsrəddin», 7 iyul 1908, № 27

179. *Kabla Həsən*

«Molla Nəsrəddin», 7 iyul 1908, № 27

180. *Tarix*

«Molla Nəsrəddin», 14 iyul 1908, № 28

181. *Seyidlər*

«Molla Nəsrəddin», 14 iyul 1908, № 28

182. *Dua*

«Molla Nəsrəddin», 21 iyul 1908, № 29

183. *Cavab*

«Molla Nəsrəddin», 21 iyul 1908, № 29

184. «Əhvabüll-cinan»

«Molla Nəsrəddin», 28 iyul 1908, № 30

185. *Qonaqlıq*

«Molla Nəsrəddin», 21 iyul 1908, № 30

186. *Möcüza*

«Molla Nəsrəddin», 21 iyul 1908, № 30

187. *İttihad*

«Molla Nəsrəddin», 4 avqust 1908, № 31

188. *Peterburg*

«Molla Nəsrəddin», 4 avqust 1908, № 31

189. *Məzəli xəbərlər*

«Molla Nəsrəddin», 4 avqust 1908, № 31

190. *Bu nədir?*

«Molla Nəsrəddin», 11 avqust 1908, № 32

191. *Tədariük*

«Molla Nəsrəddin», 18 avqust 1908, № 33

192. *Nüma*

«Molla Nəsrəddin», 18 avqust 1908, № 33

193. *Təməllüq*

«Molla Nəsrəddin», 25 avqust 1908, № 34

194. *Qara buludlar*

«Molla Nəsrəddin», 25 avqust 1908, № 34

195. *Bəs nə vaxt?*

«Molla Nəsrəddin», 1 sentyabr 1908, № 35

196. *Müvafiq qaidə*

«Molla Nəsrəddin», 1 sentyabr 1908, № 35

197. *Müəllimlər*

«Molla Nəsrəddin», 8 sentyabr 1908, № 36

198. *Seytan*

«Molla Nəsrəddin», 15 sentyabr 1908, № 37

199. *Müsəlman adları*

«Molla Nəsrəddin», 15 sentyabr 1908, № 37

200. *Hümayun*

«Molla Nəsrəddin», 22 sentyabr 1908, № 38

201. *Lal oyunu*

«Molla Nəsrəddin», 22 sentyabr 1908, № 38

202. *Politika ələmindən*

«Molla Nəsrəddin», 29 sentyabr 1908, № 39

203. Bir para sözlər

«Molla Nəsrəddin», 6 oktyabr 1908, № 40

204. Mömin

«Molla Nəsrəddin», 6 oktyabr 1908, № 40

205. Dava xəbərləri

«Molla Nəsrəddin», 6 oktyabr, 1908, № 40

206. Bir para xəbərlər

«Molla Nəsrəddin», 13 oktyabr 1908, № 41

207. Novruz

«Molla Nəsrəddin», 13 oktyabr 1908, № 41

208. Xoş amədi

«Molla Nəsrəddin», 27 oktyabr 1908, № 43

209. Nə eləsin?

«Molla Nəsrəddin», 27 oktyabr 1908, № 43

210. Gələcək

«Molla Nəsrəddin», 3 noyabr 1908, № 44

211. Xəbərdarlıq

«Molla Nəsrəddin», 3 noyabr 1908, № 44

212. Misiyonerlər

«Molla Nəsrəddin», 10 noyabr 1908, № 45

213. Unutmasınlar

«Molla Nəsrəddin», 10 noyabr 1908, № 45

214. Hacixana

«Molla Nəsrəddin», 17 noyabr 1908, № 46

215. Abunu dəfətərimiz açıldı

«Molla Nəsrəddin», 24 noyabr 1908, № 47

216. Siyasi məsələ

«Molla Nəsrəddin», 24 noyabr 1908, № 47

217. Zəhrimər

«Molla Nəsrəddin», 30 noyabr 1908, № 48; 7 dekabr 1908, № 49

218. Şahzadə

«Molla Nəsrəddin», 7 dekabr 1908, № 49

219. Bosna və Hersək məsələsi

«Molla Nəsrəddin», 7 dekabr 1908, № 49

220. Xanımlar

«Molla Nəsrəddin», 14 dekabr 1908, № 50

221. Ərəb İzzət qəçməyiñ

«Molla Nəsrəddin», 14 dekabr 1908, № 50

222. Çıraq

«Molla Nəsrəddin», 21 dekabr 1908, № 51

223. Həqiqət

«Molla Nəsrəddin», 28 dekabr 1908, № 52

224. Köhnə il

«Molla Nəsrəddin», 28 dekabr 1908, № 52

225. Necə qan ağlamasın daş bu gün

«Molla Nəsrəddin», 11 yanvar 1909, № 2

226. Qənimət

«Molla Nəsrəddin», 28 yanvar 1909, № 3

227. Üləma

«Molla Nəsrəddin», 1 fevral 1909, № 5

228. Küflə qurdı

«Molla Nəsrəddin», 8 fevral 1908, № 6

229. Bisavad

«Molla Nəsrəddin», 8 fevral 1909, № 6

230. İp

«Molla Nəsrəddin», 15 fevral 1909, № 7

231. Poçtxana

«Molla Nəsrəddin», 22 fevral 1909, № 8

232. Həmşəri və saldat

«Molla Nəsrəddin», 1 mart 1909, № 9

233. Allaha şükür olsun

«Molla Nəsrəddin», 8 mart 1909, № 10

234. Ticarət xəbərləri

«Molla Nəsrəddin», 8 mart 1909, № 10

235. Pillə-pillə

«Molla Nəsrəddin», 15 mart 1909, № 11

236. Xanumlar

«Molla Nəsrəddin», 29 mart 1909, № 13

237. Haman söz

«Molla Nəsrəddin», 12 aprel 1909, № 15

238. Cəqqal

«Molla Nəsrəddin», 12 aprel 1909, № 15

239. Qayıyumlıq kantoru

«Molla Nəsrəddin», 19 aprel 1909, № 16

240. Müştəq

«Molla Nəsrəddin», 19 aprel 1909, № 16

241. Yamaq

«Molla Nəsrəddin», 26 aprel 1909, № 17

242. Dörd yüz qız

«Molla Nəsrəddin», 3 may 1909, № 18

243. İstifə

«Molla Nəsrəddin», 10 may 1909, № 19

244. Məscidlər

«Molla Nəsrəddin», 17 may 1909, № 20

245. Məəttəl

«Molla Nəsrəddin», 17 may 1909, № 20

246. Üç yüz milyon maşallah

«Molla Nəsrəddin», 24 may 1909, № 21

247. Qənaət

«Molla Nəsrəddin», 24 may 1909, № 21

248. Qurddan çoban

«Molla Nəsrəddin», 31 may 1909, № 22

249. Qəzətlərdən

«Molla Nəsrəddin», 7 iyun 1909, № 23

250. Üsüli-cədid

«Molla Nəsrəddin», 7 iyun 1909, № 23

251. *Yol*

«Molla Nəsrəddin», 14 iyun 1909, № 24

252. *Elmi-musiqi «İttihad» mədrəsəsində*

«Molla Nəsrəddin», 21 iyun 1909, № 25

253. *Bir əldə iki qarpızı tutmaq olmaz*

«Molla Nəsrəddin», 28 iyun 1909, № 26

254. *Üç qara xəbər*

«Molla Nəsrəddin», 12 iyul 1909, № 28

255. *Təvhid*

«Molla Nəsrəddin», 19 iyul 1909, № 29

256. *Halal*

«Molla Nəsrəddin», 26 iyul 1909, № 30

257. *Zülm*

«Molla Nəsrəddin», 26 iyul 1909, № 30

258. *Mətbəə*

«Molla Nəsrəddin», 2 avqust 1909, № 31

259. *Papastlar*

«Molla Nəsrəddin», 9 avqust 1909, № 32

260. *Məhabbat*

«Molla Nəsrəddin», 9 avqust 1909, № 32

261. *Əyyami-mah*

«Molla Nəsrəddin», 16 avqust 1909, № 33

262. *Küpo*

«Molla Nəsrəddin», 23 avqust 1909, № 34

263. *Ahanrıuba*

«Molla Nəsrəddin», 30 avqust 1909, № 35

264. *Evi yixıldı*

«Molla Nəsrəddin», 30 avqust 1909, № 35

265. *Xeyirxahiq*

«Molla Nəsrəddin», 6 sentyabr 1909, № 36

266. *Tərkəmə*

«Molla Nəsrəddin», 6 sentyabr 1909, № 36

267. *Kərbəlayı*

«Molla Nəsrəddin», 13 sentyabr 1909, № 37

268. *Əvvəlinci söz*

«Molla Nəsrəddin», 20 sentyabr 1909, № 38

269. «*Nicat*»

«Molla Nəsrəddin», 27 sentyabr 1909, № 39

270. «*İranı-nov*»

«Molla Nəsrəddin», 4 oktyabr 1909, № 40

271. *Dağarcıq*

«Molla Nəsrəddin», 18 oktyabr 1909, № 42

272. *Təmizləmək*

«Molla Nəsrəddin», 1 noyabr 1909, № 44

273. *Kəc qabırğı*

«Molla Nəsrəddin», 8 noyabr 1909, № 45

274. *Bismilla xiragima nırragım*

«Molla Nəsrəddin», 15 noyabr 1909, № 46

275. *Bəzi işlər*

«Molla Nəsrəddin», 6 dekabr 1909, № 49

276. *Bikarlar bayramı*

«Molla Nəsrəddin», 13 dekabr 1909, № 50

277. *İcazeyi-ictihad*

«Molla Nəsrəddin», 20 dekabr 1909, № 51

278. *Nə deyim*

«Molla Nəsrəddin», 3 yanvar 1910, № 1

279. *Təzəlik*

«Molla Nəsrəddin», 3 yanvar 1910, № 1

280. *Nişanlı bir qız*

«Molla Nəsrəddin», 10 yanvar 1910, № 2

281. *Düşmənlər*

«Molla Nəsrəddin», 17 yanvar 1910, № 3

282. *Din*

«Molla Nəsrəddin», 24 yanvar 1910, № 4

283. *Sədiyə oxşar*

«Molla Nəsrəddin», 31 yanvar 1910, № 5

284. *Nə vaxt?*

«Molla Nəsrəddin», 7 fevral 1910, № 6

285. *Nəcasət*

«Molla Nəsrəddin», 14 fevral 1910, № 7

286. *Qatmaqarışış*

«Molla Nəsrəddin», 14 fevral 1910, № 7

287. *Bais*

«Molla Nəsrəddin», 14 fevral 1910, № 7

288. *Seyx Məhəmməd*

«Molla Nəsrəddin», 21 fevral 1910, № 8

289. *Mənfaət*

«Molla Nəsrəddin», 28 fevral 1910, № 9

290. *İrs*

«Molla Nəsrəddin», 7 mart 1910, № 10

291. *Novruz*

«Molla Nəsrəddin», 14 mart 1910, № 11

292. *Keçι*

«Molla Nəsrəddin», 21 mart 1910, № 12

293. *Əmali-mahi-Rəməzan*

«Molla Nəsrəddin», 21 mart 1910, № 12

294. *Paklar*

«Molla Nəsrəddin», 4 aprel 1910, № 13

295. *Nadirül-vücud*

«Molla Nəsrəddin», 11 aprel 1910, № 14

296. *Kimlərdir?*

«Molla Nəsrəddin», 25 aprel 1910, № 16

297. *Rəşt yanğıının planı*

«Molla Nəsrəddin», 25 aprel 1910, № 16

298. *Etidaliyyun*

«Molla Nəsrəddin», 2 may 1910, № 17

299. *Hacı İbrahim*
 «Molla Nəsrəddin», 16 may 1910, № 19
300. *Seyxüllislam*
 «Molla Nəsrəddin», 16 may 1910, № 19
301. *Helmi paşa*
 «Molla Nəsrəddin», 6 iyun 1910, № 22
302. *İt baxandan*
 «Molla Nəsrəddin», 13 iyun 1910, № 23
303. *Bahalıq*
 «Molla Nəsrəddin», 20 iyun 1910, № 24
304. *Tacüll-hac*
 «Molla Nəsrəddin», 27 iyun 1910, № 25
305. *Qanlı faciə*
 «Molla Nəsrəddin», 11 iyul 1910, № 27
306. *Təzə xəbər*
 «Molla Nəsrəddin», 8 avqust 1910, № 31
307. *Molla*
 «Molla Nəsrəddin», 22 avqust 1910, № 32
308. *Bibilheybat ziyarətgahı*
 «Molla Nəsrəddin», 5 yanvar 1911, № 1
309. *Nə olardı?*
 «Molla Nəsrəddin», 12 yanvar 1911, № 2
310. *Qəzetlərimiz*
 «Molla Nəsrəddin», 31 mart 1911, № 12
311. *«İşləq»*
 «Molla Nəsrəddin», 31 mart 1911, № 12
312. *Müsəlmanların ittihadı*
 «Molla Nəsrəddin», 7 aprel 1911, № 13
313. *Biz*
 «Molla Nəsrəddin», 16 aprel 1911, № 14
314. *Altı milyon*
 «Molla Nəsrəddin», 16 aprel 1911, № 14
315. *Teatr*
 «Molla Nəsrəddin», 1 may 1911, № 16
316. *Zina*
 «Molla Nəsrəddin», 10 iyul 1911, № 25
317. *Mustafabəy Əlibəyov*
 «Molla Nəsrəddin», 4 avqust 1911, № 28
318. *Məhəmmədəli Mirzə*
 «Molla Nəsrəddin», 11 avqust 1911, № 29
319. *Osmanlı ilə İtaliya davası*
 «Molla Nəsrəddin», 1 oktyabr 1911, № 34
320. *Zorrama qiraətxana*
 «Molla Nəsrəddin», 8 oktyabr 1911, № 35
321. *Tap görüüm*
 «Molla Nəsrəddin», 15 oktyabr 1911, № 36
322. *Ad*
 «Molla Nəsrəddin», 22 oktyabr 1911, № 37

323. *Qan hamamı*
«Molla Nəsrəddin», 30 oktyabr 1911, № 38
324. *Fındıq*
«Molla Nəsrəddin», 30 oktyabr 1911, № 38
325. *Keflənmək*
«Molla Nəsrəddin», 6 noyabr 1911, № 39
326. *Təsəlli*
«Molla Nəsrəddin», 14 noyabr 1911, № 40
327. *Qohumluq*
«Molla Nəsrəddin», 20 noyabr 1911, № 41
328. *Məraməməmə*
«Molla Nəsrəddin», 20 noyabr 1911, № 41
329. *Yadigarı-Həzrət İbrahim Xəlil*
«Molla Nəsrəddin», 27 noyabr 1911, № 42
330. *Nainsaflıq*
«Molla Nəsrəddin», 4 dekabr 1911, № 43
331. *Cavabımız*
«Molla Nəsrəddin», 11 dekabr 1911, № 44
332. *İmalo*
«Molla Nəsrəddin», 11 dekabr 1911, № 44
333. *Məscid*
«Molla Nəsrəddin», 18 dekabr 1911, № 45
334. *Alım-satım*
«Molla Nəsrəddin», 25 dekabr 1911, № 46
335. *İslam*
«Molla Nəsrəddin», 25 dekabr 1911, № 46
336. *Təzə il*
«Molla Nəsrəddin», 6 yanvar 1912, № 1
337. *Pök eyi*
«Molla Nəsrəddin», 13 yanvar 1912, № 2
338. *Çiçək*
«Molla Nəsrəddin», 20 yanvar 1912, № 3
339. *Tök*
«Molla Nəsrəddin», 27 yanvar 1912, № 4
340. *İmtahan*
«Molla Nəsrəddin», 5 fevral 1912, № 5
341. *Müsəlmançılıq*
«Molla Nəsrəddin», 23 fevral 1912, № 7
342. *Artistlər*
«Molla Nəsrəddin», 8 mart 1912, № 9
343. *Əlifba*
«Molla Nəsrəddin», 13 yanvar 1913, № 1
344. *Övrət məsələsi*
«Molla Nəsrəddin», 27 yanvar 1913, № 3
345. *Manifest*
«Molla Nəsrəddin», 20 mart 1913, № 10
346. *Dərd*
«Molla Nəsrəddin», 12 aprel 1913, № 12

347. ***Baş***

«Molla Nəsrəddin», 26 iyun 1913, № 18

348. ***Kisi golir***

«Molla Nəsrəddin», 1 aprel 1914, № 13

349. ***Pyatigorsk***

«Molla Nəsrəddin», 28 aprel 1914, № 15

350. ***Dili tutulub***

«Molla Nəsrəddin», 12 may 1914, № 17

351. ***Sükkür***

«Molla Nəsrəddin», 17 iyun 1914, № 20

352. ***Ruhanılor yığmağı***

«Molla Nəsrəddin», 20 iyun 1914, № 21

353. ***Azərbaycan***

«Molla Nəsrəddin», 27 noyabr 1917, № 24

354. ***İdarəədən***

«Molla Nəsrəddin», 9 fevral 1917, № 1

355. ***Qeyrot***

«Molla Nəsrəddin», 16 fevral 1917, № 2

356. ***Sor***

«Molla Nəsrəddin», 23 fevral 1917, № 3

357. ***Müftilik məsələsi***

«Molla Nəsrəddin», 2 yanvar 1917, № 4

358. ***Mübarəkbadlıq***

«Molla Nəsrəddin», 9 mart 1917, № 5

359. ***Xoşbəxtlik***

«Molla Nəsrəddin», 16 mart 1917, № 6

360. ***Aclar***

«Molla Nəsrəddin», 23 mart 1917, № 7

361. ***Boğaz məsələsi***

«Molla Nəsrəddin», 30 mart 1917, № 8

362. ***Zənciri-müqəddəs***

«Molla Nəsrəddin», 5 may 1917, № 11

363. ***Bayramlar***

«Molla Nəsrəddin», 12 may 1917, № 12

364. ***Müsəlmanlar silahlıdır***

«Molla Nəsrəddin», 7 iyun 1917, № 13

365. ***Arvadbazlıq***

«Molla Nəsrəddin», 14 iyun 1917, № 14

366. ***Qorxmayanlar***

«Molla Nəsrəddin», 5 iyul 1917, № 15

367. ***Rus məxrəci***

«Molla Nəsrəddin», 12 iyul 1917, № 16

368. ***Millatlar***

«Molla Nəsrəddin», 23 sentyabr 1917, № 17

369. ***Ehsan***

«Molla Nəsrəddin», 1 oktyabr 1917, № 18

370. ***Bambılalar***

«Molla Nəsrəddin», 11 oktyabr 1917, № 19

371. *Azadəyi-vicdan*
«Molla Nəsrəddin», 18 oktyabr 1917, № 20
372. *Avampəsənd nitqlər*
«Molla Nəsrəddin», 6 noyabr 1917, № 22
373. *Qondarma bəylər*
«Molla Nəsrəddin», Tiflis, 20 noyabr 1917, № 23
374. *Sahsevənlər*
«Molla Nəsrəddin», Tiflis, 18 dekabr 1917, № 25
375. *Millet*
«Molla Nəsrəddin», Təbriz, 20 fevral 1921, № 1
376. *Təzvir ustadları*
«Molla Nəsrəddin», Təbriz, 20 fevral 1921, № 1
377. *Fahişəxana*
«Molla Nəsrəddin», Təbriz, 20 fevral 1921, № 1
378. *Bikarlar məhəlləsi*
«Molla Nəsrəddin», Təbriz, 20 fevral 1921, № 1
379. *Tikan*
«Molla Nəsrəddin», Təbriz, 9 mart 1921, № 2
380. *Cavatnara*
«Molla Nəsrəddin», Təbriz, 9 mart 1921, № 2
381. *Firqələr davası*
«Molla Nəsrəddin», Təbriz, 9 mart 1921, № 2
382. *Maarif dostlarının boşarət*
«Molla Nəsrəddin», Təbriz, 9 mart 1921, № 2

383. *Elanın zərəri*
«Molla Nəsrəddin», Təbriz, 20 mart 1921, № 3
384. *Vətən xadimləri*
«Molla Nəsrəddin», Təbriz, 20 mart 1921, № 3
385. *Qız tərbiyəsi*
«Molla Nəsrəddin», Təbriz, 20 mart 1921, № 3
386. *Mübarək olsun*
«Molla Nəsrəddin», Təbriz, 20 mart 1921, № 3
387. *Dəstə*
«Molla Nəsrəddin», Təbriz, 31 mart 1921, № 4
388. *Balıh badımcan*
«Molla Nəsrəddin», Təbriz, 31 mart 1921, № 4
389. *İranda ləqəblər*
«Molla Nəsrəddin», Təbriz, 31 mart 1921, № 4
390. *Çağışlı*
«Molla Nəsrəddin», Təbriz, 10 aprel 1921, № 5
391. *İlan-qurbağa*
«Molla Nəsrəddin», Təbriz, 10 aprel 1921, № 5
392. *Yumşaq-quru*
«Molla Nəsrəddin», Təbriz, 10 aprel 1921, № 5
393. *Təzə partilər*
«Molla Nəsrəddin», Təbriz, 10 aprel 1921, № 6
394. *Misyonerlər*
«Molla Nəsrəddin», Təbriz, 23 aprel 1921, № 6

395. *İanə*
 «Molla Nəsrəddin», Təbriz, 23 aprel 1921, № 6
396. *Təzə dəyirman*
 «Molla Nəsrəddin», Təbriz, 23 aprel 1921, № 6
397. *Üç çorək*
 «Molla Nəsrəddin», Təbriz, 23 aprel 1921, № 6
398. *Tüstü*
 «Molla Nəsrəddin», Təbriz, 7 may 1921, № 7
399. *Əfradi-saleh*
 «Molla Nəsrəddin», Təbriz, 7 may 1921, № 7
400. *Ax, Nikolay*
 «Molla Nəsrəddin», Təbriz, 7 may 1921, № 7
401. *Mosrubat*
 «Molla Nəsrəddin», Təbriz, 7 may 1921, № 7
402. *Bəla*
 «Molla Nəsrəddin», Təbriz, 15 may 1921, № 8
403. *Dövlətli xanumlar*
 «Molla Nəsrəddin», Təbriz, 15 may 1921, № 8
404. *Təbiət*
 «Molla Nəsrəddin», Təbriz, 15 may 1921, № 8
405. *Molla Nəsrəddin*
 «Yeni yol» qəzeti, Bakı, 28 sentyabr 1922, № 2
406. *Çarə lazım*
 «Yeni yol» qəzeti, Bakı, 28 sentyabr 1922, № 2

407. *Teatr işlərimiz*
 «Yeni yol» qəzeti, 28 sentyabr 1922, № 2
408. *Cəfəngiyat*
 «Yeni yol» qəzeti, 7 oktyabr 1922, № 3
409. *Möhkəm iplər*
 «Yeni yol» qəzeti, 21 oktyabr 1922, № 5
410. *Kürk.*
 «Yeni yol» qəzeti, 28 oktyabr 1922, № 6
411. *Cəfəngiyat*
 «Yeni yol» qəzeti, 28 oktyabr 1922, № 6
412. *Sura*
 «Molla Nəsrəddin», Bakı, 2 noyabr 1922, № 1
413. *Yaxın Şərq məsələsi*
 «Molla Nəsrəddin», 2 noyabr 1922, № 1
414. *Hədər*
 «Yeni yol», 4 noyabr 1922, № 7
415. *Qəm istilər*
 «Molla Nəsrəddin», 9 noyabr 1922, № 2
416. *Rəndə*
 «Molla Nəsrəddin», 9 noyabr 1922, № 2
417. *Ağ çorək və kərə yağ*
 «Molla Nəsrəddin», 19 noyabr 1922, № 3
418. *İngilab lazım*
 «Yeni yol», 19 noyabr 1922, № 3

419. *Yer yoxdur*
 «Molla Nəsrəddin», 26 noyabr 1922, № 4
420. *Ar olsun*
 «Molla Nəsrəddin», 14 dekabr 1922, № 6
421. *Ziyarət*
 «Molla Nəsrəddin», 24 dekabr 1922, № 7
422. *Gözəl yerlər*
 «Molla Nəsrəddin», 24 dekabr 1922, № 7
423. *Əl quyuları*
 «Yeni yol», 25 noyabr 1922, № 7
424. *Neft fahılələri*
 «Molla Nəsrəddin», 31 dekabr 1922, № 8
425. *Padvod*
 «Molla Nəsrəddin», 13 yanvar 1923, № 9
426. *Düzəldi*
 «Molla Nəsrəddin», 13 yanvar 1923, № 9
427. *Qulağımız qızışır*
 «Yeni yol», 13-20 yanvar, 1923 № 2-3
428. *İki xəbər*
 «Molla Nəsrəddin», 20 yanvar 1923, № 10
429. *Sikayət*
 «Molla Nəsrəddin», 27 yanvar 1923, № 11
430. *Müqəddəs vətənim*
 «Molla Nəsrəddin», 27 yanvar 1923, № 11
431. *Uşaqlarımız*
 «Yeni yol», 27 yanvar-3 fevral 1923, № 45
432. *Nə mərəkə*
 «Molla Nəsrəddin», 3 fevral 1923, № 12
433. *Bədbəxtlik*
 «Yeni yol», 3 fevral 1923, № 5
434. *Uşaq teatrı*
 «Yeni yol», 17 fevral 1923, № 7
435. *Pulların danışığı*
 «Yeni yol», 17 fevral 1923, № 7
436. *Ərzaq vergisinin nöqsanları*
 «Molla Nəsrəddin», 18 fevral 1923, № 13
437. *Əslinə mütabiqdir*
 «Molla Nəsrəddin», 18 fevral 1923, № 13
438. *Təbiət*
 «Molla Nəsrəddin», 3 mart 1923, № 15
439. *Əkin ustadları*
 «Molla Nəsrəddin», 10 mart 1923, № 16
440. *Poçt xərci*
 «Molla Nəsrəddin», 10 mart 1923, № 16
441. *Fəhlə ələmindən*
 «Yeni yol», 17 mart 1923, № 10
442. *Pambıq*
 «Molla Nəsrəddin», 17 mart 1923, № 17

443. *Qisaca*
«Molla Nəsrəddin», 24 mart 1923, № 18
444. *Vəhşilər*
«Yeni yol» 19 may 1923 № 10
445. *Eşq mədrəsəsi*
«Molla Nəsrəddin», 7 aprel 1923, № 19
446. *Yadigar*
«Yeni yol», 31 mart 1923, № 11
447. *İsa əleyhüssəlamın möcüzü*
«Molla Nəsrəddin», 14 aprel 1923, № 20
448. *Mükafat*
«Molla Nəsrəddin», 14 aprel 1923, № 20
449. *Kəmənd*
«Molla Nəsrəddin», 21 aprel 1923, № 21
450. *Ağac*
«Molla Nəsrəddin», 21 aprel 1923, № 21
451. *Mətbəələr*
«Molla Nəsrəddin», 12 may 1923, № 23
452. *Müəllim*
«Molla Nəsrəddin», 12 may 1923, № 23
453. *Mayın biri*
«Yeni yol», 12 may 1923, № 15
454. *Mənə nə*
«Yeni yol», 12 may 1923, № 15

455. *Qızıl kimi söz*
«Yeni yol», 12 may 1923, № 15
456. *İzharı-təşəkkür*
«Molla Nəsrəddin», 19 may 1923, № 24
457. *Teatr işləri*
«Molla Nəsrəddin», 16 iyun 1923, № 25
458. *Rəşidüll-məməlik*
«Molla Nəsrəddin», 23 iyun 1923, № 26
459. *Ticarət*
«Molla Nəsrəddin», 7 iyul 1923, № 27
460. *Hara düşüm*
«Yeni yol», 8 iyul 1923, № 21
461. «*Molla Nəsrəddin*» aeroplani
«Molla Nəsrəddin», 14 iyul 1923, № 28
462. *Qənaət*
«Molla Nəsrəddin», 14 iyul 1923, № 28
463. *Qatma -qarışiq*
«Molla Nəsrəddin», 14 iyul 1923, № 28
464. *Cümə*
«Yeni yol», 28 iyul 1923, № 12
465. *Söz pəhləvani*
«Yeni yol», 6 avqust 1923, № 24
466. *Məhərrəmlik*
«Yeni yol», 6 avqust 1923, № 24

467. *Məhərrəmlik*
«Molla Nəsrəddin», 11 avqust 1923, № 29

468. *Təziyədarlar*
«Molla Nəsrəddin», 11 avqust 1923, № 29

469. *Kəçən günlər*
«Yeni yol», 14 avqust 1923, № 25

470. *Gəncə qiraətxanası*
«Molla Nəsrəddin», 18 avqust 1923, № 30

471. *İki dillər*
«Molla Nəsrəddin», 8 sentyabr 1923, № 31

472. *Savad məktəbləri*
«Molla Nəsrəddin», 8 sentyabr 1923, № 31

473. *Bəxt*
«Yeni yol», 12 sentyabr 1923, № 28

474. *İspal kom imtahani*
«Molla Nəsrəddin», 15 sentyabr 1923, № 32

475. *Dəmir yol*
«Molla Nəsrəddin», 22 sentyabr 1923, № 33

476. *İran işləri*
«Molla Nəsrəddin», 29 sentyabr 1923, № 34

477. *Yığıntı*
“Yeni yol” 8 oktyabr 1923, № 31

478. *Bistü-həştüm*
«Molla Nəsrəddin» 17 oktyabr 1923, № 35

479. *Yad etməli*
«Molla Nəsrəddin» 24 oktyabr 1923, № 36

480. *Bəhənə*
«Yeni yol» 8 noyabr 1923, № 34

481. *Şütür-i-zaman*
«Molla Nəsrəddin» 17 noyabr 1923, № 37

482. *Qaranlıqda*
«Molla Nəsrəddin», 24 noyabr 1923, № 38

483. *Şərq qadını*
«Molla Nəsrəddin», 8 yanvar 1924, № 2

484. *Kimdən ötəri*
«Yeni yol», 24 yanvar 1924, № 2

485. *Uşaqlarımuz*
«Molla Nəsrəddin», 26 yanvar 1924, № 3

486. *Mini-mini masallar*
«Molla Nəsrəddin», 6 aprel 1924, № 5

487. *Təzə əlibə*
«Molla Nəsrəddin», 13 aprel 1924, № 6

488. *Xilafət məsələsi*
«Molla Nəsrəddin», 13 aprel 1924, № 6

489. *Oruçluq*
«Molla Nəsrəddin», 13 aprel 1924, № 6

490. *Üç saat*
«Molla Nəsrəddin», 10 may 1924, № 7

491. *Su budkalari*
«Molla Nəsrəddin», 10 may 1924, № 7
492. *Nor*
«Molla Nəsrəddin», 6 sentyabr 1924, № 13
493. *Tehran müxbirimizə*
«Molla Nəsrəddin», 18 oktyabr 1924, № 19
494. *Kooperativ*
«Molla Nəsrəddin», 22 noyabr 1924, № 24
495. *Cərimə*
«Molla Nəsrəddin», 22 noyabr 1924, № 24
496. *Inna illahi və inna ileyi raciun*
«Molla Nəsrəddin», 29 noyabr 1924, № 25
497. *Dinsizlik*
«Molla Nəsrəddin», 29 noyabr 1924, № 25
498. *Qız mütribləri*
«Molla Nəsrəddin», 29 noyabr 1924, № 25
499. *Ay qoçaq mülkədar*
«Molla Nəsrəddin», 6 dekabr 1924, № 26
500. *Mühibbi-imam*
«Molla Nəsrəddin», 22 dekabr 1924, № 26
501. *Murdar*
«Molla Nəsrəddin», 13 dekabr 1924, № 27
502. *Qalife şalvar*
«Molla Nəsrəddin», 13 dekabr 1924, № 27

503. *Kitab məsələsi*
«Molla Nəsrəddin», 20 dekabr 1924, № 28
504. *Fars konsulu*
«Molla Nəsrəddin», 27 dekabr 1924, № 29
505. *Allah, bədənəzərdən saxla*
«Molla Nəsrəddin», 27 dekabr 1924, № 29
506. *Ey adları*
«Molla Nəsrəddin», 3 yanvar 1925, № 1
507. *Təzə il*
«Molla Nəsrəddin», 10 yanvar 1925, № 2
508. *Haqq söz*
«Molla Nəsrəddin», 10 yanvar 1925, № 2
509. *Ticarət naloqu*
«Molla Nəsrəddin», 17 yanvar 1925, № 3
510. *Uşaq teatrı*
«Molla Nəsrəddin», 31 yanvar 1925, № 5
511. *Axır çərşənbə*
«Molla Nəsrəddin», 7 mart 1925, № 10
512. *Dindarlıq*
«Molla Nəsrəddin», 14 mart 1925, № 11
513. *Varlılar bayramı*
«Molla Nəsrəddin», 21 mart 1925, № 12
514. *Ticarət malının cinsiyyi*
«Molla Nəsrəddin», 11 aprel 1925, № 15

515. *Gizlədirlər*

«Molla Nəsrəddin», 18 aprel 1925, № 16

516. *İki cür möcüz*

«Molla Nəsrəddin», 25 aprel 1925, № 17

517. *Qəribə tapmaca*

«Molla Nəsrəddin», 2 may 1925, № 18

518. *Qərardad*

«Molla Nəsrəddin», 2 may 1925, № 18

519. *İki faciə*

«Molla Nəsrəddin», 16 may 1925, № 20

520. *Üsuli-tərbiyə*

«Molla Nəsrəddin», 23 may 1925, № 21

521. *Qonaqlıq vermək*

«Molla Nəsrəddin», 30 may 1925, № 22

522. *Təmizlik*

«Molla Nəsrəddin», 30 may 1925, № 22

523. *Kəndlilərə yavıq*

«Molla Nəsrəddin», 13 iyun 1925, № 24

524. *Qurban bayramı*

«Molla Nəsrəddin», 13 iyun 1925, № 24

525. *Əncüməni-xeyriyyə*

«Molla Nəsrəddin», 20 iyun 1925, № 25

526. *Tulanbar eşşayı, maxmər palan*

«Molla Nəsrəddin», 20 iyun 1925, № 25

527. *Müsəlla*

«Molla Nəsrəddin», 27 iyun 1925, № 26

528. *Peyğəmbərlik, ya ki kişmiş davası*

«Molla Nəsrəddin», 4 iyul 1925, № 27

529. *Ədəbli təziyə*

«Molla Nəsrəddin», 4 iyul 1925, № 27

530. *Aşura oğruları*

«Molla Nəsrəddin», 11 iyul 1925, № 28

531. *Binamazlıq*

«Molla Nəsrəddin», 18 iyul 1925, № 29

532. *Şükür eləməlidir*

«Molla Nəsrəddin», 5 sentyabr 1925, № 36

533. *Bakıdan Qarabağa Naxçıvan mali*

«Molla Nəsrəddin», 5 sentyabr 1925, № 36

534. *Xəbərdarlıq*

«Molla Nəsrəddin», 12 sentyabr 1925, № 37

535. *Unudulmuş elmlər*

«Molla Nəsrəddin», 12 sentyabr 1925, № 37

536. *Piyanskalığın dərməni*

«Molla Nəsrəddin», 12 sentyabr 1925, № 37

537. *Şəhərə doğru*

«Molla Nəsrəddin», 12 sentyabr 1925, № 37

538. *Hələ dəm alır*

«Molla Nəsrəddin», 26 sentyabr 1925, № 39

539. Yağış suyu

«Molla Nəsrəddin», 3 oktyabr 1925, № 40

540. Təzə müalicə üsulu

«Molla Nəsrəddin», 10 oktyabr 1925, № 41

541. İran işləri

«Molla Nəsrəddin», 17 oktyabr 1925, № 42

542. Açıqnan

«Molla Nəsrəddin», 31 oktyabr 1925, № 44

543. Dəxi nə istəyəcəklər?

«Molla Nəsrəddin», 14 noyabr 1925, № 46

544. Böyük həkimlər

«Molla Nəsrəddin», 21 noyabr 1925, № 47

545. Müsolla

«Molla Nəsrəddin», 5 dekabr 1925, № 49

546. Ayların adları

«Molla Nəsrəddin», 5 dekabr 1925, № 49

547. Pambıq qiyməti

«Molla Nəsrəddin», 12 dekabr 1925, № 50

548. Zarafat

«Molla Nəsrəddin», 19 dekabr 1925, № 51

549. Əsil məqsəd nə imiş?

«Molla Nəsrəddin», 2 yanvar 1926, № 1

550. Moizə

«Molla Nəsrəddin», 2 yanvar 1926, № 1

551. Türkçə kəlmələr haqqında araşdırmlar

«Molla Nəsrəddin», 23 yanvar 1926, № 4

552. Allahu qüdrəti

«Molla Nəsrəddin», 30 yanvar 1926, № 5

553. Bakı nefti

«Molla Nəsrəddin», fevral 1926, № 6

554. Kimsə yalvarım

«Molla Nəsrəddin», fevral 1926, № 8

555. Oruchluq

«Molla Nəsrəddin», 6 mart 1926, № 10

556. Təfaviüt

«Molla Nəsrəddin», mart 1926, № 12

557. «Sənət və ədəbiyyat»

«Molla Nəsrəddin», mart 1926, № 12

558. Vəlvələ

«Molla Nəsrəddin», mart 1926, № 13

560. Sadlıq xəbəri

«Molla Nəsrəddin», 4 aprel 1926, № 14

561. Şəfqət bacısı

«Molla Nəsrəddin», 4 aprel 1926, № 14

561. Yollarımız

«Molla Nəsrəddin», aprel 1926, № 15

562. Müünacat

«Molla Nəsrəddin», aprel 1926, № 15

563. *Böhtan*
«Molla Nəsrəddin», aprel 1926, № 15
564. *Qatıq ağıduru, qaraduru?*
«Molla Nəsrəddin», aprel 1926, № 16
565. *Siyasət*
«Molla Nəsrəddin», aprel 1926, № 16
566. *Xəstəxanaya*
«Molla Nəsrəddin», aprel 1926, № 16
567. *Kifayət deyil*
«Molla Nəsrəddin», aprel 1926, № 27
568. *Ammalar*
«Molla Nəsrəddin», 1 may 1926, № 18
569. *Təlimi-doxtoran*
«Molla Nəsrəddin», 1 may 1926, № 18
570. *Tabut içində*
«Molla Nəsrəddin», may 1926, № 19
571. *Xəlifələr*
«Molla Nəsrəddin», may 1926, № 20
572. *Cox eşitməli xəbərlər*
«Molla Nəsrəddin», 22 may 1926, № 21
573. *Dirsək bilsər*
«Molla Nəsrəddin», iyun 1926, № 23
574. *Dost*
«Molla Nəsrəddin», 12 iyun 1926, № 24
575. *Lotuluq*
«Molla Nəsrəddin», 12 iyun 1926, № 24
576. *Kəndli evi qonaqlarını necə qəbul etdi?*
«Molla Nəsrəddin», 12 iyun 1926, № 24
577. *Xəbərdarlıq*
«Molla Nəsrəddin», 19 iyun 1926, № 25
578. *Din əleyhinə təbliğat*
«Molla Nəsrəddin», 19 iyun 1926, № 25
579. *Pasport «get-gəli»*
«Molla Nəsrəddin», iyun 1926, № 26
580. *Ölüm axtaran*
«Molla Nəsrəddin», 3 iyul 1926, № 27
581. *Zəlzələ*
«Molla Nəsrəddin», 10 iyul 1926, № 28
582. *Başbilet tapmacası*
«Molla Nəsrəddin», 17 iyul 1926, № 29
583. *Fəxr etməli*
«Molla Nəsrəddin», 24 iyul 1926, № 30
584. *Əvvəl şəhərdə, sonra kənddə*
«Molla Nəsrəddin», 31 iyul 1926, № 31
585. *Bilet satılması*
«Molla Nəsrəddin», avqust 1926, № 33
586. *Yandım-yaxıldırm*
«Molla Nəsrəddin», sentyabr 1926, № 37

587. *Nə dəxli var*
 «Molla Nəsrəddin», sentyabr 1926, № 37
588. *Xala xətrin qalması*
 «Molla Nəsrəddin», sentyabr 1926, № 38
589. *Din söhbətləri*
 «Molla Nəsrəddin», sentyabr 1926, № 39
590. *İngilis mədəniyyəti*
 «Molla Nəsrəddin», 2 oktyabr 1926, № 40
591. *Gözəl millət*
 «Molla Nəsrəddin», 9 oktyabr 1926, № 41
592. *Lügət*
 «Molla Nəsrəddin», 9 oktyabr 1926, № 41
593. *Təfəvüttü yoxdur*
 «Molla Nəsrəddin», 16 oktyabr 1926, № 42
594. *O elə, bu belə*
 «Molla Nəsrəddin», 24 oktyabr 1926, № 43
595. *Çox nigaroram*
 «Molla Nəsrəddin», 30 oktyabr 1926, № 44
596. *Nisya mal ötürmək*
 «Molla Nəsrəddin», 6 noyabr 1926, № 45
597. *Latin hərufatı və ingilislər*
 «Molla Nəsrəddin», 13 noyabr 1926, № 46
598. *İsti suya, soyuq suya*
 «Molla Nəsrəddin», 20 noyabr 1926, № 47
599. *Arvad öldürənlər, yaxud «qeyrət»*
- «Molla Nəsrəddin», 27 noyabr 1926, № 48
600. *Özümdən böyük sözlər*
 «Molla Nəsrəddin», 18 dekabr 1926, № 51
601. *Hünərli qadınlar*
 «Şərq qadını» jurnalı, 1926, № 6
602. *Namaz üstə*
 «Molla Nəsrəddin», 8 yanvar 1927, № 2
603. *İran tacirləri*
 «Molla Nəsrəddin», 22 yanvar 1927, № 4
604. *Göyçayda maarif əfəndiləri*
 «Molla Nəsrəddin», 29 yanvar 1927, № 5
605. *Kəndə*
 «Molla Nəsrəddin», 5 fevral 1927, № 6
606. *Xaç bayramı*
 «Molla Nəsrəddin», 12 fevral 1927, № 7
607. *Bayquşlar*
 «Molla Nəsrəddin», 19 fevral 1927, № 8
608. *İnsan və heyvan*
 «Molla Nəsrəddin», 26 fevral 1927, № 9
609. *Beynəlxalq qadınlar günü*
 «Molla Nəsrəddin», 5 mart 1927, № 10
610. *Oruc yeyənlərin və oruc tutanların hesabı*
 «Molla Nəsrəddin», 19 mart 1927, № 12

611. *Eşit, inanma*
 «Molla Nəsrəddin», 19 mart 1927, № 12
612. *Yad edirəm*
 «Molla Nəsrəddin», 26 mart 1927, № 13
613. *Dəyirman*
 «Molla Nəsrəddin», 2 aprel 1927, № 14
614. *Uzandırma*
 «Molla Nəsrəddin», 9 aprel 1927, № 15
615. *Həm i yaxşı, həm pis, yaxud meymun*
 «Molla Nəsrəddin», 9 aprel 1927, № 15
616. *Abru*
 «Molla Nəsrəddin», 9 aprel 1927, № 15
617. *Qızarar*
 «Molla Nəsrəddin», 20 aprel 1927, № 17
618. *Dinc qulağım, yaxud yeddi il*
 «Molla Nəsrəddin», 28 aprel 1927, № 18
619. *Mətbuat bayramı, yaxud tacgüzərlüyü*
 «Molla Nəsrəddin», 5 may 1927, № 19
620. *Xan hüneri*
 «Molla Nəsrəddin», 12 may 1927, № 20
621. *Bir qətrə göz yası*
 «Molla Nəsrəddin», 19 may 1927, № 21
622. *Traktor və Əli şəisi*
 «Molla Nəsrəddin», 26 may 1927, № 22

623. *Od və su*
 «Molla Nəsrəddin», 2 iyul 1927, № 23
624. *Yuxum gəlir*
 «Molla Nəsrəddin», 9 iyun 1927, № 24
625. *Qızdırma müalicəsi*
 «Molla Nəsrəddin», 23 iyun 1927, № 26
626. *Arvada gücləri çatır*
 «Molla Nəsrəddin», 23 iyun 1927, № 26
627. *İki möcüz*
 «Molla Nəsrəddin», 30 iyun 1927, № 27
628. *Ruzi-aşura*
 «Molla Nəsrəddin», 7 iyul 1927, № 28
629. *İran meyvələri, yaxud əli qələmli vaizlər*
 «Molla Nəsrəddin», 28 iyul 1927, № 31
630. *Pak neft və murdar neft*
 «Molla Nəsrəddin», 1 sentyabr 1927, № 36
631. *Allah var, yaxud çəki daşları*
 «Molla Nəsrəddin», 8 sentyabr 1927, № 37
632. *«Kusi rehlat»*
 «Molla Nəsrəddin», 15 sentyabr 1927, № 38
633. *Şura qadınları*
 «Molla Nəsrəddin», 6 oktyabr 1927, № 41
634. *Üzr istəyirəm*
 «Molla Nəsrəddin», 13 oktyabr 1927, № 42

635. *Din söhbətləri*
«Molla Nəsrəddin», 27 oktyabr 1927, № 42-44
636. *Qəzalarda yol məsələsi*
«Molla Nəsrəddin», 20 oktyabr 1927, № 43
637. *Əsatiri-əvvəlin*
«Molla Nəsrəddin», 27 oktyabr 1927, № 44
638. *Oktyabr inqilabı və şaxsey*
«Molla Nəsrəddin», 7 noyabr 1927, № 45
639. *Məşğılıyyət*
«Molla Nəsrəddin», 17 noyabr 1927, № 46
640. *Müxbirlər*
«Molla Nəsrəddin», 24 noyabr 1927, № 47
641. *Həmməlül-müqəddəs*
«Molla Nəsrəddin», 1 dekabr 1927, № 48
642. *Tövhid*
«Molla Nəsrəddin», 15 dekabr 1927, № 50
643. *Məktəblər*
«Molla Nəsrəddin», 22 dekabr 1927, № 51
644. *Əsrimizin möcüzələri*
«Molla Nəsrəddin», 30 dekabr 1927, № 52
645. *Tarix*
«Molla Nəsrəddin», 6 yanvar 1928, № 1
646. «*Sülhi-əbədi*»
«Molla Nəsrəddin», 13 yanvar 1928, № 2
647. *Qış xəbərləri*
«Molla Nəsrəddin», 20 yanvar 1928, № 3
648. *Oruc tutanlar və oruc tutmayanların hesabı*
«Molla Nəsrəddin», 3 fevral 1928, № 5
649. *Teatr konfransı*
«Molla Nəsrəddin», 10 fevral 1928, № 6
650. *Allah vardur*
«Molla Nəsrəddin», 17 fevral 1928, № 7
651. *Növbə gözləmək*
«Molla Nəsrəddin», 24 fevral 1928, № 8
652. *Ecazi-Quran*
«Molla Nəsrəddin», 2 mart 1928, № 9
653. *Beynəlxalq qadınlar günü və şəriət*
«Molla Nəsrəddin», 9 mart 1928, № 10
654. *Mərkəz və qəzalar*
«Molla Nəsrəddin», 16 mart 1928, № 11
655. *Leylətül-qədr*
«Molla Nəsrəddin», 22 mart 1928, № 12
656. *Qadağa etmək*
«Molla Nəsrəddin», 5 aprel 1928, № 14
657. «*Tiryək*»
«Molla Nəsrəddin», 19 aprel 1928, № 16
658. *Sövqi-təbiü, yaxud Haec ziyanəti*
«Molla Nəsrəddin», 26 aprel 1928, № 17

659. *Zeynəb*
«Molla Nəsrəddin», 3 may 1928, № 18

660. «Darvin»çılık və komunistlər
«Molla Nəsrəddin», 10 may 1928, № 19

661. *Əfşan padşahı*
«Molla Nəsrəddin», 17 may 1928, № 20

662. *Qurban bayramı və quddur yığıncağı*
«Molla Nəsrəddin», 24 may 1928, № 21

663. *Xoşbəxt əksinqilabçılar*
«Molla Nəsrəddin», 14 iyun 1928, № 24

664. *İnzibati idarə*
«Molla Nəsrəddin», 21 iyun 1928, № 25

665. *Təəccübüllü işlər*
«Molla Nəsrəddin», 28 iyun 1928, № 26

666. «*Cəmədək*»
«Molla Nəsrəddin», 5 iyul 1928, № 27

667. *Bitərəflər və din*
«Molla Nəsrəddin», 12 iyul 1928, № 28

668. *Ləkə*
«Molla Nəsrəddin», 19 iyul 1928, № 29

669. *Allah*
«Molla Nəsrəddin», 26 iyul 1928, № 30

670. *Müftə şöhrət*
«Molla Nəsrəddin», 9 avqust 1928, № 32

671. *Yaşasın belə millət*
«Molla Nəsrəddin», 9 avqust 1928, № 32

672. *Qırımızı hərflər və bistü həştüm*
«Molla Nəsrəddin», 23 avqust 1928, № 35

673. *İkinci sənayeləşdirmə istiqrazi*
«Molla Nəsrəddin», 23 avqust 1928, № 34

674. *Qoçu xəbərləri*
«Molla Nəsrəddin» 6 sentyabr 1928, № 36

675. *İsgəndəri-kəbirlər*
«Molla Nəsrəddin» 13 sentyabr 1928, № 37

676. *Teatr söhbətləri*
«Molla Nəsrəddin», 11 oktyabr 1928, № 41

677. *Məktəbdə çarşab, yaxud çarşabda məktəb*
«Molla Nəsrəddin» 18 oktyabr 1928, № 42

678. *Çadra və papaq*
«Molla Nəsrəddin», 25 oktyabr 1928, № 43

679. *Kovdanlar*
«Molla Nəsrəddin», 1 noyabr 1928, № 44

680. *Rişə*
«Molla Nəsrəddin», 8 sentyabr 1928, № 45

681. *Rus keşşələri ilə siğə*
«Molla Nəsrəddin», 15 noyabr 1928, № 46

682. *Məscid məsaləsi*
«Molla Nəsrəddin», 13 dekabr 1928, № 50

683. *İsa bayramları*

«Molla Nəsrəddin», 20 dekabr 1928, № 51

684. *Dindar fırqəçi yoldaşlar*

«Molla Nəsrəddin», 27 dekabr 1928, № 52

685. *Pilla-pillə*

«Molla Nəsrəddin», 3 yanvar 1929, № 1

686. *Fürsat*

«Molla Nəsrəddin», 10 yanvar 1929, № 2

687. *Barmaq*

«Molla Nəsrəddin», 24 yanvar 1929, № 4

688. *Hikmətli sözlər*

«Molla Nəsrəddin», 14 fevral 1929, № 7

689. *Zəng orada çalınmur*

«Molla Nəsrəddin», 21 fevral 1929, № 8

690. *Allah-taalanın sıfətləri*

«Molla Nəsrəddin», 28 fevral 1929, № 9

691. *8 Mart qadınlar günü*

«Molla Nəsrəddin», 7 mart 1929, № 10

692. *Qız götürüb qaçmaq*

«Molla Nəsrəddin», 14 mart 1929, № 1

693. *Dinc ol, səbrini dər*

«Molla Nəsrəddin», 21 mart 1929, № 12

694. *Heç vecinə deyil*

«Molla Nəsrəddin», 21 mart 1929, № 12

695. *Ticarət*

«Molla Nəsrəddin», 4 aprel 1929, № 14

696. *Göz ağrısı*

«Molla Nəsrəddin», 11 aprel 1929, № 15

697. *VI Şuralar qurultayı*

«Molla Nəsrəddin», 11 aprel 1929, № 15

698. *İşçi teatrı*

«Molla Nəsrəddin», 18 aprel 1929, № 16

699. *Yemək bayramı*

«Molla Nəsrəddin», 25 aprel 1929, № 17

700. *Heyvan sürülləri*

«Molla Nəsrəddin», 2 may 1929, № 18

701. *Çətin məsələ*

«Molla Nəsrəddin», 16 may 1929, № 20

702. *Xurcun və çamadan*

«Molla Nəsrəddin», 23 may 1929, № 21

703. *Dinsizdirlərimi Azərbaycan kəndliləri?*

«Molla Nəsrəddin», 30 may 1929, № 22

704. *Mədfən*

«Molla Nəsrəddin», 6 iyun 1929, № 23

705. *Qarabağda aşura*

«Molla Nəsrəddin», 4 iyul 1929, № 27

706. *Dindarlığın axır nəfəsi*

«Molla Nəsrəddin», 4 iyul 1929, № 27

707. Kooperativ bayramı

«Molla Nəsrəddin», 11 iyul 1929, № 28

708. Baxt lazımdır

«Molla Nəsrəddin», 18 iyul 1929, № 29

709. Gecənin sahibsiz vaxtı

«Molla Nəsrəddin», 18 iyul 1929, № 29

710. Yoldan azanlar

«Molla Nəsrəddin», 25 iyul 1929, № 30

711. Artele müdürü

«Molla Nəsrəddin», 1 avqust 1929, № 31

712. Qarğıa-quzğunlar

«Molla Nəsrəddin» 1 avqust 1929, № 31

713. Din və millət

«Molla Nəsrəddin», 15 avqust 1929, № 33

714. Sapın ucu. Qisas.

«Molla Nəsrəddin», 5 sentyabr 1929, № 36

715. Peyğəmborlər

«Molla Nəsrəddin», 5 sentyabr 1929, № 36

716. Məscidin sütunu

«Molla Nəsrəddin», 12 sentyabr 1929, № 37

717. Allahu "çistka" etmək olarmı?

«Molla Nəsrəddin», 12 sentyabr 1929, № 37

718. Səbr

«Molla Nəsrəddin», 19 sentyabr 1929, № 38

719. Karmış

«Molla Nəsrəddin», 26 sentyabr 1929, № 39

720. Bakının havası

«Molla Nəsrəddin», 3 oktyabr 1929, № 40

721. Xam xəyal edirlər

«Molla Nəsrəddin», 3 oktyabr 1929, № 40

722. Firıldaq baş tutmadı

«Molla Nəsrəddin», 10 oktyabr 1929, № 41

723. Təmizlik

«Molla Nəsrəddin», 17 oktyabr 1929, № 42

724. Olaydı, olmayıydı

«Molla Nəsrəddin», 17 oktyabr 1929, № 42

725. Gəl savaşaq

«Molla Nəsrəddin», 24 oktyabr 1929, № 43

726. Başımı piyliyim

«Molla Nəsrəddin», 24 oktyabr 1929, № 43

727. Namaz qılan və tramvay çəkən

«Molla Nəsrəddin», 31 oktyabr 1929, № 44

728. Vəhdaniyyət

«Molla Nəsrəddin», 31 oktyabr 1929, № 44

729. Oktyabr kimin bayramıdır?

«Molla Nəsrəddin», 7 noyabr 1929, № 45

730. Yaponiya və biz

«Molla Nəsrəddin», 14 noyabr 1929, № 46

731. *Köhnə sözlər*

«Molla Nəsrəddin», 21 noyabr 1929, № 47

732. *Müsəlmançılıq*

«Molla Nəsrəddin», 28 noyabr 1929, № 48

733. *Dünya və axırət*

«Molla Nəsrəddin», 28 noyabr 1929, № 48

734. *Mövludi İsa*

«Molla Nəsrəddin», 12 dekabr 1929, № 50

735. *Molla əminin təklifi*

«Molla Nəsrəddin», 1930, № 1

736. *Va şəriəta, yaxud ingilis politikası*

«Molla Nəsrəddin», 1930, № 2

737. *Bəlkə səhv edirəm, qoy desinlər*

«Molla Nəsrəddin», fevral 1930, № 6

738. *İngilis hökuməti və din söhbətləri*

«Molla Nəsrəddin», 1930, № 7

739. *Torpaq*

«Molla Nəsrəddin», iyul 1930, № 24

740. *Bakı kəndlərinə*

«Molla Nəsrəddin», 1931, № 1

741. *Xirdə xəbərlər*

«Molla Nəsrəddin», 5 sentyabr 1931, № 1

P.S. «Felyetonlar» bölməsindəki sıra nömrəsi aşağıda qeyd olunan əsərlər ilk dəfə Cəlil Məmmədquluzadə kütüyatının 2004-cü ildə çıxmış dördcildlik nəşrində (Bakı, «Öndər nəşriyyat», tərtib edəni və ön sözün müəllifi İsa Həbibbəyli, II-III cildlər) çap olunmuşdur:

3; 4; 5; 6; 9; 12; 13; 15; 16; 19; 27; 43; 49; 56; 66; 70; 71; 73; 76; 81; 82; 88; 94; 95; 98; 99; 101; 105; 120; 121; 123; 124; 126; 127; 130; 135; 136; 139; 140; 141; 144; 145; 146; 147; 148; 151; 156; 164; 172; 178; 179; 180; 182; 186; 187; 190; 193; 197; 201; 205; 206; 207; 209; 212; 217; 219; 220; 221; 222; 223; 230; 233; 240; 241; 249; 408; 413; 424; 428; 432; 434; 435; 436; 438; 439; 440; 442; 444; 446; 449; 451; 457; 458; 460; 463; 464; 469; 471; 472; 487; 488; 489; 490; 496; 499; 500; 503; 504; 505; 507; 508; 509; 510; 515; 517; 518; 520; 521; 525; 526; 528; 530; 533; 534; 535; 540; 546; 547; 549; 551; 552; 553; 554; 556; 557; 559; 566; 567; 569; 571; 573; 577; 578; 582; 583; 584; 585; 587; 588; 593; 602; 603; 605; 628; 646; 653; 665; 666; 671; 673; 684; 696; 697; 706; 712; 717; 720; 721; 734; 735; 738; 741; 742.

MEMUARLAR

1. Xatiratım

«Ədəbiyyat» qəzeti, 20 yanvar 1935, № 2

2. Tərcümeyi-halum

«Hücum» jurnalı, 1933, № 1-2, soh. 26-29

MƏQALƏLƏR

1. İrəvan müxbirimizdən

«Kaspı» qəzeti, Bakı, 7 mart 1902, № 53

2. İrəvandan (xəbər)

«Kaspı» qəzeti, Bakı 28 mart 1902, № 82

3. Getdi cahandan həzrəti Sıdqi

«Şərqi-Rus» qəzeti, Tiflis, 30 yanvar 1904, № 11

4. Ədəbiyyat

«Şərqi-Rus» qəzeti, 4 fevral 1904, № 13

5. 4 iyun, Tiflis

«Şərqi-Rus» qəzeti, 4 iyun 1904, № 65

6. Diqqət etməli

Tiflis «Şərqi-Rus» qəzeti, 18 iyun, 1904, № 77

7. Naxçıvanda bir səyahət

«Şərqi-Rus» qəzeti, 27 iyun, 13 iyul 1904, № 86, 110

8. Yeni ibtidai məktəbdə Azərbaycan dilü

«Tiflisski listok» qəzeti, 5 avqust 1905, № 159

9. Faydalı təşəbbüs

«Tiflisski listok» qəzeti, 17 avqust 1905, № 170

10. Bəs Aspisova xamının müsəlman qızları üçün məktəbi necə oldu?

«Vozrojdeniye» qəzeti, 5 (18) oktyabr 1905, № 3

11. «Həblül-mətin» qəzeti Haaga konfransının nəticələri haqqında

«Vozrojdeniye» qəzeti, 13 (26) oktyabr 1905, № 9.

12. Tiflis müsəlmanlarının hürriyət naməsi şənlilikləri

«Həyat» qəzeti, 6 noyabr 1905, № 96

13. Müsəlman teatrı

«Şərqi-Rus» qəzeti, 28 noyabr 1904, № 234

14. Binosiblər

«Kavkazski raboçi listok» qəzeti, 24 noyabr 1905, № 3

15. Xeyir-dua

«Kavkazski raboçi listok» qəzeti, 9 dekabr 1905, № 13

16. Əsarətdə

«Oqnı» jurnalı, 1907, № 3

17. İdarəmizin əhvalatından bir neçə söz

«Molla Nəsrəddin», 5 may 1906, № 5

18. «Qeyrət» mətbəəsi

Cəlil Məmmədquluzadə. Poçt qutusu(müqəddimə) Tiflis, 1905

19. Məmmədqulubəy Kəngərlinin tərcüməyi-hələ

«Həyat» qəzeti, 22 sentyabr 1905, № 11

20. Oxucularımıza

«Molla Nəsrəddin», 28 aprel 1907, № 17

21. Türkiyə məşrutəsinin keçmişindən

«Zaqafqazyə» qəzeti, 13 iyul 1907, № 137

22. Hicab məsələsi və cavabımız

«Molla Nəsrəddin», 25 iyun 1907, № 23

23. Təşəkkür

«Molla Nəsrəddin», 1 iyul 1907, № 24

24. *Cümə günləri*
 «Molla Nəsrəddin», 29 iyul 1907, № 28
25. *Müsəlman ürəfa və danişməndlərinə*
 «Molla Nəsrəddin», 26 avqust 1907, № 32
26. *Müsəlmanların millət duması*
 «Molla Nəsrəddin», 2-9 sentyabr 1907, № 33-34
27. *Yoldaş*
 «Molla Nəsrəddin», 17 sentyabr 1907, № 35
28. *«İrşad» çıxır*
 «Molla Nəsrəddin», 18 noyabr 1907, № 43
29. *İdarəədn*
 «Molla Nəsrəddin», 23 dekabr 1907, № 48
30. *Qırmızı*
 «Molla Nəsrəddin», 20 yanvar 1908, № 3
31. *«Tərcüman»*
 «Molla Nəsrəddin», 27 yanvar 1908, № 4
32. *Mozalan bəyin səyahətnaməsi*
 «Molla Nəsrəddin», 9 mart 1908, № 10
33. *Milli bayram*
 «Molla Nəsrəddin», 20 aprel 1908, № 16
34. *Təzə kitab*
 «Molla Nəsrəddin», 16 iyun 1908, № 24
35. *İzaleyi-nəcəsat*
 «Molla Nəsrəddin», 23 iyun 1908, № 25
36. *Abunə dəftərimiz açıldı*
 «Molla Nəsrəddin», 7 dekabr 1908, № 49
37. *Ədəbiyyat maraqlarına müjdə*
 «Molla Nəsrəddin», 14 dekabr 1908, № 50
38. *Ayineyi-millət*
 «Molla Nəsrəddin», 21 dekabr 1908, № 51
39. *Leyli xanım Sahtaxth*
 «Molla Nəsrəddin», 28 dekabr 1908, № 51
40. *Köhnə il*
 «Molla Nəsrəddin», 28 dekabr 1908, № 52
41. *Zəng*
 «Molla Nəsrəddin», 4 yanvar 1909, № 1
42. *Molla Nəsrəddin*
 «Molla Nəsrəddin», 11 yanvar 1909, № 2
43. *Qənimət*
 «Molla Nəsrəddin», 18 yanvar 1909, № 6
44. *Mətbuat*
 «Molla Nəsrəddin», 18 fevral 1909, № 6
45. *Zəncir*
 «Molla Nəsrəddin», 22 fevral 1909, № 8
46. *Qoqol*
 «Molla Nəsrəddin», 5 aprel 1909, № 14
47. *Oxularımıza*
 «Molla Nəsrəddin», 23 aprel 1911, № 15

48. Həç bilirikm?

«Molla Nəsrəddin», 4 dekabr 1911, № 43

49. Milli bayram

«Molla Nəsrəddin», 11 dekabr 1911, № 44

50. Jurnalunza abunu yazılımaq şərtləri

«Molla Nəsrəddin», 16 fevral 1917, № 2

51. Cümhuriyyət

«Felyetonlar, məqalələr, xatirələr, məktublar» kitabı, 1961, sah. 827-830

52. Vətəndaşlar

«Molla Nəsrəddin», 23 mart 1917, № 7

53. İdarədən

«Molla Nəsrəddin», 20 aprel 1917, № 10

54. İdarədən bir neçə söz

«Molla Nəsrəddin», 12 may 1917, № 12

55. İdarədən

«Molla Nəsrəddin», 27 noyabr 1917, № 24

56. Arvad məsələsi

Avtograf-əlyazma. Tiflis, 9 iyul 1918

57. Xəbərdarlıq

«Molla Nəsrəddin», Təbriz, 1921, № 3

58. Poçtxanamız

«Molla Nəsrəddin», Təbriz, 31 mart 1921, № 4

59. Müştərilərimizə

«Molla Nəsrəddin», Təbriz, 31 mart 1921, № 4

60. Müştərilərə

«Molla Nəsrəddin», Təbriz, 23 aprel 1921, № 6

61. Bir neçə söz

«Molla Nəsrəddin», Təbriz, 15 may 1921, № 8

62. «Molla Nəsrəddin» jurnalının Cənubi Azərbaycan üzrə abunu dəstərləri

Cəlil Məmməlquluzadə. Əsərləri, Bakı, «Öndər» nəşriyyat, 2004, (tərtib edən və izahların müəllifi akademik İsa Həbibbəyli), IV cild, sah. 207-223.

63. Təbrik

«Yeni yol» qəzeti, Bakı, 21 sentyabr 1922, № 1

64. Yeni əlifba nə istəyir

«Yeni yol» qəzeti, 28 sentyabr 1922, № 2

65. Yeni əlifba komitəsinin görmüş və görəcəyi işlər

«Yeni yol» qəzeti, 7 oktyabr 1922, № 3

66. Yaxşı işin tarixi

«Yeni yol» qəzeti, 14 oktyabr 1922, № 4

67. Komitə işləri barəsində

«Yeni yol» qəzeti, 28 oktyabr 1922, № 6

68. Əkinçilik aləminindən

«Yeni yol» qəzeti, 11 noyabr 1922 № 8

69. Heykəl açılışı

«Yeni yol» qəzeti, 25 noyabr 1929, № 10

70. Bir növ yazıçı

«Molla Nəsrəddin», 7 dekabr 1922, № 5

71. *Nöqtələr*
«Yeni yol», 27 yanvar 1923, № 4

72. *Maarif*
«Yeni yol» qəzeti, 3 mart 1923, № 8

73. *Poçt xərci*
«Molla Nəsrəddin», 10 mart 1923, № 16

74. *İdarəədn*
«Molla Nəsrəddin», 10 mart 1923, № 16

75. *Ovuc yazısı*
«Yeni yol», 8 iyul 1923, № 11

76. *İki cür rəvayət*
«Yeni yol», 19 iyul 1923, № 19

77. *Məhərrəmül-həram*
«Kommunist» qəzeti, 3 avqust 1923, № 174

78. *Bəyan*
«Molla Nəsrəddin», 17 noyabr 1923, № 37

79. *Heyif olsun*
«Yeni yol» qəzeti, 25 noyabr 1923, № 36

80. *Dərs kitablarımız*
«Molla Nəsrəddin», 15 dekabr 1923, № 40

81. *Behişt əlifbasi*
«Kommunist» qəzeti, 30 dekabr 1923, № 296

82. *Bədəxşçilik*
«Molla Nəsrəddin», 1 yanvar 1924, № 1

83. *İki xilafət*
«Yeni yol» qəzeti, 11 mart 1924, № 6

84. *Əliqulu Nəcəfov*
«Kommunist» qəzeti, 14 mart 1924, № 60

85. *Şer nəşesi*
«Molla Nəsrəddin», 6 aprel 1924, № 5

86. *Köhnə dərdim*
«Şərq qadını» jurnalı, oktyabr 1924, № 10

87. *Füzuli*
«Molla Nəsrəddin», 23 may 1925-ci il, № 21

88. *Bir az da özümüzdən*
«Molla Nəsrəddin», fevral 1926, № 7

89. *«X» hərfi*
«Molla Nəsrəddin», mart 1926, № 9

90. *Ərəb əlifbasi*
«Molla Nəsrəddin», mart 1926, № 11

91. *Bibliografiya*
«Molla Nəsrəddin», 10 aprel 1926, № 15

92. «*Molla Nəsrəddin*» məcmuəsinin ən yaxıq əməkdaşlarından
«Molla Nəsrəddin», 22 yanvar 1927, № 4

93. *Müdafia həftəsi*
«Molla Nəsrəddin», 14 iyul 1927, № 29

94. *Məşədi Sijimqulu «Kefsiz»*
Bakı, Azərnəşr, 1927

95. İdarəədn

«Molla Nəsrəddin», 13 yanvar 1928, № 2

96. Mirzə Fətəli Axundov və qadın məsələsi

«Şərqi qadını» jurnalı, mart 1928, № 3

97. Mirzə Fətəli Axundov dindər haqqında

«Şərqi qadını», may-iyun 1928, № 5-6

98. Sura mətbuatı

«Molla Nəsrəddin», 9 may 1929, № 19

99. Türk kitabları

«Molla Nəsrəddin», 29 noyabr 1928, № 48

100. Yaziçılar bayramı

«Molla Nəsrəddin», 27 iyun 1929, № 26

101. Sabir barəsində xatirətim

Bakı, Azərnşər, 1929, səh. 16-19

102. Əliqulu Qəmküsər

«Molla Nəsrəddin», 30 may 1929, № 22

103. 1930-cu ilin iş planı

«Molla Nəsrəddin», 19 dekabr 1929, № 51

104. Səqqallı uşaqlar

«Molla Nəsrəddin», sentyabr 1930, № 27

105. Cib dəftərinən

«Revolyusiya və kultura» jurnalı, Bakı, 1939, № 1

P.S. Məqalələr» bölməsindəki sıra nömrəsi aşağıda qeyd olunanlar ilk dəfə Cəlil Məmmədquluzadənin əsərləri külliyatının

2004-cü il, dördcildlik nəşrində (Bakı, «Öndər nəşriyyat», tərtib edəni və öz sözün müəllifi İsa Həbibbəyli, IV cild) çap olunmuşdur:

5; 7; 13; 16; 17; 18; 19; 22; 23; 24; 25; 26; 27; 28; 30; 31; 32; 33; 34; 36; 37; 38; 39; 40; 41; 42; 43; 44; 62; 64; 65; 80; 83; 87; 88; 89; 90; 92; 99.

Cəlil Məmmədquluzadənin çap olunmuş kitabları

1. Poçt qutusu. Tiflis, Qeyrət, 1905; Bakı, 1939, 1958
2. İranda hürriyyət. Tiflis, Qeyrət, 1906. Rəssamı O.İ.Şmerlinq
3. Usta Zeynal. Tiflis, Qeyrət, 1906. Rəssamı O.İ.Şmerlinq
4. Qurbanəli bəy. Tiflis, 1907; Bakı, 1962. Rəssamı O.İ.Şmerlinq
5. Nigarəncılıq. «Gürcü şirkəti» mətbəəsi, Tiflis, 1916,
6. Baqqal Məşədi Rəhim. Bakı, «Molla Nəsrəddin» nəşriyyatı, 1925
7. Molla Fəzləli. Bakı, «Molla Nəsrəddin» nəşriyyatı, 1925
8. Sirkə. Bakı, «Molla Nəsrəddin» nəşriyyatı, 1925
9. Ölülər. Bakı, «Molla Nəsrəddin» nəşri, 1925; 1929; 1935; 1963
10. Şeir bülbülləri. Bakı, «Molla Nəsrəddin» nəşriyyatı, 1925
11. Konsulun arvadı. Bakı, «Qızıl Şərq» mətbəəsi, 1926
12. Bəlkə də qaytardılar. Bakı, Azərnəşr, 1927; 1928; 1965
13. Danabaş kəndinin əhvalatları. Bakı, 1936, 1953, 1961, 2001
14. Seçilmiş əsərləri. I-II cild. (Tərtib edəni və izahların müəllifi Həbibulla Səmədزادə). Bakı, Azərnəşr, 1936
15. Hekayələr. Bakı, Azərnəşr, 1937
16. Döli yığıncağı. (Tərtib edəni H.Səmədزادə) Bakı,

Azərnəşr, 1938

17. Buz. Bakı, Azərnəşr, 1943
18. Seçilmiş əsərləri. III cild (Tərtib edənlər Həbibulla Səmədزادə və Əziz Mirəhmədov, redaktoru Mir Cəlal). Bakı, Azərbaycan EA nəşri, 1947
19. Hekayələr. Bakı, Azərnəşr, 1948
20. Seçilmiş hekayələr. Bakı, Uşaqgənənəşr, 1949
21. Hekayələr (rus dilində). Tərcüməçi Əziz Şərif. Moskva, «Художественная литература», 1959
22. Saqqallı uşaq. Bakı, Azərnəşr, 1951
23. Seçilmiş əsərləri. I cild. Tərtib edəni Əziz Mirəhmədov. Bakı, Azərnəşr, 1951
24. Danabaş kəndinin əhvalatları (müqəddimə Mir Cəlalındır). Bakı, Uşaqgənənəşr, 1953.
25. Seçilmiş əsərləri. II cild. Tərtib edəni və redaktoru Əziz Mirəhmədov. Bakı, Azərnəşr, 1954
26. Hekayələr (müqəddimə Kamran Məmmədovundur). Bakı, Uşaqgənənəşr, 1954
27. Dram və nəşr əsərləri (Tərtib edəni Məmməd Məmmədov, müqəddiməçi Mir Cəlal, redaktor Abbas Zamanovdur). Bakı, ADU-nun nəşri, 1958
28. Felyetonlar, məqalələr, xatirələr, məktublar. Tərtib və şərhlər Əziz Mirəhmədovundur. Bakı, ADU-nun nəşri, 1961

29. Usta Zeynal (rus dilində). Tərcümə edəni Əziz Şərif. Bakı, 1962
30. Əsərləri 3 cilddə. Tərtib edəni Əziz Mırəhmədov və Turan Həsənzadə, müqəddimə Mirzə İbrahimovun və Əziz Mırəhmədovundur. Bakı, AEA-nın nəşri, 1966-1967
31. Seçilmiş əsərləri (rus dilində), 2 cilddə. Tərtib edəni Abbas Zamanov. Birinci cildin tərcüməçisi Əziz Şərif, ikinci cildin tərcüməçiləri Ə.Şərif, Ç. Hüseynov, S. Məmmədzadə və Y. Peçeneyevdir. Müqəddimə və şərhlər Əziz Şərifin, Bakı, Azərnəşr, 1967
32. Seçilmiş əsərləri (ərəb əlifbası ilə Azərbaycan dilində). Cəpə hazırlayanı Abbas Zamanov, redaktoru Həmid Məmmədzadə, Bakı, 1967
33. Hekayələr (fars dilində). Tərcümə edəni Qulamhüseyin Beqdeli. Bakı, 1973
34. Usta Zeynal. Bakı, Uşaqnəşr, 1977
35. Saqqallı uşaq (rus dilində). Bakı, 1983
36. Əsərləri, 6 cilddə. Tərtib edəni Əziz Mırəhmədov və Turan Həsənzadə. Müqəddimə və izahlar Əziz Mırəhmədovundur. Bakı, Azərnəşr, 1983-1985
37. Mollanəsrəddinçi şairlər (tərtib edənlər Abbas Zamanov, Kamran Əliyev, müqəddimə Abbas Zamanov). Bakı, 1986, səh. 10-28
38. Seçilmiş əsərləri. Tərtib edəni və müqəddimə Firudin Hüseynovundur. Bakı, «Maaif» 1987
39. Dəli yiğincığı (povestlər, hekayələr və dram əsərləri). Rus dilində. Tərcümə edəni Tamara Kalyaginadır. Moskva, «Художественная литература», 1989
40. Hekayələr, felyetonlar, povestlər və dram əsərləri (rus dilində). Tərtib edəni Maarif Teymurov. Tərcümə edənləri Əziz Şərif və Cingiz Hüseynovdur. Bakı, 1989
41. Ər. Lənət. Oyunbazlar (nəşr olunmamış dram əsərləri). Tərtib, müqəddimə və şərhlər İsa Həbibovundur. «Bakı Universiteti», 1990
42. Danabaş kəndinin əhvalatları. Bakı, «Turan», 2001
43. Həmida və Cəlil Məmmədquluzadələr. Məktublar. Tərtib edəni, müqəddimə və şərhər Əziz Mırəhmədovundur. Redaktor İsa Həbibbəyli. Bakı, «Gənclik», 1994
44. Cümhuriyyət (tərtib və müqəddiməçi - İsa Həbibbəyli, redaktor Vaqif Məmmədov). Naxçıvan, «Qeyrət», 2002
45. Seçilmiş əsərləri (tərtib, müqəddimə və izahlar - İsa Həbibbəyli). Bakı, «Çinar-çap», 2003
46. Mirzə Cəlil və Məmmədquluzadələr. Məktublaşma (Ön söxalq yaziçisi Elçin, toplama, tərtib, sözardı və izahlar İsa Həbibbəyli). Bakı, «Çinar-çap», 2003
47. Seçilmiş əsərləri (tərtib, müqəddimə və izahlar - İsa Həbibbəyli). Bakı, «Çaşıoğlu», 2004
48. Əsərləri, 4 cilddə (tərtib, müqəddimə və izahlar - İsa Həbibbəyli, redaktor Vaqif Məmmədov). Bakı, «Öndər» 2004

Cəlil Məmmədquluzadə haqqında kitablar

1. Abbas Zamanov. Cəlil Məmmədquluzadə (fars dilində). İran, Tehran, 1978, 58 səhifə
2. Abbas Zamanov. Əməl dostları. Bakı, «Yazıcı», 1979, səh. 146-177
3. Adil Məmmədov. Cəlil Məmmədquluzadə yaradıcılığında təbabət. Bakı, «Elm», 2003, 158 səhifə
4. Allahverdi Məmmədov. Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq. Bakı, «Elm», 2004. 190 səhifə
5. Anar. Sizi deyib golmişəm. Bakı, 1984. 245 səhifə
6. Anar. Anlamaq dərdi («Adamın adamı» kitabında). Bakı, 1977, səh. 188-221
7. Ataxan Paşayev. «Molla Nəsrəddin»: dostları və düşmənləri. Bakı, «Gənclik», 1982, 94 səhifə
8. Aziz Şərif. «Рождения Молла Насреддина» Bakı, 1968, 400 səhifə
9. Bayram Bayramov. Karvan yolu (roman), Bakı, «Yazıcı», 1989
10. Cəlil Məmmədquluzadə (məqalələr və xatirələr). Bakı, «Elm», 1967, 455 səhifə
11. Cəlil Məmmədquluzadə. Həyatı və yaradıcılığı. (müəlliflər kollektivi). Bakı, «Elm», 1974, 316 səhifə
12. Cəlil Məmmədquluzadənin naxçıvanlı müasirləri (müəlliflər kollektivi). Bakı, Azərnşər, 1967, 91 səhifə

13. Cəlil Məmmədquluzadənin xatirə fondu. Bakı, «Şərq-Qərb», 1996, 78 səhifə
14. Cəfər Xəndan Hacıyev. Molla Nəsrəddin. Bakı, 1956, 42 səhifə
15. Elmira Axundova. Cəlil Məmmədquluzadənin realizmi və XIX-XX əsrin əvvəllərində rus ədəbiyyatı ənənələri (rus dilində). Bakı, «Yazıcı», 1988, 149 səhifə
16. Əbülfəz Əzimli. Cəlil Məmmədquluzadə nəşrində təh-kiyə poetikası. Naxçıvan, «Əcəmi», 2004, 72 səhifə
17. Əhəd Hüseynov. Cəlil Məmmədquluzadə publisis-tika-sının sənətkarlıq xüsusiyyətləri. («Sənət yanğısı» kitabında). Bakı, 1979, səh. 17-361
18. Əli Sultanlı. Azərbaycan dramaturgiyasının inkişafı tarixindən. Bakı, Azərnşər, 1964, səh. 208-240
19. Əziz Mirəhmədov. Azərbaycan Molla Nəsrəddini. Bakı, «Yazıcı», 1980, 430 səhifə
20. Əziz Şərif. Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin). Bakı, 1964, 56 səhifə
21. Əziz Şərif. «Molla Nəsrəddin» necə yarandı. Bakı, 1986, 395 səhifə
22. Fərman Baypamov. Cəlil Məmmədquluzadə (biblioqrafiya). Bakı, Azərnşər, 1966, 268 səhifə
23. Fərrux Ramazanov. Cəlil Məmmədquluzadənin yaradıcılığında əxlaq məsələləri. Bakı, 1961, 40 səhifə
24. Fərrux Ramazanov. Cəlil Məmmədquluzadənin etik görüşləri.

- Bakı, Azərnəşr, 1969, 66 səhifə
25. Firudin Hüseynov. Adi əhvalatlarda böyük həqiqətlər. Bakı, «Gənclik», 1977, 184 səhifə
26. Firudin Hüseynov. «Molla Nəsrəddin» və mullanəsrəddinçilər. Bakı, «Yazıcı», 1986, 278 səhifə
27. Hamide Mehmetkuluzade. Azerbeycanda yenilikçi bir öncü: Celil Mehmetkuluzade. Hatıralar (Çevirəni və çapa hazırlayanı Fatma Özkan). Türkiyə Kültür Bakanlığının yayımı. Ankara, 2002, 204 səhifə
28. Həmidə Məmmədquluzadə. Celil Məmmədquluzadə haqqında xatirələrim. Bakı, «Gənclik», 1981, 199 səhifə
29. Hüseyin İsrafilov. «Ölülər». Bakı, «Elm», 1967, 209 səhifə
30. Hüseyin Şərifov. Celil Məmmədquluzadə (Molla Nəsrəddin). Bakı, 1947, 18 səhifə
31. Xalid Əlimirzəyev. Problem və xarakterlər dramaturgiyası. Bakı, «Yazıcı», 1979, 355 səhifə
32. Xalid Əlimirzəyev. Celil Məmmədquluzadənin ədəbi-tənqidi görüşləri. Bakı, «Yazıcı», 1991, 182 səhifə
33. Xeyrulla Məmmədov «Əkinçi»dən «Molla Nəsrəddin»ədək. Bakı, «Yazıcı», 1988
34. İsa Həbibov. Celil Məmmədquluzadənin həyat və yaradılığının əsas tarixləri. Bakı, ADU-nın nəşri, 1986, 9 səhifə
35. İsa Həbibov. Celil Məmmədquluzadə (albom – monoqrafiya). Bakı, «İşıq», 1987, 190 səhifə
36. İsa Həbibbəyli. Cəlil Məmmədquluzadə və ədəbi mühiti. Bakı, ADU-nun nəşri, 1990, 30 səhifə
37. İsa Həbibbəyli. Zamanın dühası (Azərbaycan, ingilis, rus və fars dillərində). Bakı, «İşıq», 1992, 141 səhifə
38. İsa Həbibbəyli. XX yüzünün başlarında yaşayış Azerbeycan yazarlarının bioqrafları. Türkiyə, Ərzurum Atatürk Universitetinin nəşri, 1992, 78 səhifə
39. İsa Həbibbəyli. Seçkin Azərbaycan yazarı Cəlil Məmmədquluzadə. Türkiyə, Ərzurum Atatürk Universitetinin nəşri, 1994, 27 səhifə
40. İsa Həbibbəyli. Celil Məmmədquluzadə. Bakı, «Şərq-Qərb», 1994, 24 səhifə
41. İsa Həbibbəyli. Celil Məmmədquluzadə: mühiti və müasirləri. Bakı, Azərnəşr, 1997, 682 səhifə
42. İsa Həbibbəyli. Mullanəsrəddinçi karikatura ustası. Naxçıvan, «Gəmiqaya», 2002, 53 səhifə
43. İsa Həbibbəyli. Celil Məmmədquluzadə (ingilis dilində). Bakı, «Çinar-çap», 2003, 62 səhifə
44. İsa Həbibbəyli. Celil Məmmədquluzadə (fransız dilində). Bakı, «Çinar-çap», 2003, 62 səhifə
45. İsa Həbibbəyli. Celil Məmmədquluzadə (ərəb dilində). Bakı, «Çinar-çap», 2003, 59 səhifə
46. İsa Həbibbəyli. XX əsrin əvvəlləri Azərbaycan yazıçıları. Bakı, «Nurlan», 2004, səh. 34-42

47. İsa Həbibbəyli. Görkəmlı Azərbaycan mütəfəkkiri Cəlil Məmmədquluzadə əsərləri ilə. (Urdu dilinə tərcümə edən Nəcəmə Rəfiqə, ön sözün müəllifi Eynulla Mədətli, redaktor Seyid Mırəhməd Əli). Pakistan, Islamabad, «Seat publications», 2004, 300 səhifə
48. İsa Həbibbəyli. Cəlil Məmmədquluzadə. Bibliografiya. Bakı, «Elm», 2005, 154 səhifə
49. İsa Gabibbəyli. Azerbaycanlı satiriğin Dəvəli Mamedkuluzade (Molla Nasreddin). Moskva, «Nauka», 1999, 187 stranitsa
50. İsa Gabibbəyli. Dəvəli Mammedkuluzade. Bakı, «Cinar-çap», 2003, 59 str.
51. İslam Ağayev. «Molla Nəsrəddin»in tarixi hünəri. Bakı, 1976, 39 səhifə
52. İslam Ağayev. «Molla Nəsrəddin»in poetikası. Bakı, «Elm», 1985, 246 səhifə
53. Qulam Məmmədli. Molla Nəsrəddin (salnamə) Bakı, 1966; 1984, 504 səhifə
54. Məhərrəm Bayramov. Cəlil Məmmədquluzadə və Aleksandr Şirvanzadə. İrəvan, 1966, 31 səhifə
55. Məmməd Cəfər. Cəlil Məmmədquluzadə. Bakı, Azərnəşr, 1966, 56 səhifə
56. Məmməd Cəfər. Cəlil Məmmədquluzadə (ön sözün müəllifi İsa Həbibbəyli). Bakı, «Cinar-çap», 2002, 70 səhifə
57. Məmməd Məmmədov. Cəlil Məmmədquluzadənin bədii nəşri. Bakı, 1963, 270 səhifə
58. Məmməd Məmmədov. İdeal qardaşları. Bakı, 1967, 184 səhifə
59. Məmmədşah Ağayev. Cəlil Məmmədquluzadənin əsərlərinin sohnə taleyi Bakı, «İşiq», 1991, 117 səhifə
60. Mərziyə Paşayeva. Cəlil Məmmədquluzadənin arxivinin təsviri. Bakı, «Elm», 1961, 156 səh.
61. Məsud Vəliyev. Cəlil Məmmədquluzadənin dramatur-giyası. Bakı, 1954, 112 səhifə
62. Mir Cəlal. Cəlil Məmmədquluzadə realizmi haqqında. Bakı, 1966
63. Mir Cəlal, Firudin Hüseynov. XX əsr Azərbaycan ədəbiyyatı. Bakı, «Maarif», 1982, səh. 70-116
64. Mir Cəlal. Azərbaycanda ədəbi möktəblər. Bakı, «Ziya-Nurlan», 2004, 390 səhifə
65. Mirzə İbrahimov. Böyük demokrat. Bakı, «Elm», 1957, 212 səhifə
66. Mirzə İbrahimov. Böyük demokrat (rus dilində). Bakı, 1988, 175 səhifə
67. Nazim Axundov «Molla Nəsrəddin» jurnalının nəşri tarixindən. Bakı, Azərnəşr, 1959, 257 səhifə
68. Nazim Axundov. Azərbaycan satira jurnalları. Bakı, «Elm», 1968, 355 səhifə
69. Naxçıvan ensiklopediyası. Bakı, «Elm», 2002, səh. 305-310

70. Novruz Nehrəmli. Zülmətdə işiq (roman). Bakı, «Gənclik», 1992, 183 səhifə
71. Səməd Sərdarniya. «Molla Nəsrəddin» Təbrizdə (fars dilində). İran, Təbriz, 1992, 268 səhifə
72. Sübhı Kəngərli. Xanım İsmayılova. Naxçıvanda Cəlil Məmmədquluzadə muzeyləri. Naxçıvan, «Əcəmi», 2004, 159 səhifə
73. Tofiq Hacıyev. «Molla Nəsrəddin»in dil və üslubu. Bakı, «Yazıcı», 1983, 269 səhifə
74. Turan Həsənzadə. Cəlil Məmmədquluzadənin Cənub səfəri və «Molla Nəsrəddin» jurnalının Təbrizdə nəşri. Bakı, «Elm» 1991, 84 səhifə
75. Yasif Nəsirli. Cəlil Məmmədquluzadə və köhnə kənd («Çinar ömrü» kitabında). Bakı, 1985, səh. 170-302
76. Yaşar Qarayev. Azərbaycan ədəbiyyatı. XIX-XX yüzillər. Bakı, «Elm», 2002, səh. 316-353
77. Yəhya Əliyev. Böyük yazıçı. Bakı, 1979, 131 səhifə

AMEA-nın həqiqi üzvü HƏBİBBƏYLİ İSA ƏKBƏR OĞLUNUN ELMİ ƏSƏRLƏRİNİN BİBLİOQRAFIYASI

I.KİTABLAR MONOQRAFIYALAR

- 1.Romantik lirikanın imkanları. Bakı, «Yazıcı», 1984
- 2.Cəlil Məmmədquluzadə. Bakı, «İşq», 1987
- 3.XX əsr Azərbaycan yazıçıları.Bakı.API-nin nəşri, 1992
- 4.Zamanın dühası (Azərbaycan , rus, ingilis və fars dillərində). Bakı, «İşq», 1992
- 5.Cəlil Məmmədquluzadə: mühiti və müasirləri. Bakı, Azərnəşr, 1997
- 6.Xalq şairi Məmməd Araz. Bakı, «Azərbaycan», 1999
- 7.Джалил Мамедкулизаде (Молла Насреддин). Москва. «Наука», 1999
- 8.Ustad Məhəmmədhüseyn Şəhriyar. Bakı, «Elm», 1999
- 9.Şəhriyar dünyası, I nəşr, İran, Tehran «Zufa yayanları», 2000
- 10.Şəhriyar dünyası, II nəşr, İran, Tehran «Zufa yollar», 2002
- 11.Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti. Bakı, 2002
- 12.Görkəmlı Azərbaycan mütsəkkiri Cəlil Məmmədquluzadə əsərləri ilə. Pakistan, Islamabad, «Leaf publications» nəşriyyatı, 2004

DƏRS VƏSAİTLƏRİ, METODİK GÖSTƏRİCİLƏR

- 13.Tələbələrin elmi-tədqiqat işlərinin təşkili yolları. Naxçıvan, 1984
- 14.Ədəbiyyat nəzəriyyəsi. Bakı, Təhsil Nazirliyi Tədris-metodiki kabinetinin nəşri, 1985
- 15.Cəlil Məmmədquluzadə və ədəbi mühiti (metodik vəsait). Bakı, API-nin nəşri, 1990

16. «Naxçıvan» seçmə kursu. Bakı, 1996
 17. XX əsrin əvvəlləri Azərbaycan yazıçıları. Bakı, «Nurlan», 2004

BROŞÜRALAR

18. Ədəbi yüksəliş.- Bakı, «Bilik» Cəmiyyəti, 1985
 19. Əsrin dördüncü biri. Bakı, APİ-nin nəşri, 1992
 20. Naxçıvan Universiteti. Türkiyə, Ərzurum Atatürk Universiteti, 1992
 21. Seçkin Azərbaycan yazarı Cəlil Məmmədquluzadə. Türkiyə, Ərzurum Atatürk Universiteti, 1994
 22. Cəlil Məmmədquluzadə. Bakı, «Şərq-Qərb», 1994
 23. Araz üstü universitet. Türkiyə, Ankara Universiteti, 1996
 24. Sabir Rüstəmxanlı/ Ömür və sənət yolu. Bakı, «Qanun», 1996
 25. Kərim Həsənov (portret eizgili). M.Əlizadə ilə birlikdə. Bakı, BDU-nun nəşri, 1996
 26. Heydər Əliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövründə Naxçıvan Dövlət Universiteti. NDU, «Qeyrət», 1998
 27. Naxçıvan Dövlət Universiteti (salnamə). Türkiyə, Ankara Universiteti, 1998
 28. Naxçıvan diyarının mineral suları (Z.Vəliyev və T.Talibovla birlikdə). NDU, «Qeyrət», 2000
 29. Naxçıvan diyarının dərman bitkiləri (Z.Vəliyev və T.Talibovla birlikdə). NDU, «Qeyrət», 2000
 30. Naxçıvan diyarının faydalı qazıntıları (Z.Vəliyev və T.Talibovla birlikdə). NDU, «Qeyrət», 2000
 31. Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universiteti (Azərbaycan, ingilis, fransız, alman və rus dillərində). NDU, «Qeyrət», 2000
 32. Naxçıvan Dövlət Universiteti. Bakı, «Nurlan», 2001
 33. Mollanəsreddinçi karikatura ustası. Naxçıvan, «Gəmiqaya» nəşriyyatı, 2002
 34. Cəlil Məmmədquluzadə. Bakı, «Çinar-çap», 2003
 35. Cəlil Məmmədquluzadə (ingilis dilində). Bakı, «Çinar-çap», 2003

36. Cəlil Məmmədquluzadə (fransız dilində). Bakı, «Çinar-çap», 2003
 37. Cəlil Məmmədquluzadə (rus dilində). Bakı, «Çinar-çap», 2003
 38. Cəlil Məmmədquluzadə (ərəb dilində). Bakı, «Çinar-çap», 2003

BİBLİOQRAFIYALAR

39. Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığının əsas tarixləri. Bakı, ADU-nun nəşri, 1986
 40. Mirzə Ələkbər Sabirin həyatı və yaradıcılığının əsas tarixləri. Bakı, ADU-nun nəşri, 1987
 41. Naxçıvan Dövlət Universitetinin yetirmələri. Bakı, APU-nun nəşri, 1992
 42. Naxçıvan Dövlət Universiteti əməkdaşlarının elmi əsərləri. Bakı, APU-nun nəşri, 1992
 43. Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti (İman Cəfərovla birlikdə). Bakı, APU-nun nəşri, 1992
 44. XX yüzulin başlarında yaşayan Azərbaycan yazarlarının bioqrafiyaları. Türkiyə, Ərzurum Atatürk Universiteti, 1992
 45. Nəsil şəcərəsi (Kərim Həsənovla birlikdə). Bakı, BDU-nun nəşri, 1992
 46. Məmməd Araz (tərcüməyi-hal). Bakı, «Sabah», 1993
 47. Akademik Yusif Məmmədəliyevin həyatı və ictimai-elmi fəaliyyətinin əsas tarixləri. Bakı, APU-nun nəşri, 1995
 48. Naxçıvan Dövlət Universiteti əməkdaşlarının elmi əsərlərinin bibliografiyası (Zöhrab Vəliyevlə birlikdə). Bakı, 1997
 49. İsa Həbibbəyli. Bibliografiya. Bakı, «Elm», 1998
 50. İsa Həbibbəyli. Bibliografiya. Bakı, «Elm», 2001

TƏRTİB ETDİYİ KİTABLAR

51. Cəlil Məmmədquluzadə. Pyeslər (müqəddimə və şərhlərlə). Bakı, ADU-nun nəşri, 1990

52. Millilik və bəşərilik (xalq şairi Məmməd Araz haqqında məqalələr). Bakı, Azərnəşr, 1993
53. Məmməd Araz. Qayalara yazılın söz (ön söz, tərcüməyi-hal göstəriciləri və əsərlərinin bibliografiyası ilə). Bakı, Azərnəşr, 1994
54. Məhəmməd Tağı Sidqi. Məktəb hekayətləri (tərtib, müqəddimə və şərhlərlə). Bakı, «Sabah», 1996
55. Cəlil Məmmədquluzadə. Cümhuriyyət (tərtib və ön söz). NDU, «Qeyrət», 2002
56. Cəlil Məmmədquluzadə. Seçilmiş əsərləri (tərtib, müqəddimə və izahlarla). Bakı, «Çinar-çap», 2003
57. Abbas Zamanov. Seçilmiş əsərləri (tərtib edəni və sözardinın müəllifi). Bakı, «Çinar-çap», 2003. Müqəddimə xalq yazarı Elçinindir.
58. Müasirləri Abbas Zamanov haqqında (tərtib və müqəddimə). Bakı, «Çinar-çap», 2003
59. Mirzə Cəlil və Məmmədquluzadələr. Məktublaşma (toplama, tərtib, sözardı və izahların müəllifi). Bakı, «Çinar-çap», 2003. Müqəddimə xalq yazarı Elçinindir.
60. Cəlil Məmmədquluzadə. Seçilmiş əsərləri (tərtib, müqəddimə və izahlarla). Bakı, «Çəşioğlu», 2004
61. Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri (tərtib və müqəddimə). Bakı, «Çəşioğlu», 2004
62. Məhəmməd Tağı Sidqi. Əsərləri (toplama, tərtib və müqəddimə), Bakı, «Çəşioğlu», 2004
63. Cəlil Məmmədquluzadə. Əsərləri, 4 cilddə (tərtib, müqəddimə və izahlarla). Bakı, «Öndər» nəşriyyatı, 2004

II. MƏQALƏLƏR

- Naxçıvanda Sovet hakimiyyəti qurulması uğrunda mübarizənin bödii inikası /APİ tələbələri elmi konfransının materialları. Bakı, 1971, səh.66- 67
- Lirik şairin töhfələri // Mədəni-maarif işi, 1975, № 4, səh. 25-27
- XX əsr Azərbaycan şərində Füzuli ənənələri / Azərbaycan EA aspirantlarının elmi konfransının materialları. Bakı, 1977, səh. 289-292
- İlk nəğmə nümunələrimiz // Mədəni-maarif işi, 1977, № 10. səh. 260-270
- Şerimizdə ilk sonetlər // Elm və həyat. 1977, № 10, səh. 14-15
- Qori seminariyası və Naxçıvan ziyahları / «ZMS»in Azərbaycanda elm və mədəniyyətin inkişafında rolü» mövzusunda respublika konfransının materialları Bakı, 1979, səh. 25-26
- Poetik formalarda novatorluq // Azərbaycan EA Xəbərləri. Ədəbiyyat, dil və incəsənat seriyası. -1979, № 1, səh. 68-77
- Bir şəklin izi ilə // Azərbaycan.-1981, № 8, səh. 183-192
- Mübariz Mollanəsrəddinçi / Ə. Qəmküsər. Azərbaycan EA Xəbərləri. Ədəbiyyat, dil və incəsənat seriyası. -1981, № 1, səh. 13-14
- Bir əsr əvvəlin ab-havası // Azərbaycan təbiəti. – 1982, № 5, səh. 4-7
- Cəlil Məmmədquluzadənin seminariya müasirləri / Gənc alimlərin Respublika konfransı məruzələrinin tezisləri. – Bakı, 1982, - səh. 7-8
- Mühit, şəxsiyyət və yaradıcılığın vəhdəti // Azərbaycan EA Xəbərləri. Ədəbiyyat, dil və incəsənat seriyası. -1982, № 3, səh. 117-120
- «Azərbaycan» jurnalı haqqında söz // Azərbaycan.-1983, № 3, səh. 39-40
- Cəlil Məmmədquluzadənin həyat və fəaliyyətinin Baş Noraşen dövrü // Azərbaycan. – 1983, № 3, səh. 111-117

15. Cəlil Məmmədquluzadə və Ermənistanda ədəbi-mədəni mühit /Leninakan Pedaqoji İstututun Elmi Əsərləri. -1984, səh. 86-87
16. C.Məmmədquluzadənin həyat və fəaliyyətinin Baş Noraşen dövrü // Azərbaycan , 1984, № 4, səh. 121-130
17. C.Məmmədquluzadənin naməlum müasiri // Azərbaycan EA Məruzələri. -1984, № 12, səh. 72-76
18. Naxçıvan ədəbi mühiti //Azərbaycan EA Xəbərləri. -1984, № 1, səh. 3-6
19. Nəsrin keçdiyi yollar // Azərbaycan. -1984, № 6, səh. 190-192. Əflatun Məmmədovun «Azərbaycan bədii nəşri» kitabı haqqında.
20. Салнаме прошлого // Лит. Азербайджан. -1984, № 9, стр. 61-63. совместно с . Ю.Ахундовим
21. Böyük ədib haqqında tədqiqat əsəri// Kitablar aləmində. - 1985, № 4, səh. 38-40. -H.Həşimovla birlikdə.
22. Maarifçi realizmin yeni mərhələsi // Azərbaycan EA Xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası. -1985, № 2, səh. 118-119
23. Prototiplər və real obrazlar /Azərbaycan ədəbiyyatında realizm məsələləri. -Bakı, 1985, səh. 52-59
24. Bədii sözün qüdrəti //Ulduz. -1986, № 4, səh. 54-56
25. C.Məmmədquluzadə. «Lənət», «Oyunbazlar» (qeyd və izahlar)// Qobustan. -1986, № 4, səh. 12-15
26. C.Məmmədquluzadənin Qori seminariyasında keçdiyi pedaqoji təcrübə //Azərbaycan məktəbi. -1986, № 9, səh. 61-63
27. C. Məmmədquluzadənin naməlum kiçik pyesləri //Qobustan. 1986, № 4, sah. 11-15
28. Əmlə dostluğu //Kitablar aləmində. -1986, № 3, səh. 28-29
29. Kefli İsgəndərin əsas prototipi («Ölülər»-70) //Qobustan.- 1986, № 4, səh. 6-8
30. 1565 nömrəli şəxsi iş // Azərbaycan .1986, № 5, səh. 175-183.
31. Ölümzlik // Qobustan. 1986, № 4, səh. 2-5
32. Ümumxalq məhəbbətinin ifadəsi // Müxbir. -1986, № 4, səh. 24-25
33. C. Məmmədquluzadə. Ər (transliteriya qeyd və izahlar). //Azərbaycan .-1987, № 6, səh. 57-94
34. Eynoli Sultanovun dünyagörüşünün formalşaması dövrü / Azərbaycan ədəbiyyatının tarixi və nəzəriyyəsi. -Bakı, 1987, səh. 91-95
35. Sınaq dərsləri // Araz (Almanax). Bakı: Yaziçi, 1987, səh. 243-264
36. Ali məktəbdə tənqid realizm məsələlərinin öyrənilməsi / «Azərbaycan ədəbiyyatşünaslığının aktual məsələləri» mövzusunda respublika konfransının materialları. -Bakı, 1988, səh. 80-86
37. İlk maaris ocaqları // Şərur qədim diyardır.-Naxçıvan, 1988, səh. 15-17
38. M.T.Sidqi və uşaq ədəbiyyatı / Yenidənqurma və Pedaqoji İstututunda fənlərin tədrisinin təkmilləşdirilməsi məsələləri.- Naxçıvan, 1988, səh. 167-169
39. Tariximiz, abidələrimiz, dərsliklərimiz / Anket sorğusuna cavab //Azərbaycan. -1988, № 7,səh. 187-189
40. C. Məmmədquluzadənin ədəbi-pedaqoji fəaliyyətinin ilk dövrü / XX əsr Azərbaycan ədəbiyyatı məsələləri.-Bakı, 1989, səh. 194-208
41. Hippokrat andı // Gənclik.-1989, № 6, səh. 14-15
42. Kefli İsgəndərə doğru // Gənclik. -1989, № 60, səh. 15
43. «Qafqaz» qəzetinə məktub // Gənclik. -1989, № 6 səh. 15-16
44. Meyar dəqiqliyi, fakt zənginliyi // Azərbaycan .-1989, № 8, səh. 181-183. V.Quliyevlə birlikdə.
45. «Molla Nəsrəddin»in redaktor kəməkçisi // Müxbir.-1989, № 11, səh. 15-17
46. Protokol № 5// Gənclik.-1989, № 6, səh. 16-17
47. Baş Noraşen məktəbinin nəzarətçisi //Azərbaycan məktəbi.- 1990, № 6, səh. 47-49
48. Böyük ədibin oğlu və nəvələri//Varlıq (Tehran).-1990, № 85, səh. 117-120
49. Əhmədbəy Ağayevin məşhur nitqi //Dialoq.-1990, № 17, səh. 38-41. -Y.Axundovla birlikdə.
50. Keçid yeri / Didərginlər.-Bakı, 1990, səh. 301-305
51. Nəriman Nərimanov və «Molla Nəsrəddin» ədəbi məktəbi (N.Nərimanovun anadan olmasının 120 illiyinə həsr olunmuş

- respublika elmi konfransının materialları).-Bakı, 1990, səh. 49-50
52. Ön söz /C.Məmmədquluzadə. Pyeslər.-Bakı, 1990, səh.3-8
53. Almazı bessmertnykh tворений //Lit.Azerbaydžan.-1990, № 12, str. 121-122
54. Birinci addim / «Naxçıvanda bağlılıq, tarixi təcrübə, mövcud vəziyyət və müasir problemlər» mövzusunda respublika elmi-praktik konfransının materialları.-Bakı, 1991, səh. 6-7
55. M.T.Sidqi və onun «Puşkin» kitabı // Azərbaycan. -1991, № 2, səh. 166-168
56. «Oxumaq işləqliqdır» //Ana sözü.-1991, № 4, səh. 34-35
57. Elm sərhədləri keçir / «Bazar iqtisadiyyatına keçid şəraitində sərhədyanı ticarətin və iqtisadi əlaqələrin təşkili» mövzusunda konfransın materialları.-Bakı, 1992, səh. 8-11
58. İki addım irəli / «Elm və məktəb» mövzusunda elmi-praktik konfransın materialları.-Naxçıvan, 1992, səh. 5-6
59. «Şikayətlənmək üçün əsas yoxdur». Abbas Zamanov-80 // Azərbaycan .-1992, № 3-4, səh. 110-114
60. Рубежи (Перевод З.Абдуллаева). –Беженцы. 1918-1920, 1948-1952, 1988-1989, -Bakı: Gündəlik, 1992, -str. 335-348
61. Yusif bəy Vəzirov. «Azərbaycan ədəbiyyatına bir nəzər» kitabına müqəddimə. Ərzurum (Türkiyə). -1992, səh. 4-6
62. «Molla Nəsrəddin» İranda // Varlıq (Tehran), 1992, № 85
63. Məmməd Ənfil oğlu İbrahimov (tərcüməyim-hal göstəriciləri) / Millilik və bəşərilik. -Bakı; Azərnəşr, 1993, səh. 6-10
64. «Molla Nəsrəddin» sərhədləri keçir // Azərbaycan -1993, № 3-4, səh. 183-187
65. Ağrı dağı-111 yıl önce//Türk dünyası (Ankara). -1993, № 4, səh. 67
66. Milli şerin ağsaqqalı // Qardaş ədəbiyyatlar (İzmir).- 1993, № 25, səh. 14-16
67. Milli şerin ağsaqqalı // Varlıq (Tehran). -1993, № 90, səh. 29-31
68. Mirzə Cəlilin nəvərləri tapıldı // Varlıq. -1993, № 87, səh.77-97
69. Naxçıvanda Məmməd Araz günləri // Varlıq (Tehran). -1993, səh. 24-28
70. Ömür yolu-sənət yolu // Qardaş ədəbiyyatlar (İzmir). - 1993, № 25, səh. 8-12
71. Xalq şairi Məmməd Arazın çap olunmuş kitabları // Qardaş ədəbiyyatlar Türkiyə (İzmir).-1993, № 25, səh. 13
72. C. Məmmədquluzadənin ailə və təhsil mühiti (I məqalə) //Azərbaycan. -1994, № 4-6, səh. 169, 180
73. Elmin təşkilində yeni mərhələ / «Yeni iqtisadi islahat şəraitində iqtisadiyyatın inkişafının aktual problemləri və iqtisad fənləri tədrisinin təkmilləşdirilməsi məsələləri» mövzusunda elmi- metodik konfransın materialları. Bakı, 1994, səh. 3-5
74. Həqqin var yaşamağa /Məmməd Araz. Qayalara yazılan səs. - Bakı, Azərnəşr, 1994, səh. 3-16. Müqəddimə.
75. Azəri türkəsi dil klavuzu //Qardaş ədəbiyyatlar, Türkiyə, İzmir,1994, № 30, səh. 44-46
76. Akademik Yusif Məmmədəliyevə doğru / «Azərbaycanda ictimai fikrin, elm və təhsilin inkişafında akademik Y. Məmmədəliyevin rolü» mövzusunda respublika elmi konfransının materialları.-Bakı, 1995, səh. 3-5
77. Azərbaycan yazarı Əlibəy Hüseynzadənin Atatürk sevgisi // Türk dili və ədəbiyyatı dərgisi (Türkiyə, Ankara). -1995, № 527, səh. 121
78. Azərbaycan yazarı Əlibəy Hüseynzadənin yaradıcılığında Atatürk mövzusu //Üçüncü Uluslararası Atatürk simpoziumunun bildiri özəkləri. -Ankara, 1995, səh. 6
79. Əvhədi əsərlərinin türk dilinə tərcüməsi və nəşri məsələləri //İran, Varlıq. -1995, № 3, səh. 82-86
80. İbrət dəftəri //Varlıq. -1995, № 2, səh. 102-107
81. Cəhalət dərdinin dərmanı / M.T.Sidqi. Məktəb hekayələri. - Bakı, Sabah, 1996, səh. 3-12. Müqəddimə.
82. Cəlil Məmmədquluzadənin ailə və təhsil mühiti (II məqalə) // Azərbaycan, 1996, -№ 4-6, səh. 169-179
83. Elm regionun xidmətində / «Müasir şəraitdə iqtisadiyyatın inkişafının regional problemləri» mövzusunda elmi konfransın materialları. Bakı, 1996, səh. 3
84. İlk tədqiqatçılıq məktəbi //Axtarış. -1996, № 3, səh.15

85. Qafqaz mənbələrində Naxçıvan/ Naxçıvan tarixinin səhifələri.-Bakı, ADPU-nun nəşri, 1996, sah. 118-123
86. Məmmədqulubəy Kəngərli //Qanun. 1996, № 1, sah. 52-54
87. Millət yolunda ölmək ilə cənnəti-əlaya girmək qapısını ən əvvəl açan Məmmədqulubəy Kəngərli // Qanun. 1996, № 1, sah. 54
88. Naxçıvanda elm və mədəniyyət/ Azərbaycan tarixində Naxçıvan. Bakı, 1996, sah. 73-91
89. Vətənin əbədi harayı/C.Cavadlı. Sürgün.-Bakı, Sabah, 1996, sah. 13-14. Müqəddimə
90. «Molla Nəsrəddin» dərgisində Nəsrəddin Xoca/ «Nəsrəddin Xoca» toplusu.-Ankara, 1996, sah. 25-27
91. «Molla Nəsrəddin» dərgisində Nəsrəddin Xoca ənənələri («Beşinci millətlərarası türk xalq kültürü» konqresinin materialları). -Ankara, 1996, sah. 18
92. Professor Abbas Zamanov və Türkiyə // Qardaş ədəbiyyatlar (İzmir). -1996, № 35, sah. 43-44
93. Əli Əliyev məktəbi /Ə.Əliyev. Əlinçə yaddaşı.-Bakı, 1997, sah. 298-299
94. Faciə banisində sənməz ehtiram //Populyar.-1997, sah.39
95. Naxçıvan Dövlət Universiteti-30//Populyar.-1997, sah. 44
96. Naxçıvan Dövlət Universiteti XXI əsrin ərafəsində: NDU, 30 // Elmi əsərlər. Naxçıvan Dövlət Universiteti.-1997, № 1, sah.7-10
97. Naxçıanda ilk elmi jurnal // Elmi əsərlər. Naxçıvan Dövlət Universiteti.-1997, № 1, sah. 12-13
98. Nəsrəddin Xocanın davamçısı //Milli folklor (Türkiyə).- 1997, № 31-32, sah. 13-14
99. Ziyalı mühitinin ağsaqqalı// «Qardaş ədəbiyyatlar» dərgisi.-İzmir, 1997, sah. 44-45
- 100.Əlaqələrin elmi ümumiləşdirilməsi / «Müasir şəraitdə Türkiyə Azərbaycan iqtisadi əlaqələrinin vəziyyəti və əsas inkişaf istiqamətləri» adlı simpoziumun materialları. -Bakı, 1988, sah. 5-7

- 101.XXI əsrin astanasında Naxçıvan / «Naxçıvan MR-in iqtisadiyyatı XXI əsrin astanasında» mövzusunda konfransın materialları. - Bakı, 1998, sah. 3-5
102. Yeni nəslin imkanları // Fikir. -1998, № 1, sah. 3-4
- 103.«Kitabi-Dədə Qorqud» dastanlarının tədqiqi yeni mərhələdə //Elmi əsərlər. Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universiteti. 1998, № 2, sah.10-14
104. Qəzetçinin publisist portreti və imkanları /M.Məmmədov. Naxçıvan-kiçik Azərbaycandır. -Bakı, 1998, sah. 305
105. Mənəviyyatca böyük ölkə /Dünyanın bəzəyi Naxçıvan.-Bakı, Nicat, 1998, sah. 3-4
106. Nəciblik / H.Ibrahimov. Qu quşları ölöndə oxuyurlar.-Bakı, 1998, sah. 200-203
107. Ön söz/Estabət ağacı.-Bakı, «Elm», 1998, sah. 3-4
108. Vətən elmi-vətəndaşlıq işi // Fikir. -1998, № 2, sah. 5-6
- 109.Azərbaycan yazarı Əlibəy Hüseynzadə yaradıcılığında Atatürk mövzusu. Üçüncü Uluslararası Atatürk simpoziumu.-Ankara, 1998, sah. 315-320
110. Əlibəy Hüseynzadə və Türkiyə /Dursun Yıldırım Ərməğani.-Ankara, 1998, sah. 16-18
111. Türk xalqlarının nadir dastanı -Dədə Qorqud. «Dədə Qorqud» bilgi şölonu (toplusi). Türkiyə, Van, 1998, sah. 10-18
112. Türk dünyası universitetləri yeni mərhələdə /Türk dövlətləri və toplumlarının V qurultayının materialları.-Ankara, 1998, sah. 160-162
113. Anadoludan görünən Naxçıvan /İbrahim Ethem Atınr. Muxtariyyat ərafəsində Naxçıvan (müqəddimə). - Naxçıvan, «Qeyrət», 1999, sah. 3-5
114. Azərbaycan maarifçi mühiti və Puşkin //Azərbaycan .-1999, № 6, sah. 123-139
115. Azərbaycanın nəqşi-cahanı //Araz (Almanax).-1999, № 4, sah. 170-177
116. Bahar yağışının işığı /Xalq yazıçısı Hüseyin İbrahimov (təbriklər, məqalələr, xatirələr). -Bakı, Yurd, 1999, sah. 50-55
117. Cəlil Məmmədquluzadənin nəsil şəcərəsi //Qobustan. -1999, № 2, sah. 23-34

118. Dünyada sözden büyük yadigar yoxdur/Mətbuat və demokratiya. -Bakı, 1999, səh. 73-83
- 119.Əziz və çox hörmətli Budaq müəllim /Nurlu ömür.-Bakı, «Nafta press», -1999, № 3, səh. 3-4
- 120.Fundamental elmlərin inkişafı naminə //Elmi əsərlər / Naxçıvan Dövlət Universiteti. -1999, № 3, səh. 3-4
121. Görkəmli alim haqqında söz/ Bəkir Nəbiyev (soraq kitabı). -Bakı, Azərbaycan Ensiklopediyası, 1999, səh. 191-192
122. Yaradıcılıq işinə səlaqət/Elman Həbib.Hərənin öz işi (müqəddimə).-Bakı, Yurd, 1999, səh. 3-4
123. Yubiley elmi hesabatı//Elmi əsərlər. Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universiteti. -1999, № 4, səh. 34-38
124. Yubiley elmi hesabatı / Naxçıvan MR-75 //Elmi əsərlər/ Naxçıvan Dövlət Universiteti. -1999, № 4, səh. 12-13
125. İstehsalat romanında mənəvi həyat /Xalq yazıçısı Hüseyin İbrahimov (təbriklər, məqalələr, xatirələr).-Bakı, Yurd, 1999, səh. 38-41
126. Kiçik janrın imkanları /Xalq yazıçısı Hüseyin İbrahimov (təbriklər, məqalələr, xatirələr).-Bakı, Yurd, 1999, səh. 42-46
127. «Kitabi-Dədə Qorqud» haqqında yeni tədqiqat / Səfərəli Babayev. «Kitabi-Dədə Qorqud» dastanında Naxçıvan toponimləri (müqəddimə).-Bakı, 1999, səh. 5-8
128. Qars müqaviləsində Naxçıvanın təmsilçisi //Fikir. -1999, № 4, səh. 13-15
129. Qori seminariyasında Puşkin günləri //Elm və həyat.-1999, № 3-4, səh. 26-28
130. Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəylinin çıxışı /Qədim Naxçıvanda bayram-75.-Bakı, «Azərbaycan», 1999, səh. 58-61
131. Naxçıvan: tarix və müasirlik //BDU-nun «Xəbərlər» jurnalının xüsusi buraxılışı.-Bakı, 1999, səh. 240-248
132. Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəylinin çıxışı /Qədim Naxçıvanda bayram-75/Tərtib edən Akif Muradverdiyev, Nazim İbrahimov.-Bakı, «Azərbaycan», 1999, səh. 55-62
133. Nəciblik //xalq yazıçısı Hüseyin İbrahimov (təbriklər, məqalələr, xatirələr).-Bakı, «Yurd», 1999, səh. 47-49
134. Ön söz /Hüseyin İbrahimov «Ata, qız və bostonlu Franklin». -Bakı, «Yurd», 1999, səh. 3-9
135. Şərqi qapısı Naxçıvan //Dirçəliş-XXI əsr, 1999, № 18, səh. 32-33
136. Şərqi qapısında Naxçıvan //Elmi əsərlər/ Naxçıvan Dövlət Universiteti.-1999, № 5, səh. 3-6
137. Tarixin gerçək yaddaşı //Fikir. -1999, səh. 20
138. Təbiət ilhamı çağırır bizi/ Naxçıvan MR-də ekoloji tarazlıq və onun mühafizəsi (məqalələr toplusu). - Naxçıvan, «Qeyrət», 1999, səh. 3-5
139. Universitet ədəbi mühiti /Gəmiqaya (Almanax). - Naxçıvan «Qeyrət», 1999, səh. 3-7
140. Azərbaycana bağlı Naxçıvan özək Cümhuriyyətinin istiqlala qovuşmasında Mustafa Kamal Atatürkün rolü /IV Uluslararası Atatürk konqresi. Tezislər. -Ankara, 1999, səh. 63-64
141. İbrahim Bozyelin xatırəsi // Qardaş ədəbiyyatlar (İzmir). - 1999, № 43, səh. 19-20
- 142 Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli ilə bir görüşmə. «Nəqşicahan» dərgisi, Türkiyə, 2004, səh. 36-37
143. Fəhlo şairin mövzuları /Hüseyin Fərəçoğlu. Mənim ilhamım (müqəddimə).-Bakı, «Elm», 2000, səh. 3-4
144. İqtisadi münasibətlərə elmin xidməti / Naxçıvan MR-in sosial-iqtisadi problemləri.- Naxçıvan, «Qeyrət», 2000, səh. 3-6
145. Millilik amili //Elmi əsərlər / Naxçıvan Dövlət Universiteti. - Humanitar elmlər seriyası.-2000, № 7, səh. 3-4
146. Mustafa Kamal Atatürkün Naxçıvan istiqlalı uğrunda mübarizəsi // Naxçıvan, 2000, № 2, səh. 38-42
147. Naxçıvan ədəbi mühitinin ağsaqqalı //Azərbaycan EA Xəbərləri. Ədəbiyyat, dil və incəsənat seriyası.-2000, № 1-2, səh. 157-161
148. Naxçıvanda Heydər Əliyev Universiteti //Fikir.-2000, № 5 səh. 6-9

149. Pedaqoji-psixoloji tədqiqatlara yeni üfüq // Elmi əsərlər / Naxçıvan Dövlət Universiteti. Pedaqogika, psixologiya və metodika seriyası.-2000, № 6, səh. 3-4
150. Tarix unudulmur /Erməni xəyanəti.- Naxçıvan, «Qeyrət», 2000, səh. 3-5
151. Azərbaycan qaynaqlarında ermənilərin yapıdları qatliamlar /Türk-erməni ilişgiləri. -Ankara, 2000, səh. 157-161
152. Azərbaycanda Naxçıvan Dövlət Universiteti // «Azəri» (Belçika, Brüssel).-2000, № 2, səh. 32-35
153. İdarəetmənin təkmilləşdirilməsi və beynəlxalq əlaqələrin inkişaf etdirilməsinə təkan. Avropa-Xəzər dənizi (toplu). Fransa, Nitsa, 2000, səh. 163-167. Azərbaycan və fransız dillərində
154. Alman rəssamları «Molla Nəsrəddin»də //Fikir.- 2001, № 6, səh. 24-31
155. Ədəbiyyatda coğrafiya, coğrafiyada ədəbiyyat /S.Babayev. Əfsanələr diyarı.-Bakı, «Elm», 2001, səh. 14-18
156. Yaşamaq haqqı / Haqqın var yaşamağa.-Bakı, Nurlan, 2001, səh. 76-78
157. Yeni iqtisadi konsepsiya / «Kiçik biznes və sahibkarlıq fəaliyyətinin inkişaf problemləri» mövzusunda konfransın materialları.-Bakı, 2001, səh. 5-6
158. XX yüzyılda Naxçıvanın erməni katliamından kurtuluşda Türkiyənin rolü / Xəyalı Ermenistan və soykırım hekayəsi/ Beynəlxalq simpoziumun materialları. -Kars, 2001, səh. 5-13. İ.Hacıyevlə birlilikdə.
159. Karikatura məktəbinin yaradıcısı //Qobustan .-2001, № 2 (114), səh. 53-58
160. Maarif tariximizin yeni salnaməsi /Vaqif Məmmədov. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər İnstitutu. Bakı, 2001, səh. 3-4. Müqəddimə.
161. Mətbuat adamı /M.Məmmədov.Şərqiñ qapısı Naxçıvan. – Bakı, 2001, səh. 4-6
- 162.Müəllimlik üçün nümunə /Murad Tutayuq. Naxçıvan, «Qeyrət», 2001, səh. 3-4

163. Naxçıvanın mənəvi potensialı: Mədəniyyət, elm və təhsil / Naxçıvan MR-in təbii ehtiyatları və onlardan daha səmərəli istifadə yolları.- Naxçıvan, «Qeyrət», 2001, səh. 15-18
- 164.Nasirəddin Tusi irsi və müasirlik / Nasirəddin Tusi və müasirlik. – Naxçıvan, «Qeyrət», 2001, səh. 10-13
165. Salam, XXI əsr //Fikir. -2001, № 7, səh. 3
166. Soyqırımı və deportasiyaların öyrənilməsində yeni mərhələ // Elmi əsərlər/ Naxçıvan Dövlət Universiteti. Humanitar elmlər seriyası.-2001, № 8, səh. 16-17
167. Tənqidçinin portreti//Ulduz.-2001, № 10, səh. 46-48
168. Alim sözü, ziyanlı fikri/ Vətən, xalq, prezident haqqında düşüncələr. Bakı, «Təfəkkür», 2002, səh. 24-29
169. Heydər Əliyev Universiteti.Bakı, «Elm» (xüsusi buraxılış). 2002, səh.33
170. «Dədə Qorqud» dastanları dünya eposunun nadir nümunəsi kimi// Fransa, Strasburq Universitetinin Elmi əsərləri. 2002, 4, səh. 9-12, fransız dilində. Ə.Allahverdiyevlə birlikdə.
171. Gəmiqayaya tarixi soñ // Fikir, 2002, № 7, səh. 4-5
172. Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti//Dirçəliş. XXI əsr. 2002, № 51, səh. 45-59
173. Çoxcəhətli səmərəli xidmət. Uzaq dağların adamı (toplu) Bakı, «Azərbaycan Milli Ensiklopediyası» nəşriyyatı, 2002, səh. 78-80
174. Xalq yazıçısı Hüseyin İbrahimov // Azərbaycan, 2002, № 6, səh. 165-169
175. İbrahim Yusifoğlunun poetik dünyası/I.Yusifoğlu.Məni kövrəldəcək kədər qalmadı.Bakı, Şirvannəşr, 2002, səh. 3-4
176. Yeni əsrin elmi məqsədləri //Elmi əsərlər/ Naxçıvan Dövlət Universiteti.2002, № 10, səh. 3-4
177. Qeyrət işi / «Qeyrət» nəşriyyatı beş ildə. Naxçıvan, 2002, səh.3-4
178. Məmməd Cəfər elmi məktəbi /Məmməd Cəfər. Cəlil Məmmədquluzadə Bakı, «Çinar-çap», 2002, səh. 5-14
- 179.Mirzə Cəlilə qayıtmış zərurəti /C.Məmmədquluzadə. Cümhuriyyət. Naxçıvan. «Qeyrət», 2002, səh. 3-6

180. Milli ziyallığının inkişafında yeni dövr /Filolojiya məsələləri, II cild. Bakı: Nurlan, 2002, səh. 3-5
181. Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəylinin çıxışı/ Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti. Naxçıvan, NDU, «Qeyrət», 2002, səh. 38-40
182. Azərbaycan elmində Məmməd Cəfər məktəbi. Sənə kim unudar (məqalələr). Bakı, «Çinar-çap», 2003, səh. 64
183. Universitet elmi mühiti / Elmi əsərlər/ NDU. 2002, № 9, səh. 4-6
184. Ustadımız-dostumuz/ Y.Axundov-75. Naxçıvan, «Qeyrət», 2002, səh. 33
185. Gəmiqayaya elmi ekspedisiya. «Azərbaycan və azərbaycanlılar» jurnalı, 2002, № 11-12, səh. 90-92 (ingilis dilində)
186. Azərbaycanşünaslığa sanballı elmi töhfə: «Naxçıvan ensiklopediyası». «Dirçəliş-XXI əsr» jurnalı, Bakı, 2003, № 63, səh. 168-170
- 187 Abbas Zamanov və müasirləri /Müasirləri Abbas Zamanov haqqında. Bakı, «Çinar-çap», 2003, səh. 5-11
188. Abbas Zamanovun dünyası. Sözardı/ Abbas Zamanov. Seçilmiş əsərləri. Bakı, «Çinar-çap», 2003, səh. 305-311
189. Elmin işığının əbədi həyatı. NDU, «Elmi əsərlər», 2003, № 11, səh. 11-12
190. Yaziçi-tənqidçi: Elçin-60// Ulduz, 2003, № 5, səh. 14-21
191. Elmin dəstəyi/Kiçik biznes və sahibkarlığın inkişafı problemləri-3. Bakı Universiteti nəşriyyatı, 2003, səh. 3-4
192. Heydər Əliyev və Azərbaycanda elmin inkişafı /Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir. Bakı, «Elm», 2003, səh. 111-119. –Akademik İsmayıllı Hacıyevlə birlikdə.
193. «Şikayatlaşmamak üçün əsas yoxdur»/ Müasirləri Abbas Zamanov haqqında. Bakı, «Çinar-çap», 2003, səh. 36-43
194. Əlibəy Hüseynzadənin türkoloji baxışları //Türk dünyası dil və ədəbiyyat dörgüsü. Türkiyə, Ankara, 2003, № 15, səh. 7-10
195. Uzaqdan baxanda Vətən/ Mirkazim Seyidov. İnamla, İlhamla sabaha doğru. Bakı, «Adiloglu» nəşriyyatı, 2003, səh. 3-7
196. İşığın elmi, elmin işığı/Zərifə xanım Əliyeva (toplu). Naxçıvan, «Əcəmi» nəşriyyatı, 2003, səh. 35-38
197. Poetik portret/Telman Ağrıdağ. Bir gün məndən sonra (müqəddimə). Bakı, «Avropa» nəşriyyatı, 2003, səh. 3-8
198. Yallı-oğuz möhürü/ Vasil Çörəkçi. Yallı birlik rəmzi (müqəddimə). Bakı, «Şirvannəşr», 2003, səh. 5-6
199. Yeni tipli ədəbiyyatşünaslıq məktəbinin yaradıcısı/Rekviyem (məqalələr toplusu). Bakı, «Azərbaycan» nəşriyyatı, 2003, səh. 75-81
200. «Molla Nəsrəddin» dərgisi və Türkiyə (İman Cəsərovla birlikdə). «Kaynak» dərgisi, Bolqarıstan, Sofya, 2003, № 17, səh. 18-19
201. Məktubların işığında. Mirzə Cəlil və məmmədquluzadələr. Bakı, «Çinar-çap», 2003, səh. 203-208
202. Mirzə Cəlilo dönüş məqamı. Cəlil Məmmədquluzadə. Seçilmiş əsərləri. Bakı, «Çinar-çap», 2003, səh. 3-9
203. Cəlil Məmmədquluzadə. «Azərbaycan və azərbaycanlılar» jurnalı (ingilis dilində). Bakı, 2003, № 4, səh. 43-56
204. Birlik rəmzi/ «Müdriklik zirvəsi» (toplu). Bakı, 2004, səh. 15
205. Milli birliliyin parlaq təcəssümü. «Nəqşicahan» jurnalı, 2004, № 5, səh. 6-7
206. Naxçıvanda Şərq və Qərb ənənələri. NDU, «Elmi əsərlər», 2004, № 12, səh. 3-7
207. Naxçıvanda-Şərq və Qərb ənənələri. «Ulu Naxçıvan» jurnalı, Bakı, 2004, səh. 5-10
208. «Elmi əsərlər» jurnalı yeni mərhələdə/Baş redaktordan. Elmi əsərlər/ Naxçıvan Dövlət Universiteti. Humanitar elmlər seriyası, 2004, № 13, səh. 3
209. Ernest Heminqueyin bədii irsi və Azərbaycan / Elmi əsərlər/ Naxçıvan Dövlət Universiteti. Humanitar elmlər seriyası, 2004, № 13, səh. 10-13
210. Pedaqoji tədqiqatlara zərurət//Elmi əsərlər. Naxçıvan Dövlət Universiteti, 2004, № 14, səh. 3-5
211. Ünlü Azərbaycan yazarı Cəlil Məmmədquluzadə üzərinə yeni bir incelömə// Türkiyyat Araşdırmaçıları İnstitutu dörgüsü. Ərzurum, 2004, № 23, səh. 339-342

212. «Molla Nəsrəddin» ədəbi məktəbində dil məsələləri/ Beşinci Uluslararası türk dili qurultayı. Bildiri özətləri. Türkiyə, Ankara, 2004, səh. 79
213. Həmişəyaşar ədib/ Cəlil Məmmədquluzadə. Seçilmiş əsərləri Bakı, «Çəşioğlu», 2004, səh. 5-14
214. Ustad Məhəmmədhüseyn Şəhriyar /Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri. «Çəşioğlu», 2004, səh. 5-20
215. Naxçıvan: bir Doğu-Batı sintezi// «Dialoq Avrasiya» dərgisi. Türkiyə, İstanbul, 2004, № 13, səh. 94-97
216. Qədim karvan yolu üzərində Naxçıvan// «Naxçıvan» dərgisi. 2004, № 10, səh. 34-35
217. Maarifçi ədəbiyyat xadimi və pedaqqoq// «Naxçıvan» dərgisi, 2004, № 12, 77-89
218. «Kal qarpızı»nın hekayəti /Akif İmanlı. Kal qarpız. Naxçıvan, «Məktəb» nəşriyyatı, 2004, səh. 3-8
219. Cəlil Məmmədquluzadə. «Naxçıvan» (beynəlxalq jurnal), Bakı, 2004, № 1, səh. 48-54
220. Naxçıvan Atatürk Araşdırma Mərkəzi. «Azərbaycanda Atatürk Mərkəzi» dərgisi, Bakı, 2004, № 1 (19), səh. 49-52
221. Görkəmlı azərbaycanlı ədib Cəlil Məmmədquluzadə. «Yeni ədəbiyyat» jurnalı, Fransa, Paris, 2004, səh. 291-299
222. Sahibkarlığın inkişafına dəstək//Kiçik biznes və sahibkarlığın inkişafı problemləri-4. Bakı Universiteti nəşriyyatı, 2004, səh. 7-9
223. Məhəmməd Tağı Sidqinin həyatı və ədəbi-pedaqqoji fəaliyyəti. Məhəmməd Tağı Sidqi. Əsərləri (topluyanı və tərtib edəni I.Həbibbəyli), Bakı, «Çəşioğlu», 2004, səh. 3-18 (mütəddim)
224. İbrahim Yusifoğlunun poetik dünyası /İbrahim Yusifoğlu. Gəlib çatdım 50 yaşa. Bakı, «Şirvannəşr», 2004, səh. 11-12
225. Badam ağacında bənövşə çiçəyi/ İbrahim Yusifoğlu gəlib çatdım 50 yaşa. Bakı, «Şirvannəşr», 2004, səh. 105
226. Azərbaycanlı bir türkoloq. «Kaynak» dərgisi, Bolqarıstan, Sofya, 2004, № 22, səh. 6-7
227. Xalqla birlikdə /Mənali ömür yolu. Bakı, «Təhsil», 2004, səh. 372-374

228. Ustad Mirzə Cəlil Məmmədquluzadə /Cəlil Məmmədquluzadə. Əsərləri, 4 cilddə, I cild. Bakı, «Öndər», 2004, səh. 4-38
229. Böyük mütəfəkkir, görkəmlı ədib və pedaqqoq. AMEA-nın «Xəbərlər» jurnalı (Humanitar elmlər seriyası). Bakı, 2004, № 2, səh. 16-23
230. Naxçıvan ədəbi-ictimai mühitində Şərq və Qərb. AMEA-nın «Xəbərlər» jurnalı, 2004, № 3
231. Azərbaycan elminin baş qərargahı /Azərbaycanda elmin inkişafı və regional problemlər. Bakı, «Nurlan», 2005, səh. 8-10
232. Naxçıvanda ədəbiyyat və ədəbiyyatda Naxçıvan. NDU, «Xəbərlər», 2005, № 16, səh. 3-14
233. Ustad Şəhriyar və sənəti. «Azərbaycan» jurnalı, 2005, № 3

HAQQINDA ƏDƏBİYYAT

- I. İsa Həbibbəyli. Bibliografiya (tərtib edənlər A. Kəngərli və I.Səfərov). Bakı, «Elm», 2004

BƏLƏDÇİ

1. Böyük demokrat yaziçi Cəlil Məmmədquluzadə.....	3
2. Cəlil Məmmədquluzadə əsərlərinin bibliografiyası.....	44
3. Nəşr əsərləri.....	44
4. Dram əsərləri.....	48
5. Şeirlər.....	49
6. Tərcümələr.....	52
7. Felyetonlar.....	53
8. Memuarlar.....	115
9. Məqalələr.....	116
10. Cəlil Məmmədquluzadənin çap olunmuş kitabları.....	126
11. Cəlil Məmmədquluzadə haqqında kitablar.....	130
12. AMEA-nın həqiqi üzvü İsa Həbibbəylinin elmi əsərlərinin bibliografiyası.....	137

İSA HƏBİBBƏYLİ

CƏLİL MƏMMƏDQULUZADƏ

BIBLIOQRAFIYA

Bakı – “Elm” – 2005

ИСА ГАБИБЕЙЛИ
ДЖАЛИЛ МАМЕДКУЛУЗАДЕ

БИБЛИОГРАФИЯ

Баку – «Элм» – 2005

Direktor: *S. Alişanlı*
Baş redaktor: *T. Kərimli*
Mətbəənin müdürü: *Ə. Məmmədov*

Formatı 60x84 1/16. Həcmi 10,0 ç.v.
Tirajı 500. Sifariş № 55.
Qiyməti müqavilə əsasında.

«ELM» RNPM-nin mətbəəsində çap olunmuşdur
(İstiqlaliyyət, 8).

919:115
M51

